

ZEYNAL CABBARZADƏ

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

“AVRASIYA PRESS”
BAKİ-2005

*Bu kitab "Zeynal Cabbarzadə. Dostum, gəl sözə bax!"
(Bakı, Azərnəşr, 1966) və "Zeynal Cabbarzadə. Gülər"
(Bakı, Azərnəşr, 1974) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır*

Ön sözün müəllifi:

Rəsul Rza

Tərtib edəni:

İntiqam Qasımovadə

894.3611 - dc 21

AZE

Cabbarzadə Zeynal. Seçilmiş əsərləri. Bakı, "AVRASIYA PRESS",
2005, 224 səh.

Zeynal Cabbarzadənin poetik həyecanla qələmə alınmış, adilik və ümumiyyət qəlibindən çıxan neçə-neçə şerî var ki, bu gün də diller ezberidir. Özlüyündə bir neğmə olan həmin şeirlər sanki sözlərin ahəngi, söslərin düzüm işığı ilə bəstələnmişdir.

"Seçilmiş əsərləri"nə şairin oxucular tərəfindən sevilə-sevilə oxunan lirik miniatürleri, uşaqlara ünvanlanmış şeirləri və poemaları daxil edilmişdir. Söyü yerində işlətmək, hər sözə gücüne görə məna yükü vermek və lazımlı gəldikdə sözün daxili enerjisini aça bilmək kimi şair məharəti bu poetik nümunələrdə özünü aydın göstərən bir cəhətdir.

ISBN 9952-421-12-3


© "AVRASIYA PRESS", 2005

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyatına
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

Yağış yağır. Güneş doğur. Külək əsir. Qış gedir. Yaz gəlir.

Bütün bunlar bize adı görünür. Çox zaman gündəlik işimiz qayğı, maraq və nigarənciliğimiz içinde təbiətin bu hadisələrinə isnişir, onların tekrar olunmazlığını dərindən dərk etmirik.

Yağış yaşıdır, yaz-yaz, güneş günəşdir, külək-külək. Uşaqlıqdan belə görmüşük, belə duymuşuq, buna alışmışıq.

Doğrudur, bəzən bu bir-birini əvəz edən fəsillərin naxışı, rəngi, ətri, qüvvəti bizi heyran edir. Biz onların təsirini uzun zaman unutmurraq. Ancaq, adətən bizi əhatə edən, yaxımızda baş verən, hər gün gördüyüümüz, eşitdiyimiz monzərə və hadiselərə bir növ vərdişli oluruq.

Golin diqqətimizi toplayıb yağışa, adıçə yağışa baxaqq. Onun buludandan yere enməsində, bəzən gənəşin çəpəki tellərində rəngdən-rəngə girməsində, torpağa töklüb sorulmasında, daşa dəyiib çıldır-çıldır dağılmasında, yarpaqlarda, pəncərə şüçəsində, üzümümüzdə, paltarımızda gilelənməsində nə qədər maraqlı, heyretli, təkrarsız, nəhayotsız çalarlı gözlilik görərik.

Mən Zeynal Cabbarzadənin şeirlərini oxuyanda belə yanaşılıq, belə bir oxşarlıq duyuram.

Biz adətən Zeynal Cabbarzadənin şeirlərini oxuyur, sevinir, kədər-lənir, hərdən təessüfə bunu daha poetik ifadə etmək olardı – deyə ayrı-ayrı varaqları hoyəcansız çeviririk.

Bu, adət etdiyimiz, yaradıcılığına öz fikri, zövqü aləmimizdə müeyyən yer ayırdığımız Zeynaldır.

Lakin şairin yaradıcılığına belə əlaqə “bəzən” fikri etalətdən doğur. Bəzən də adətən konservativmdən gelir. Biz şairi tanıyırıq, onun qəleminə bələdik, onun üfüqləri, yüksəliş imtahanları haqqında illərdən bəri formallaşmış təsəvvürümüz var.

Men Zeynal Cabbarzadənin bir sıra şeirlərini oxuyandan sonra belə bir qonaqtə gəldim ki, Zeynal poetik imkanlarını xəsisliklə açan

və bütünlüklə açmamış bir şairdir. Onun elə şeirləri vardır ki, şairin yolu, ümumi şeir yaradıcılığımızda tutduğu mövqe, onun ədəbiyyatımıza getirdiyi sərvət haqqında var səsimizlə danışmağa bize haqq verir, daha doğrusu bunu etməyə borclu olduğumuzu təkidlə bize xatırladır.

Zeynal Cabbarzadənin dillərə düşmiş nəgmələri, marşları gənc oxular tərəfindən sevilə-sevilə oxunan, uşaqlara ünvanlanmış şeirləri, lirik miniatürleri, yaxşı poemaları vardır. Bu yolda şairin büdremələri, müvəffəqiyyətsizliyə uğradığı da olmuşdur. Burda təccübülü bir şey yoxdur. Yüyürən yixilar. Zeynalın bəzi şeirlərində köhnə obrazlara, çox işlənmiş təşbehlərə, bədii təsir gücünü itirilmiş sözlərə rast gəlmək olur. Lakin yaxşıdır ki, bunlar olsa-olsa qalıqlardır. Bunlar ipi qırılmış köhnə muncuqlara bənzeyir. Yumarlanıb künçə-bucaga qışılıb son günlərini keçirir.

Zeynalın elə şeirləri vardır ki, fikri, ifadə tərzi obraz silsiləsi etibarı ilə təzə deyil. Lakin səmimi, sade, ürəyə yatandır. Məlum hissələri xüsusi bir riqqət və mehribanlıqla yenidən oyadır. “Arzular” belə şeirlərdəndir. İntimdir, çörçivəsi mehduddur. Şeirdə ifadə olunan hiss, fikir bize tanışdır. Lakin burada Zeynal qələmi, məhz şairə mexsus intonasiya da vardır ki, o şeri adilik və ümumilik qəlibindən çıxarırr. Burda insan səadətinin qırılmaz tellərlə bir-birinə bağlılığı, lokal xoşbəxtliyin harada isə, kimin qəlbində isə bir ağrı, bir incik, bir göynek şəklində öks-sədə verəcəyi fikri, geniş mənada insan səadətinin insanlıq səadətindən ayrı ola bilinəyocəyi fikri yeni olmasa da hər dəfə əsil sənətkar qələmi altında yeni ifadəsini tapa bilir.

Zeynal Cabbarzadənin şairlik mövqeyini müəyyən edən, onun həqiqi ilham, yaradıcılıq pafosu, poetik həyəcanla yazılmış kəskin ümumiləşdirici fikirlər ifadə edən şeirlərdir.

Zeynalın şeirlərindən bir çoxu öz-özlüyündə nəğmedir. Onlar sanki, sözlərin ahəngi, səslərin düzüm sığalı ilə bəstələnmişdir.

Zeynalın “Gedirik” sərlövhəli şerinin bəndləri belə qurtarır:

“Biz suların sinesindən
Od almağa gedirik.
Daha güclü çil-çırqlar
Yandırmağa gedirik”.

Dıqqətlə baxılsa burada qafiyə prinsipi də pozulmuşdur: “al” – “yandır”. Lakin oxucu şerin ümumi ahəngində bunu hiss etmir – şeir bir nəğmə kimi səslənir.

Bununla birlikdə Zeynalın məhz nəğmə kimi yazılmış şeirləri de çoxdur. Bu nəğmələrin toyda, bayramda, yiğincəqda, səfərdə gənclər, yaşlılar, oğlanlar, qızlar oxuyurlar.

Şəhər-şəhər, ölkə-ölkə gəzmiş, dodaqdan-dodağa, dildən-dilə keçmiş müxtəlif xalqların “öz” nəğməsi olmuş “Sürəyya” ni xatırlyaq.

Bu nəğmənin bu qədər geniş yayılmasında sözün böyük payı vardır. Şübhəsiz nəğmonin ahəngli, dileyatım, qulağa xoş, ürəyə doğma musiqisi onun şöhrətində az rol oynamamışdır. Lakin nəğmənin sözləri ilk əsas kimi musiqinin ahəngini, bəstəsini qidalandırdığı kimi, nəğmənin bu qədər geniş yayılmasında mühüm amil olmuşdur. Burda sözlər sarsılmaz mənətiqli bir-birinə bağlanmış olduğundadır ki, bu qədər oxunaqlı olmuşdur.

Şeirdə sözü yerində işlətmək, hər sözə gücünə görə məna yükü vermək və lazımlı gəldikdə sözün daxili enerjisini, imkan yaylarını aça bilmək böyük məharətdir.

Bü cəhətdən Zeynalın bir şerindən götürülmüş bu misal fikrimi daha aydın ifa edə bilər.

“Həyat verək” şerində müxtəlif rəngli güllərdən bəhs edərək şair yazır:

Biri deyir dərək,
yara göndərək!
Biri deyir qoparaq,
yasa aparaq!

Bu sözler fikrin ifadəsi üçün seçilmiştir. Onların yaratdığı əyani təsəvvür hadisələrin daxili mahiyyəti ilə uyuşur.

Yasa aparılan güllər, insan ömrü kimi öz mühitindən, həmbudaq, həmkökləri arasından qoparılır. Məhz qoparılır. Burda adamın gözünün qabağına uçurulan, məhv edilən bir varlıq, çəngə-çəngə yolunan saç, kötüyündən qoparılmış bir ağac gelir.

Bu qaba, amansız bir elin hərəkətidir.

Lakin yara göndərilən gül başqa! Bu qoparılmamalı, dərilməməli, üzülməməlidir. Burda heç bir qabaliq, sərtlilik ola bilməz. Belə olsa hiss

zerifliyi, qəlbin heyecanı çırpıntısı, ahəngi itə bilər. Söz seçmək onu yerinə qoya bilmək sənətkarlığın mühüm xüsusiyyətlərindəndir.

Zeynalın yazdığı şeirlər içərisində Sibir şeirləri maraqlı bir silsilə toşkil edir.

Ural dağları arxasına soñəri zamanı şairin gördüyü quruculuq mənzərələri yeni, poetik obrazlar sətirlərə qida vermiş, onun ilhamını dilə gətirmişdir. Bu şeirlərdə Sibir torpaqlarında gedən işlərin qaynar havası duyulur. Təbiətin insan iradəsi ilə dəyişən minillik xoritesi insanlara işıq, hərarət verən, suların tükenməz gücü, makinələrə enerji verən çaylar, insan əlilə yaranmış yenİ dənizlərin göz işlədikcə uzanan mavi səhərəsi – bütün bunlar şairin heyecanlı, poetik misralarına tanış bir sos, coşqun bir həvəs, bir ürək çırpıntısı kimi dolmuşdur.

Zeynalın tematikası geniş, maraqlı, müxtəlifdir. O, öz ölkəsində özünü yerin yiyəsi hiss edir və buna haqqı var. Onun “Günlər axşın” şeri bu cəhətdən xarakterikdir. Şerin bir neçə sətrini dolduran cümlələr ilk baxışda uzun görünür. Şeir, şeriyət haqqında köhnə anamlarla yaşayan adamlara bu bir növ səliqəsizlik kimi gələ bilər. Lakin cümlələrin bələ uzunluğu, təşəbələrin çalkeçir kimi bir-birinə bənd olması şerin təsir gücünü, sanbalını artırır. Onun mözimənünü dərk etməyə xidmət göstərir.

İlk baxışda ümumi dağımız görünən şərə diqqət etdiğə ayrı-ayrı poetik lövhələr, real həyat mənzərələrinin gur bir nəğmə ahəngi yaratdıguna şahid olursan. Bu nəğmə səslerin ahəngindən daha çox lövhələrin poetik ritimindən yaranır.

Burda, bu sözün yüksək mənasında poetik publisistika vardır. Bu şeir gözə oxunmaqdən daha çox dilə deyilmək, ifadə olunmaq, səslənmək üçün yaranmışdır.

Burda insanların yaradıcı qüdrətinə böyük inam, onun zəhmətinin poetik təsviri vardır.

Zeynalın tərənnüün etdiyi o insanların, “ayaqları dəyən yerlər nura boyanır, bahar olur”. Bu insanların şairin “qardaşı, vətəndaşı, dünyadaşı”dır. Zeynalın burda işlətdiyi dünyadaş sözü sadəcə bir yeni söz yaradıcılıq nümunəsi deyil, bəlkə şerin mənasına, ideyasına bağlı olan yeni bir ifadədir. O, insanların yaradıcı qüdrətini yalnız öz vətənində yaşayan insanlar arasında deyil, bütün dünyada görür. Onları bir planetdə yaşayan əsrdaşları arasında görür.

Qoca Atmu-Dərya.
Şehraların döşüne
Qırmızı lalə taxaxaxa
Deyir: arxası torpağa
Üzü göye uzanan,
Nə işləməkdən yorulan
Nə şirin xəyallardan
Əl çəkib usanan
bu torpağın oğlu!
Sən məni ram elədin,
Demirəm qul kimi.
Sən moni Uzboya çekdin
İstəkli oğul kimi.

Bu sətirlər insan zəhmətinə, insanın yaradıcı qüdrətinə bir himn kimi seslənir.

Bakı haqqında çox şeir yazıtlıb. Bunların içində yaxşıları da var, zəifləri də. Zeynalın “İçərişəhər” şeri do Bakıya, onun “İçərişəhərinə” həsr edilmişdir. Bu şeir xatirələr, xəyalı ekskurslar, konkret detallarla zəngindir.

Zeynal bu şeirdə İçərişəhərdən danışır. Lakin onun poetik təfəkkürü qala divarları arasına sıçılmış İçərişəhərlə məhdudlaşmış qalmır. Şair Bakının bu qədim parçasında bütün ölkəni, onun şərəfli tarixini, sevinc və kədərini görür. Şair indi yaşadığı yeni, gözəl binaya əlyazmaları, dost məktubları, şeir kitabları ilə bərabər ömrünün uzun illərini qoynunda keçirdiyi, İçərişəhərin əziz xatirələrinin unudulmaz obrazını da aparmışdır.

O, bu xatirələrini varaqlayır.
Orda ki, beşik aşmuş,
Layla söyləmiş anan,
Çıxarımlı heç insanın

Baba yurdu yadından.

Xəyal onu uzaqlara çəkib aparır. Bu uzaqlar ona qəlbən yaxın, doğma olan yerlərdir. Kür, Araz sahiləri, Lənkəran, Quba və bu kimi

Azərbaycan torpağının şirin xəyalına munis olan bucaqları gelib onun gözleri öündən keçir. Şair İçərişəhərin sakini olub vətən, ölkə məfhumunu bu məhdud dairəyə salmaq fikrində deyildir. Şerin bu cəhətdən prinsipial əhəmiyyəti və mənası vardır.

Sahəsi o qədər də böyük, əhalisi o qədər də çox olmayan, həle çox yarısı – gözü həsrət, ürəyi nüsgil dolu oğulların, qızların yuxusuz gecələrinə beşik, göz yaşlarına ana yaylığı, ümidi lərinə sığınaq olan bir torpağı – Azərbaycanı bu rayon, bu kənd camaati, hətta filan rayon xalqı deyə nadan-nadan bölgüsdüren, bir-birinə qarşı qoyan, öz yerlimiz, eloqluntuz deyə “özününkünü” “başqasından” üstün tutan, xırdayatçılara bədii kötek olan bu şerin tərbiyəvi əhəmiyyəti çıxdur.

Vətən bölünməzdir. Cənub qərbində qədim Naxçıvanın doğma torpağı, Şərqində Xəzərin rahatsız suları, Şimalında qarlı Qafqaz dağlarının günəşdə sıyrılmış qılınc kimi parlayan aşırımları, Cənubunda Savalanın qarlı zirvələrindən gələn mehriban mehliə sinəsi dalgalanan düzənlər – Azərbaycandır. Şair qürur hissi ilə yazır:

Azərbaycan elimdir;
Bakı yuvam moskənim.
Gilavarı, xərzisi
Nəğməm, səsimdir mənim.
Babam göz yaşı tökdü
Axan Küro, Araza.
Yüz illərlə yaşaram,
Dərya kimi coşaram.

Kəpəzdən gələn külək
Tellərimi darasa.
Mənə vüqar gotırır
O başı qarlı dağlar
Üroyimdə Şuşanın
Buz havası hər an var!

Şairi qırılmaz tellərlə Azərbaycan torpağının dağlarına, düzlərinə, çaylarına, Xəzərinə, qədim və yeni şəhərlərinə, insanlarınə bağlayan

vətən məhəbbəti, xalq məhəbbəti müqəddəsdir. O, Bakıda oturub Kəpəzi xatırlayır, Şuşanı xatırlayır.

Bu haman Şaşadır ki, nağıllarımızda, dastanlarımızda adı dildən-dile düşən, səsi tarixin uzaqlarından bu günə qədər gurlayıb gələn doğma Qarabağın qabarıq sinəsində bir pəhlovan qalxanı kimi əsr-əsr sərt və sarsılmaz dayanmışdır.

Bu haman Şaşadır ki, Vaqifin oynaq misraları, Nətəvanın kədərli nələsi, Üzeyrin ölməz müsələsi orda yaranmış, Bülbülün dağ bulağı kimi təmiz cəh-cəhləri orda çağlayıb dörd bir yana yayılmışdır. Bu haman Şaşadır ki, yadelli işgalçılara vuruşan vətən oğullarının onun sərt qaya-larında hələ do ayaq izləri, acı tarixin eks-sədəsi var.

Şair Zeynal Cabbarzadənin bu kitabı, cəcə də bütün şeirləri ana yurdunu, sevimli Azərbaycanı tərənnüm edir.

Rəsul Rza

1966

Vətən

VƏTƏNİM

Biri vətənə canım dedi,
Biri gözüm dedi,
Biri şirin sözüm dedi,
Hərə bir ad verdi,
Hərə bir şeydə gördü
Vətəni.

Mən səni,
Ey qədim, müqəddəs
torpağım,
Azərbaycanım,
ne canım,
ne gözüm
ne sözüm
çağırıram
Vətənim! Vətənim! –
deyə bağırıram.
Canım bu gün var,
Sabah yox.
Gözüm bu gün var,
Sabah yox.
Sözüm bu gün var,
Sabah yox,
Sən isə
həmişə varsan,
ulu babalardan
hələ doğulmamış,
Ancaq

doğulacaq,
Kötükçelərə
yadigarsan!

Müqəddəs beşiyim
Olmusən,
Əbədi məzarım
Olacaqsan mənim!
Vətənim, Vətənim,
Vətənim!

1967

MƏNƏ BELƏ GƏLİR Kİ...

Mənə belə gəlir ki,
Bütün dünya mənimdir.
Hər eli, hər ölkəsi
Öz doğma məskənimdir.
Amma, ellər içində
Bir ovuc torpağım var.
Bir ovuc torpağında
Min cürə növrağım var,
Dövlətim, bayraqım var.
Şədətim, ağ günüm,
Hissim, heyəcanımdır,
Öz Azərbaycanımdır!

Mənə belə gəlir ki,
Mənim üçün yaranmış
Bütün dillər lisanlar.
Bir dildə anlayırlar
Bir-birini insanlar.
Hamısı gözəl, şirin,
Hamısı qədim, dərin...
Amma, dillər içində
Biri mənim öz dilim,
Şöhrətimdir, şanımdır.
Onun yurdu, məskəni
Öz Azərbaycanımdır!

Mənə elə gəlir ki,
Suların şır-şır səsi,
Bülbüllörin nəgməsi,
Böyük sənətkarların
Qelb açan təranəsi
Mənim mahmularımdır,
Bu mahmilar içində
Şurum, rastum, segahım,
Min təranə varımdır.
Bunlar mənim öz səsim
Ürəyimdir, canımdır,
Öz Azərbaycanımdır!

Mənə elə gəlir ki,
Dünyanın övladları
Mənim uşaqlarımdır.
Köklü bir ağacam ki,
Onlar milyon çiçəkli
Qolum, budaqlarımdır.
Amma, aralarında
Doğma üç övladum var.
Onların damarında
Aşan mənim qanımdır
Beşikləri ürəyim,
Öz Azərbaycanımdır!

Mənə elə gəlir ki,
Günəş, Ay mənimkidir.
Anamız torpaq üstə
Min saray mənimkidir.
Yaradılan bu kəndlər,
Qurulan bu şəhərlər,
Çil-çiraqlı gecələr,
Al günəşli sohorlor,
Şış dağları yaranlar,
Div güclü qəhrəmanlar,

Mənim vətəndaşımdır,
Deyərəm, qardaşımdır!
Fəxr edirəm mənimdir!
Çünki əller içində
Al güneşli, işıqlı,
Ən gözəl, yaraşıqlı
Mənim öz Vətənimdir!

VƏTƏNİMİZ

Ürəyimiz, canımızsan,
Şöhrətimiz, şanımızsan,
Əziz, doğma anamızsan,
Gözəl, azad Vətənimiz,
Elleri şad Vətənimiz.

Başından çox duman keçmiş,
Xalqın günü yaman keçmiş,
Ağır, qanlı zaman keçmiş,
İndi, azad Vətənimiz,
Elleri şad Vətənimiz.

Qaranlığı çəkdiñ dara
Şəfəq saçdıñ hər diyara,
Ponah oldun məzlumlara,
Gözəl, azad Vətənimiz,
Elleri şad Vətənimiz.

Yenilməyen qüdrətin var,
Böyük adın, şöhrətin var,
Ağızlarda söhbətin var,
Gözəl, azad Vətənimiz,
Elleri şad Vətənimiz.

AZƏRBAYCANIM

Geceler ulduz-ulduz,
Ötüb keçir karvanum.
Xəyalimdən getmoyır
Doğma Azərbaycanım.
Ana yurdum, ana yurdum,
haraya uçub getsəm, bil, sən mənimsen.
Ana yurdum, ana yurdum,
a gözəl Azərbaycanım.

Nil gördüm Araz dedim,
Kürümdden olmaz dedim.
Dərin dəryalar üzdüm
Xezerdon dayaz dedim.
Ana yurdum, ana yurdum,
haraya uçub getsəm, bil, sən mənimsen
Ana yurdum, ana yurdum,
a gözəl Azərbaycanım.

Quş uçar budağından,
Can gedər, otağından
Ürək dönmez, göz doymaz,
Öz ana torpağından.
Ana yurdum, ana yurdum,
haraya uçub, getsəm, bil, sən mənimsen.
Ana yurdum, ana yurdum,
a gözəl Azərbaycanım.

1965

BU ELLƏRDƏ

İl uzunu bahar olur
 Bu ellərdə.
Şirin-şirin nübar olur
 Bu ellərdə.
Bağçalarda açır çiçək!
Hor tərəfi gözəl, göyçək,
Aşıb, daşan sular olur
 Bu ellərdə.

Nur çılenir dağa-daşa
 Bu ellərdə.
Büsata et sen tamaşa
 Bu ellərdə.
Azad insan çekir əmək,
Hər bir arzu, hər bir dilək
Qeyrət ilə yetir başa,
 Bu ellərdə.

BAKİ

Göy sularda yelkən açan gəmilər
Ağ göyərçin ləpolorlə öpüşər.
Duman qalxar Xəzərimdən hər sehər
Qatar-qatar qağayılar ötüşər,
Üfűq yanar,
Al boyanar Bakımız!

Bakıya bax başdan-başa yaraşıq,
Qurban olum alovuna, oduna.
Öz Bakımına aləm aşiq, mən aşiq,
Odlar yurdunu çox yaraşır adına,
Qədim qoca,
Başı uca Bakımız!

Abşeronun oxşarı var hilala,
Buruqların sulardadır meşesi.
Görən deyir, əhsən burda calala!
Qoy eşitsin bütün aləm bu səsi:
Adlı, sanlı,
Sen ey şanlı Bakımız!

Axşam olar günəş yiğar telini,
Yanar Bakı gecəsinin işığı.
Gonclər tutar bir-birinin əlini
Qoca Bakı, salamlar hər aşığı,
Ey işıqlı,
Yaraşıqlı Bakımız!

Maral gözlü qızları var həyali,
Oğlanların boyu bənzər çinara.
Başdan alar hər baxanda xəyahı.
Çox elçilər golir bizim diyara,
Sözlü, sazlı,
Xoş avazlı Bakımız!
Hərden coşur dəli xezri qal olur.
Yaman şıltaq qılığı var Bakının.
Hərden susur, quzu kimi lal olur,
İstisi var, ilığı var Bakının,
Şərin yəfi,
Xoşbəxt elli Bakımız!

Suya düşür söyüdlərin salxımı
Sahilində mahni səsi, tar səsi.
Bakı, Bakı şöhrətison xalqının,
Fərəhimsen qədim, odlar ölkəsi!
Ey hünerli,
Göy xozerli Bakımız!

BAKİ

Parıl-parıl parıldayır küçələr
Ötən bulud səpəleyib yağışı.
Mənim Bakım gözəl olur gecələr
Sinesində milyon işıq naxışı.

Ponçorelər açılmışdır laybalay
Gel, qulaq as şirin-şirin hər səsə.
Mahnımızla göyde saysız ulduz, ay,
Səhəredək sanki gelir həvəsə.

Xəzərimin sularına sal nezər,
Ağ işıqlar elə bil ki, ilandır.
Sahilində oğlan gəzər, qız gəzər,
Ceyran, Maral deyərsən ki, yalandır.

Qız qalası Bakımıızın vüqarı,
Bilinmeyir hələ neçə yaşı var.
Qız qalası, qatar-qatar divarı,
Qız qalası, oyuq-oyuq daşı var.

Parıl-parıl parıldayır küçələr
Ötən bulud səpəleyib yağışı.
Mənim Bakım gözəl olur gecələr,
Sinesində milyon işıq naxışı.

QUBA

Hüsnündən doymuram, sənə vurğunam
Qoynunda hər dəfə gəzəli Quba,
Məni qınamasın dostlar, tanışlar,
Desəm yer üzünүn gözəli Quba.

Dağların qarlıdır, bağların barlı,
Qızın alma yanaq, oğlun vüqarlı,
Hər ağac kölgəsi qavallı, tarlı,
Altında min möclis düzəlir Quba.

Səndə gözəl olur bahar, payız, qış,
Görən min yol demmiş torpağa alqış,
Hüsnüne zövq ilə vurub min naxış,
Ana təbiətin öz əli Quba.

Sinən başdan-başa güldür, çiçəkdir,
Binalar, küçələr necə qəşəngdir,
Günlərin daha da xoş keçəcəkdir,
Alması ətirli, məzəli Quba!
Azerbaycanımın gözəli Quba!

LƏNKƏRAN

Tarlalar yam-yaşıl,
Örpəyi mexmər.
Hər səhər salamlar
Səni göy Xəzər.
Şöhrətin var sənin,
Söhbətin var sənin
Bizim diyarda,
Bizim diyarda.
Dağların baş-başadır,
Bağların tamaşadır.
Gözəl Lənkeran
Gözəl Lənkeran.

Hət evdən səs gelir:
“Ol mənə mehman”.
İç mənim ətirli,
Rəngli çayından.
Novrağın var sənin
Sorağın var sənin
Bizim diyarda,
Bizim diyarda.
Bəh, bəh, limonun sarı,
Yaşıl çay tarlaların,
Gözəl Lənkeran,
Gözəl Lənkeran.

Müharibə

Hər tağdan min nübar,
Min bəher gəlir.
Qardaş əllerindən
Şad xəbər gəlir.
Çatdırıqca nübarın,
Hər yerdə dostların
Açıb süfrəni,
Anırlar səni.
Sərvətin gəlir xoşa
Deyirlər var ol, yaşa!
Sağ ol, Lənkəran,
Var ol, Lənkəran!

SUMQAYIT

Xəzərin sahilində,
Azərbaycan elində
Şəhər var, yaraşıqlı,
Gündüzləri günəşli,
Gecələri işıqlı,
Küçələri ter-təmiz,
Sanki lopeleriyələ
Onu yalayıր dəniz.
Binalar qatar-qatar,
Binalar gözel-gözəl.
Elə bil çatacaqdır
Bakıya uzatsan el.
Göydə vertalyota bax,
Kəpənəkdir elə bil
Əzizdir hər uşağı
Bu gənc şəhər,
Bu evlər,
Bu yaşlılıq, bu sahil,
Bir də qurub yaradan
Əmək qəhrəmanları!
Sumqayıtlı uşaqlar,
Çalışaq, hər bir işdə
Əvəz edək onları!

MİN BEŞ YÜZ ƏLLİ!..

Dinlə məni, səninləyəm, döyüşü qardaş
Gün bu gündü, ay bu aydı, bir il ezəldi.
Sevincimdən haman o gün titrədi dağ-daş,
Məğrur başım buludları doğradı-doldı!
Al bayrağın qarşısında dizə çöküb mən,
Peyman etdim, odlu sözər çıxdı dilimden.

O gün mənə zabitimiz, – mübarek! – deyə,
Əllərimi dənə-dənə sıxı ürəkdon.
Yaraşıqlı bir ulduz da etdi hediyə,
Söylədi ki: – bundan belə döyüşüsən sən!..

Silahları payladılar, mənim tūfəngim,
Ayna kimi şəfəq saçdı, gözüm qamaşdı,
Heyrətimdən, sevincimdən dəyişdi rəngim,
Gözlərimə əvvəlcə bir rəqəm sataşdı.
Bir kənara çəkilərək, baxdım eməlli,
Tūfəngimin nömrəsiydi: min beş yüz əlli!

Dinlə məni, səninləyəm, döyüşü qardaş:
Çox çekmedi, bir gün mon də girişdim hərbi.
Toza döndü qarşımızda hər qaya, hər daş,
Tūfəngimlə tamamladı zərbəni-zərbe.
O mənimlə sirdəş oldu çətində, darda,
O mənimlə bir yeridi qasırgalarda!

Bir gün oldu, yaralandım vuruşmalarda,
O vəfali silahımı dedim əlvida!..
Hər an onu min həsrətlo salarkən yada,

Deyirəm ki, uzaq olsun ondan hər qada!
O mənimlə hər döyüşdə yardım cəbhələr,
O mənimçin qiymətlidir bəbəyim qədər!

Kim bilir ki, bəlkə də o səndədir, ey dost
Bu sözümüz yaxşı eşit, sanma giley, dost;
O silahla düşməninin bağrını teyle;
Əziz dostum, hər döyüşdə məni yad eyla!.
Bilirəm ki, o sənincün candan şirindir;

Muğayat ol, əziz qardaş, o yarağından!
Unutma ki, haman silah bir əsgərindir,
Onun qəlbini fərəhlənir hər sorağından.
Yaxşı vuruş, mən sevinim, tapım təsəlli,
Silahının adı budur: min beş yüz olli!

XATIRAT

I

Bəzən dalib xəyalata, düşündükcə səni mən
Xatırələr gəlib keçir səhne-səhne gözümən.
Qarlı çöllər, düzənlər də galib düşür yadına
Qan gölündə üzənlər də gəlib düşür yadına...
Yadımdadır: Bir gün axşam, göyün üzü dumandı:
Təbiətin hər tərəfi, çölü, düzü dumandı,
Haman gecə yadımdadır, bir ad çıxdı dilindən,
Gerek ki, sen o gün məktub almışdım sevgilindən.
Son məktubu döñə-döño, min həsrətlə oxudun,
Ürəyində aşıb-daşan məhəbbətə oxudun.
Çox düşündün dərdli-dərdli, sonra dedin: -

Komandır!

Xahişim var, mənə bir az kömək edin, komandır!
Deyirlər ki, şairsiniz, üç-dörd kəlmə söz yazın.
Mən köçürüm bu dəqiço məktubuna Ayazın.
- Ayaz kimdir? Anandır mı?

- Bağışlayın. Sevgilim...
Ayrıldığım gündən bəri tamam olur bir ilim.
Necə olsa, şair sözü ince olar, bilirom,
Hər kəlməsi ürek açan qönçə olar, bilirom.
Yazarsanmı, ay komandır, bax kağız da tapmışam.
Şeri buna köçürməkçün ağ kağız da tapmişam.
- Sabah səhər, yaxşımı? Gol postlara bir baş çəkok,
Buralarda gecə gəzmək qorxuludur indi tek...
- Nəsib, dünən məktubunu yolladınmı Ayaza?
- Məktub nədir, ay komandır, baxırsanmı ayaza?
Qoy bu gün bu kəndə girək tonqal qurub qızarıq,
Ayazın da məktubunu qayda ilə yazarıq.
Heç olmasa mən də yazım məktubumda özümdən,
Ki, bir nəfər alman belə yayılmamış gözümdən,
Yoxsa deyər, qorxur Nəsib vuruşmadan, döyüsdən...
Bu mənimçün daha pisdir, ay komandır, söyüsdən,
Qoy bu gün bu kəndi alaq, tonqal qurub qızarıq,
Ayazın da məktubunu qayda ilə yazarıq.

II

Ara qızdı, ac güllələr şığıdlar başlara,
Od mənnilər işledikcə torpaqlara, daşlara.
Qoç oğlanlar süründülər bir-birinin yerinə,
Bu döyüşdə dayanmağın mənası nə, yeri nə?!
Hamı coşdu - Voton! - deyə irəliyə atıldı.
Nəsib dedi:
Mən gedirəm!
Onun qaşı çatıldı...
- Hara belə?
- İcazə ver, komandır,
Birçə bax gör, komandır!
Sağ cinahda altı tank var, arxamıza keçərlər
Amandır ki, yoldaşları oda tutub biçərlər.
İcazə ver, məhrum etmə bu döyüsdən məni sən,
Əmin ol ki, Nəsibdən şad xəber eşidəcəksən...

Qucaqladı, o, boynumu, öpdü mənim üzündən,
 Getdi qoçaq, vəfəli dost uzaqlaşdı gözümüzden,
 Dəqiqələr bir-birini tələsdirdi başında,
 Nigarandım, xəyal mənim yel əsdirdi başında.
 Alov qopdu sol yanından, dedim ki, bu Nəsibdir,
 Qoçaq oğlan iki tankın qabağını kəsibdir!
 İki tankın bir gövdəsi küləş kimi yanındı,
 Dördü isə çökilərek kəndə, daldalanırdı...

III

Kond alınmış, düşmənlərdən iz qalmamış burada,
 Qoç oğlanlar pələng olur hər döyüşdə, davada,
 Nəsibdənə xəber yoxdur, nə gecikdi? hardadır?
 Bəlkə indi yad əllərdə, bəlkə ömrü dardadır?
 Döyüş susdu, qəhrəmanlar çəkildilər damlara,
 Eh nifret bu rahatlığa, Nəsibsiz axşamlara!..
 Axtarıram meyidləri, Nosib!.. – deyə səbirsiz.
 Dostumdansa no bir nişan, nə bir soraq, nə bir iz...
 – Can leytenant, bir az su ver!
 – Kimsən?
 – Nəsibəm, Nəsib...
 Vəfəli dost, sən qoçaqdın, sənə nə oldu, Nosib?!
 Əyilərok mərd başını aldım onun dizimə,
 Hey baxdıqca mən dostuma, yaş dolurdu gözüñə.
 – Nosib söylə, Nəsib, danış, harandadır yaralar?
 – Can komandır, uzun ömrü daraldandır yaralar...
 Bu sözlerim sonuncudur, dinlə məni, amandır!
 Bir az sonra gec olacaq, dinlə məni, amandır!
 Serjant Nosib altı tankın ikisini yandırdı...
 Mən hamidan qabaq idim... Uf, belimi sindirdi...
 Məlun yara!.. Ay komandır, məktub yazın Ayaza,
 Ölmemişəm deyin hələ, gelecəyəm bu yaza...
 Ayaz məni... – O dinmədi, ağırlaşdı bədəni,
 Öldü Nəsib, qan içində, hələ yaşıdı bədoni.

ONUN QIZI

O mənə yoldaş oldu hər yerde, hər davada;
 Bizi birgə izlədi min işkəncə, min qada.
 Mən ona çox söylədim, o məni çox dinlədi;
 O mənimlə gülüşdü, o mənimlə inlədi.
 Bəzən qarlı, dumanlı günər bizi haqladı,
 O mənimlə qorxulu yolları ayaqladı.

Bir axşamda, səngərə çökdü yene qaranlıq,
 Vətən, külfət həsrəti, qəriblik, nigaranlıq
 Fikrimizdə dolandı.
 Gah üzümüz tutuldu, gah gözümüz bulandı...
 Xeyli çəkdi qazmada, bu lal sükut, doymadıq,
 Hər nə vardi düşündük, daha bir şey qoymadıq...
 Beləliklə keçirdik bu lal, dilsiz anları:
 "Onu bircə dəfə də görə bilsəydim bar!..." –
 Deyərək, dostum məni yənə dilə gətirdi;
 Qəlbimin kamanını çökdü, zilə gətirdi.
 Dədim: – Nədir nisgilin,
 Anan, yoxsa sevgilin?..
 Dedi: – Anam da vardi; onu ecol apardı,
 Sevgilimi evimdən odlu cəbhə qopardı.
 Onun da taleyindən xəbor verən olmadı,
 Nə yerini söyləyən, nə do görən olmadı...
 Tekce bunlar deyildir incident, üzən məni,
 Aparma onun həsrəti yandırır bəzən məni!..
 – O kimdir!.. Balamdır?
 – Balamdır, bəli, dostum,
 Bizə qıyan fələyin düşəydi əli, dostum!..
 Xeyli çəkdi səhbəti qızından, bircəsindən.
 Qəlbini oxuyurdum onun titrək səsindən
 Səngərinde söndü şam,
 Sözümüz, səhbətimiz belə bitdi bu axşam...
 O söykədi belimə qızınmaqçı belini,
 Sağ ol, – dedi, başına çəkdi öz şinelini.

* * *

Mərmilərin alovu qızardı üfüqləri,
 Yenə dostumla açdıq bu tufanlı səhəri,
 Dostumun hər güləsi bir yağını haqladı,
 Əllərinə keçəni tapdadı, ayaqladı!
 Biz onunla vuruşduq yenə o gün bərabər,
 Amma birgə gülmədi bizi daha bir səhər.
 Bircə yara, dostumu əlimdən aldı, neylin!?.
 O mənimlə gəlmədi, orada qaldı, neylin?!.
 Vuruşlarda düşündüm, bütün yollar uzunu,
 Bir vəfəli dostumu, bir də onun qızını!..

DOSTUM

Mənə dost demədi dostum bircə yol,
 Nə də gətirmədi çoxlu hədiyyə.
 Evimdə can-başa açmadı ol-qol
 Paltomu tutmadı: – dostunam! – deyə

Stol arxasında oturan zaman
 Dili dolaşmadı, eli əsmədi.
 Demədi: "yolunda sənin qurbanam".
 And içib, min dəfə çörək kosmədi.

Geldi evimizə həftədə, ayda
 Şerdən, sənətdən danışdıq qoşa.
 Bozən bumbuz oldu məxməri çay da,
 Uzun gecələri bir vurdub başa.

Evdə uşaqlarım onu soruşdu,
 Ötəndə həftəsi dərixdim özüm.
 Gət-gedə evimə məhrəm olmuşdu,
 Ürokden sevirdim onu mən düzü.

Mənə dost demədi, dostum bircə yol
 Nə də gətirmədi çoxlu hədiyyə.
 Evimdə can-başa açmadı əl-qol,
 Paltomu tutmadı dostunam deyə.

Bir gün cəbhə bizi aldı qoynuna,
 Yenə bir səngərə düşdük yanaşı.
 Burda da o mənə, nə də mən ona
 Dost sözü demədik hər kəlmə başı.

Bir səhər üfüqdə söküləndə dan
 Döyüş meydanına axışdı qoşun.
 Burulub göylərə qalxdı toz-duman.
 Yerə yağış kimi yağdı qurğusun.

Düşmən səngərinə yeridik qoşa,
 Düşmən məni aldı evvel nişana.
 Bu yerdə neyəsin qardaş-qardaşa?
 Həyat bir yanadır, ölüm bir yana!

Dostum pələng kimi atıldı birdən
 O, öz sinesini verdi qabağa.
 Düşməni süngüylə vurdüğü yerdə,
 Büküldü dizləri, düşdü torpağı.

Əyildim, soruşdum: söyle nədir bu?!

Mənim qismətimdi o qara gülə?!

Dedi: – aman, mənə bircə damcı su,
 Sonra üreyimin sözünü dinlo.

Monim bir zamanlar çörək kəsdiyim
 Evdə, gözü yolda balaların var.
 Dedim qoy mən ölüm, sən ölmə dostum,
 Yetim qalmasınlar qoy sənsiz onlar.

Dedi, gözlərini əbədi yumdu!
 İstər qərinələrə, əsrlər ötə.
 Əsl dostluq budur, sədaqət budur,
 Alqış bu dostluğa, bu sədaqətə!

SEVİR, SEVMƏYİR?

Göy çınar kölgəsində fikrə gedib tek,
Oturmuşdur bir gözəl, yol çəkir gözü.
Düşünür ki, sevgilim nə vaxt gələcək?
Alişir yavaş-yavaş qəlbinin közü;
Əlində al qırmızı bir dəstə çiçək,
Sevirmi? Sevmeyirmi? Nə vaxt goləcək?

Qoparır yarpaqları, astadan deyir:
Gözlerim yollardadır, qulağım səsde,
Söyleyin, yarpaqlarım, sevir, sevməyir?
Qurtanır əlindəki güllərdən dəstə,
Amma nə bilsin o qız, cəbhədə bu an,
"Mən tok onu sevirəm!" – deyə verdi can.

Döyüşən ordu, 1942

EŞQİMİZ NAĞIL OLSUN

Dünən axşam bir albomu elime aldım,
Üreyimin ilk sözünü getirdim dile.
Düşündükcə o yerleri xəyalala daldım
Könlüm yene pərvaz ctdi həmən sahilə...

Yene yalnız ayağımı ləpələr yuyur,
Odur kiçik qayığımız gözleyir bizi.
Şair könlüm hər addımda min aləm duyur,
Gəzdirdikcə sahillərdə ilk sevgimizi.

Aylı gecə... Oturmuşuq sahildə yalqız
Üreyimi kitab kimi oxuduqca sən.
Söyləyirəm: – İnan mənə, inan, gözəl qız,
Keçsə illər, keçsə aylar, son mənimkison!..

Gəmi çəkir lövbərini ağarır sular:
Ayrılıq... hicran çəkir araya perdə,
Ey sevgilim, ağlamağın nə mənası var?
Qayıdaram – ürəyini qul etmə dərdə!

Sahil dərdli... Gözlerimdə kiçildikcə sən,
Çəkməyirsən nəzərini göy ləpələrdən.
Ürəyimdə yanmış eşqi anlaya bilsən,
Son də məni yad edərsən bəlkə də hərdən...

Səndən iki mektub aldım o gündən bəri,
Tək bu oldu eşqimizin sonu, əvvəli.
Min əzabla sürdüm öten dərdli günləri,
Sevgimizin həsrətilö yaşadıım, bəli!..

Uzun zaman göy sularda qan izi gördüm.
Xoyalımda sahillərdə aradım səni...
Eşqimiz tok o pak, derin dənizi gördüm,
Sevgimizin toxundumu daşa yelkəni?

Kim bilir ki, gözəl pəri, indi hardasan?..
Ala gözər hesrət ilə baxır yollara;
Bəlkə də... ah, yad ellərdə, uzaqlardasən, –
Bir namərd əl bəlkə səni çəkmişdir dara.

Yox, incimə, aman, məni xəyal aldadır,
Başındakı bir tüküno zaval olmasın!
Bu gün eşqim, inan mənə, başqa haldadır,
Qoy gəncliyin yad əllərdə pamal olmasın!

Qoy yenə də göy suları yarsın salımız,
Mən Krimin bağlarında anım sevgimi.
Qoy bizim bu pak eşqimiz, bu vüsalımız
Əzber olsun ağızlarda bir nağıl kimi!

1944

BAHAR GƏLIB

Yenə bahar gəlib, oyanıb aləm
Mon öz qaznamdayam, yerim soyuq, dar.
Sənin də könlünü sarıb qüssə-qəm
Könlümü açaraq oxşamır babar;
Bilirəm, mon uzaq, ölümüm yaxın,
Məmmilər açıtlı dörd bir yanında.
Sən şad müjdəsini gözlə sabahın,
Sevgilim, sən yaşa xanimanımda.

1943

İKİ KƏLMƏ

Bilirən ki, ölüm-itim həmişə var dünyada.
Ürek dolu, göz müntəzir, aman vermər arzular.
İzləsə də daban-daban məni ölüm, qan-qada,
Gözlerimin qarşısında yenə tutursan qərar.

Utanıram, bu yazdığım ürəyimin sözüdür,
Cıracaqsan bu məktubu, bəlkə bir axşamçağı.
Yox, bəlkə də sevinəcək, deyəcəksən: "Özürdür!",
Dalacaqsan xəyalata, söndürərək çırağı...

Kim nə bilir: olan-olmuş, sən uzaq, mən aralı,
Mən özümlə gotirmişəm cəqimi uzaqlara,
Qabağında hər can verən, hər ölen, hər yaralı,
Söyləyorkən son sözünü: - "Salam yetirin yara...",
Danlayıram döne-döne, danlayıram özümü;
Yaman qoydum ürəyimdə iki kəlmə sözümüz...

İndi, budur, düşünürəm baxıb uzun yollara.
Deyirom ki, bu dünyada yad etməli kimim var!
Qövr etdikcə ürəyimdə gizli qalan bir yara,
Nə elacım, nə də bir həkimim var!

Düşünürəm, bəlkə bir gün, bəlkə bu gün, ya sabah,
Qəfil ecəl gənc ömrümə qəsb elədi, zamandır.
Oxu, mənim mətləbimdən, ürəyimdən ol agah,
Unutma ki, nakam ölmək hər bələdan yarmandır.

Mən isterəm, yar-yoldaşım qapayanda gözümü,
Min zilletlə, min əzabla əlo alıb özümü,
Can verəndə, bir yar kimi çəkim sənin adını.
Tale mənə çox görməsin məhəbbətin dadını...

Qoý yeməsin varlığımı bu arzular, bu qəmlor,
Açılmışdır ürəyimdə məhəbbətin yelkoni...
Mətləbimi tez açmasam, cavan ömrüm vərəmlər, -
İki kəlmə sözüm vardır ay qız: "Sevirom səni!".

AY DOĞANDA GƏLƏRDİ!..

Onu hər axşamçağı yol üstündə görərdim.
Qərib-qərib baxardı uzun-uzun yollara.
Əzərdi mənliyimi bu marağım, bu dərdim,
O nazənin, o mələk, gözlər qara, qaş qara...
Durub-durub yollara hey tamaşa edərdi.
Gözündə yaş, intizar... kor-peşiman gedərdi.

Dünən yenə onunla yol üstündə tuş oldum.
Pərişandı saçları, gözlər qara, qaş qara...
Məst deyildim, xeyir mən, nədənse biliş oldum,
Baxdıqca ağ üzündə şəvə kimi xallara...
Mon durdum, o, dayandı.
Ürəyim oda yandı!
Xeyli keçdi, gözəl qız söykənərək bir daşa;
Daldı dərin xəyalı,
Hey bu sonsuz yollara baxdı, etdi tamaşa
Maraqlandıım bu hala,
O, çox baxdı, düşündü,
Hansı vaxtı düşündü?..

Lirik şeirlər

Yaxınlaşdım bu dəfə, dedim. – Dərdin nədir, qız?
Dedi: – Yol üstündəyəm, yolçuluğun no derdi?
Dedim: – Gece keçir, bax, doğmuş daha ay, ulduz,
Dedi: – O da görüşə ay doğanda gələrdi...
Söhbətimiz uzandı.

O danışdı, o andı...

Varaqladı qelbini zər üzüldü dəftər kimi:
Söylədi bu yolların tarixini o mələk.
Tutuldu gecələr tək, açıldı səhər kimi.
Bəzən hıçqırıtlarla coşub vəcdə gələrək,
Dil açdı gözəl peri.
Doluxsundu gözləri,
– İndi iki il olar, mən bu yolda lal kimi
Durub hər axşamıçağı düşünürem yarımı.
Bəzən də o görünür mənə bir xəyal kimi,
Onun bu xəyalına, verib ixtiyarımı,
Danışıram, gülürom,
Nə cleyim, bilirəm,
Bir anlığa unutmaq, qovmaq üçün dordimi
Bu keçən görüş yeri mənə bir təsəllidir...
Onu düşmən güllesi torpaqlara sərdimi?
Döyüş qurbansız olmaz, bu mənə də bəllidir.
Lakin görüş günləri,
Biz ayrılandan bəri,
Çökib-çekib getirir bax, məni bu yollara,
Unuduram bir anlıq bu hicranı, bu dərdi,
Mən bu yerdə vermişəm öz qəlbimi dildara,
O hər axşam görüşə ay doğanda gələrdi...

ETİRAF

Sən şahsan, sultansan qulundur aləm
Mənim qulluğā da yoxdur gumanım.
Səndən uzaq gəzir hicran, qəm, ələm,
Mənim ərşə çıxır ahım, amanım.

Sən gülsən, rəngin al, etrin gözəl,
Mən sənə əbədi həsrət, tamarzi.
Deyə bilmirəm ki, gəl ey gözəl, gəl,
Yandırıdı bağrmı, yaxdı bu arzu!

Sən, bir ev dolusu işiq, yaraşıq,
Mən sənin şövqündə qamaşan gözəm.
Sənə, bilirəm ki, hər görən aşiq,
Mənse olsa-olsa quru bir sözəm.

Sən bilə bilmezsən nə çekirəm mən.
Gözəlin yandırmaq olur adəti.
Sənə qurban olmaq gəlsə əlimdən,
Heç kəsə vermərəm bu səadəti!

Bilirəm, bu sözler sənə yad deyil,
Çox olub qarşında diz də çökenlər.
Sən buna layiqsen, ancaq inan, bil,
Bəzən çiçək açır qara tikanlar.

Mən eşqi, ilqarı dadmışam bir ažı
Bəzən gülmüsem də, ağlamışam da.
Ötüb harın-harin neçə bahar, yaz,
Sel kimi coşmuşam çağlamişam da.

Amma saf ilqarın, saf məhəbbətin
Həsrəti könlümü yaxmış neyləyim?
Mən qılı olsam bir ay sıfətin,
O mənə biganə baxmış, neyləyim?

İnan, soyumamış könlümün odu,
Saf bir məhəbbətçin yaranmışam men.
Bəlkə vəsle yetmək nəsibim oldu,
Neyləyim, sevməmək gəlmir əlimdən.

İncə, isti, təmiz əbədi bir eşq!
Hər sözdə, baxışda inam, etibar!
Xoşbəxtdir, deyirem dünyada ancaq
Ürəklə, inamlı aşiq olanlar!

BİLƏYDİ

Mən onu bir könüldən, min könülə sevmişəm.
Bu saf məhəbbətimdən görən xəbəri varmı?
Onun xəyallarıyla keçir gecəm, gündüzüm,
Onun da sevda dolu keçən günləri varmı?
Gecələr ulduz kimi yananda ağ işıqlar,
Ağac kölgəliyində cəm olanda aşıqlar,
Xəzərin sahilində ləpələr öpüşəndə,
Qarşımızdan mahnilərlə cavanlar ötüşəndə,
Mən cəqimin gözüyle uzaqlara baxmışam,
Su üzündə sayrısan çıraqlara baxmışam.
Onun eşqi, həsrəti xəyalında gəzəndə,
Bu vurulmuş könlümü intizarı üzəndə,
O qız, dəzgah onündə bəlkə açmış səhəri
Həsrətlə seyr eləmiş o da əziz səhəri...
Nə olaydı çataydı ona bu xoş niyyətim,
Ürəkdə qalınmayıyayıdı bu cəqim, məhəbbətim.
Axşam üstü Bakıya xoş qarantalıq enəndə
Biləydi duran mənəm bu şən ləpədöyündə.

YANA-YANA

Canan üz döndərdi eğyarla getdi.
Qaldım ortaçıda mən yana-yana.
Cavanlıq quş kimi uçdu əlimdən,
Düşdü saçlarına dən yana-yana.

Dağların başını dedim aldı qar,
Necə zalim imiş gördüm ruzigar,
Əldən yavaş-yavaş çıxır olanlar,
Ömür keçir, olur, tən yana-yana.

Yaxında nə vardı çekilir geri
Gözlerim görmeyir on addım yeri,
Zeynal, dərd eləmə öten günləri,
Cücənməz bir daha, dən, yana-yana.

* * *

Mən cavandım, sən də uşaq
Sevincimiz qucaq-qucaq,
Sığmayırdı yere, göyə.
Bu dünyada heç bir şeyə,
Olmamışq tamarzı da,
Hər ikimiz bir arzuda.
Toz boy ataq,
Vəsle çataq...
Eşqimizə baxsın hamı,
Bilsin hamı,
Kimdən aldım mən ilhamı,
Yadındam?
Mən cavandım sən bir mələk,
Görüşünə tələsərek,
Səhərçağı, gəcəyəri,
Dolaşardım dalanları.

Dəli kimi.
 Zəli kimi,
 Əl çəkməzdim küçənizdən,
 Qapınızdan.
 (Kim keçərdi sənin kimi
 Gözəl qızdan?).
 Yay səhəri, qış axşamı
 Yadındamı?
 Mən cavandım, sən hörüyü
 Topuğunda gözəl pəri.
 Vurulardı, kim görseydi.
 Qoşa-qoşa höruk'ləri.
 İndi, bəli,
 Söyləməli
 Nə qaldı ki, salım yada?
 Bu dünyada
 Cox şey, Cox şey!..
 Etme giley ömrümüzdən.
 Həyat-külək!
 Şütiyərək,
 Harın-harın nə vermişsə,
 Alır bizden!
 Bu qanundur nə gələr ki, əlimizdən?
 Etme giley, qocalıq,
 Sən də, mən də yavaş-yavaş.
 Etme giley, söyləmə ki,
 Günsər belə ötməye kaş!
 Etme giley ömrümüzdən,
 Bu qanundur,
 Hayat özü nə vermişsə
 Yavaş-yavaş alır bizden.
 Qələm qaşı, şəvə saç
 Xoş gülüşü, inci dişi,
 Önüb-keçən görüşləri,
 Cox axşamı, Cox sehəri,
 Çalış, unut,

Salma yada.
 Qocalsan da
 Azad yaşa,
 Xoşbəxt yaşa
 Bu dünyada
 Arzumuza yetdik, axı...
 Dərd eləmə qocalığı.
 Oğluna bax, qızına bax,
 Çiçək açan arzuna bax
 Anla, gülüm, budur həyat,
 Qocalmaqdən gileyi at!
 Cox verdikcə ağaç barı,
 Ömrü olur, inan yarı.
 Sənin barın,
 Övladların!
 Otən günlər hədər deyil,
 Dərya kimi daşa-daşa
 Bar vermeklə dolmaq yaşa,
 Əzab deyil, kədər deyil!

GÖZƏLLƏR

Gözəllər dəstə-dəstə,
 Gözəllər qatar-qatar...
 Gözəllər o qədər ki,
 Onları nə yer tutar,
 Onları nə göy tutar!

Bakımın sinəsində
 Açılan yaşıł, qırmızı
 Çiçəyo bax, gülə bax!
 Nə yamandır a dostlar
 İl in bu vədəsində,
 Gülün bu vədəsində
 Yaşa dolub, qocalmaq!

Seslər axır könlümə
Səp-sərin sular kimi,
Seslər uçurdur məni
Şirin arzular kimi.
Seslər tutur qolumdan
Sanki mənə “qalx!” deyir,
Gözəller dəstə-dəstə,
Gözəllər qatar-qatar
– “Olmaز qocalmaq! ” – deyir.
Olmaز! deyir, olmasın!
Qoşulum bu gəncliyə,
Mən də cavanam deye:
Qaçsalar, qaçım gerək,
Uçsalar, uçum gerək,
Göyde aynı, ulduzu,
Qucsalar, qucum gerək!
Bu işin, bu süretin,
Bilirəm ki, çox çətin
Dəresi var, dağı var,
Yolda yorulmayı var,
Dözerəm!
Deryalara cumsalar,
Üzərəm!
Bacarmasam, nə dərdim?
Yurdumun gözəlləri,
Yurdumun cavanları
Yeno də dəstə-dəstə,
Yene də qatar-qatar
Gəlib qolumdan tutar,
Məni qaldırıar göyə
“Sən də cavansan” – deye!

DEYİRSƏN Kİ...

Qınayırsan ey gözəl,
Deyirsən unut məni.
Deyirəm rəhmin olsun,
Sevirem, ovut məni.
Üreyimi yarımmi,
Gözümü çıxarımmi,
Görüb, bəyənib səni?

Deyirsən məktublarım
Zəhləmi tökdü, bəsdir!
Deyirəm sensiz heyat,
İnan, quru qəfəsdir.
Üreyimi yarımmi,
Gözümü çıxarımmi,
Görüb, bəyənib səni?

Deyirsən unut mənim
Ünvanımı, özümü.
Zeynalın yoxdur inan,
Ayrılığa dözümü,
Üreyimi yarımmi,
Gözümü çıxarımmi,
Görüb, bəyənib səni?

ƏLİNDƏN

Səni gördüm, bir də görə bileydim,
Bircə amı bir il süre bileydim,
Əmr edeydin, könül verə bileydim
Aman sənin, aman sənin əlindən!

Nə yamanmış qırx yaşında vurulmaq,
Bir ümmanam, bilmeyirəm durulmaq
Aşıq üçün səadətdir yorulmaq,
Aman sənin, aman sənin əlindən!

Bilmirəm ki, nə sevdadır düşmüşəm,
Elə bil ki, bu dünyadan küsmüşəm,
Birçə sənin xəyalındır hər peşəm,
Aman sənin, aman sənin əlindən!

Yoxdur daha sevilməyə gumanıñ,
Qalxar göye sənsiz ahım, amanıñ,
Sən ey gözü qaram, qaşı kamanıñ
Zeynal deyər aman sənin əlindən!

SİRR

Çoxu baxdı, ey mələk, qolumdakı yaraya
Çox həkimlər yığıdı, aldı məni araya,
Kəsilsin qolun gərək, cavan oğlan – dedilər.
Bu da bir qəziyyədir olub-olan – dedilər.

Sən kesib doğradıqca sümüyümü, otimi,
Nə birçə uf söyledim, nə bir aman çağırdım,
Unudub ağrıları, toplayıb qüvvətimi,
Çünki sənin gözüne heyran-heyran baxırdım.

Bilmirəm ki, nə sırrdır, bıçağın altında mən,
İnləmədim, dayandım bir qocamanı dağ kimi?!
Amma soni görərkən indi uzaqdan hömən,
Ürəyim tir-tir osır yel vurmuş yarpaq kimi!

QAYNAQÇI

Çox susadım,
Yandım, yandım,
Ürəyimde bir atəş.
Ayaq altda qızmar dəmir,
Baş üstündə al günəş!
Çox susadım,

Yandım, yandım
Bir fohlənin qarşısında dayandım:
– Bir içim su,
Bir papaqlı sərin kölgə...
Dedim bəlkə...
Göstərəsən a qardaş?..
Qardaş dedim,
Gəlmədi heç qardaşımın
Nə səsi, nə səmiri.
Qardaş dedim,
O, daha cəld qaynaq etdi
Dəməri.
Qiğılçımlar ulduz kimi
Səpələndi üstümə.
Elə bildim birdən-birə
Su çiləndi üstümə.
O, qaynaqçı papağını
Çekdi bir az geriyə...
Demə, qardaş söyləmişəm
Canlar alan periyə!..
Bulud örtdü birçə anda
Başım üstə günəşi.
Nə oldu ki, ürəyimin
Söndü odu, atəş?
Ayaq altda qızmar domir
Elə bildim buz oldu?
Bildim nədən!
Ürəyimi sərinlədən
O qaynaqçı qız oldu!

GEDƏR

Baykalın suları fal,
Axar gedər, axar gedər,
Baykalın suları bal,
Axar gedər, axar gedər...

Burdan düz keçmək olmaz,
Sahildə dayan bir az.
Sənə min gözəl maral,
Baxar gedər, baxar gedər...

Əgər sevsən birini
Açsan ürək sırrını,
Desən ki, qalasıyam,
Mən səni alasıyam.
Qara gözün könlünü
Yaxar gedər, yaxar gedər...

Bakıdanam, söyləsən,
“Ay qız, mənə gəl” desən,
Üzük təklif eyləsən,
Alıb şana barnağa,
Taxar gedər, taxar gedər...

Təbrik edir dost, tanış,
Bu saf eşqinə alqış,
Keçər yüz-yüz payız, qış,
Bahar gedər, bahar gedər...

GƏNCLİK ARZUSU

Gözəllər dəstə-dəstə,
Gözəllər qatar-qatar...
Gözəllər o qədər ki,
Onları nə yer tutar,
Onları nə göy tutar!

Bakımun sinəsində
Açan yaşıl, qırmızı
Çiçəyə bax, gülə bax!
Nə yamandır a dostlar

İlin bu vədəsində,
Günün bu vədəsində
Yaşa dolub, qocalmaq!

Səsler axır könlümə
Səpsərin sular kimi,
Səsler uçurdur məni
Şirin arzular kimi.
Səsler tutur qolumdan
Sanki mənə “qalx!” deyir,
Gözəller qatar-qatar
– “Olmaz qocalmaq!” – deyir.
Olmaz! Deyir, olmasın!
Qoşulum bu gəncliyə,
Mən də cavənam deyə.
Qaçsalar, qaçım gərək,
Uçsalar, uçum gərək,
Göydə ayı, ulduzu,
Qucsalar, qucum gərək!
Bu işin, bu süretin,
Bilirom ki, çox çətin
Dəresi var, dağı var,
Yolda yorulmayı var,
Dözerəm!
Bacarmasañ, nə dərdim?
Yurdumun gözəlləri,
Yurdumun cavənləri
Yenə də dəstə-dəstə,
Yenə də qatar-qatar
Gəlib qolumdan tutar,
Məni qaldırar göye
“Sən də cavənsən” – deyə!

OLUB

Bizim bu gözəllər ata-babadan
İpək xasiyyətli, həyah olub.
Min oğlan yandırıb yaxsa da gündə,
Başında bir gəncin xəyalı olub.

Yanağı kirşansız, gözü surməsiz,
Sünbü'l hörukleri şalsız, tirməsiz.
Üzü ay parçası, göylərdən təmiz,
Əlleri xılqətdən hənəli olub.

Su içib hamısı min bir bulaqdan,
Odur ki, bal damır dildən-dodaqdan,
Oğlanlar küsməsin lale yanaqdan,
Zeynalın da başı bələli olub.

YAZMAZDIM

Məni qınayırsan, deyirsen yetər,
Bəsdir gözəlləri qələmə aldın.
Getdi cavanlığın, getdi o illər,
Artıq yaşa doldun, artıq qocaldın.

Düzdür, gənc demirlər daha Zeynalı,
Qoca da deyiləm, əslinə baxsan.
Gözəllər göstərim sənə, az qala
Yaş nədir, adını unudacaqsan!

Bax, ürək açılır, tamaşa et, gəi
Bizi heyran qoyur ana təbiət.
Gözel yaratmaqdən o çəksəydi əl,
Mən də gözəllərə yazmazdım əlbət.

1969

OLA BİLMƏZ!

Ömrün hər gününün öz lozzəti var,
Aşınma cavanlığa tay ola bilməz.
Min yaşıl ronge də boyasan qışı,
Dönüb birçə günü yay ola bilməz.

Gəzsən ömrün boyu meşoni, dağı,
Qatsan bir-birinə saysız bulağı,
Çapsan qayaları Forhad sayağı,
Gur sellər axmasa çay ola bilməz.

Zeynal sevə-sevə dolubdur yaşı,
Namə göndəribdir bir qələm qaşa,
Neyləyim, ürəyi dönübdür daşa,
Deyib ondan mənə tay ola bilməz.

1966

Müxtəlif şeirlər

MİRZƏ CƏLİLƏ

Göz açdırın heyata vətənin nələ səsindən
Bəxş etdi bizi oğlunu mərd Azərbaycan.
Olmaz! – dedin, – olmaz! – dedin,
ey Mirzə Cəlil, sən,
Azad bu Vətən qalxmasa qəflət yuxusundan.

Qəlbən alışib yandı, gözün doldu-boşaldı,
Güldün, gülüşün ah ilə əfqandı, kədərdi.
Gördün vətən övladı yaman günlərə qaldı.
Göylər belə, yerlər belə çəkməzdə bu dərdi,

Azadlıq oldu təbin,
Dəryalar mürəkkəbin,
Meşələr qələmin oldu,
El dərdi ələmin oldu.

Əlsiz, ayaqsız,
Köməksiz, dayaqsız,
Qədim, qədim, qədim
Bir məlləti oyadtı yuxudan
hər sözüm.

Söylədin, ey xalq,
keçsin gecələrin,
Gülsün gündüzün.
Oyan, oyan, oyan,
Bax, bax, bax!

Oyanır cahan, oyanır aləm, oyanır həyat.

Cəhaleti at!
Sofaləti at!
Nadanlığı at!
Avamlığı at!

Bu Odlar yurdunda yeni bir aləm yarat!

Doğdu aprel gündeş
Salamladı əlləri.
Başa çatdı əllerin
Azadlıq əməlləri.
Bir cahana sığmadı
Azərbaycan, vüqarın.
Bəxtəverdir, ey vətən
Qızların oğulların.

Ey gözəl, ey eziz ana torpağı
Mehriban, ey temiz ana torpağı,
Azərbaycanım, Azərbaycanım!
Elmin, hünərin dünyani heyran eləyibdir,
Əhsən, vətən oğlu!
Neftin gecəni nurlu çırqban eləyibdir,
Əhsən, vətən oğlu!
Baxdıqca çöldü, düzləri min rəngə çalır bax,
El Azorbaycanı gülüstan eləyibdir,
Əhsən, vətən oğlu!
Bax, Mirzə Cəlil, Fatma, Tükəzbanlara bir bax.
Övladı-Vətən gör necə ad, san eləyibdir!

Arzuların verdi bəhər
Bu diyarda,
Torpaq azad, el bəxtəver
Bu diyarda.
Əməllərin yetir başa,
Nur cilənir dağa, daşa,
Bu diyarda.
Ürəklərde var heykəlin
Mirzə Cəlil, Mirzə Cəlil,
Mirzə Cəlil!..

ARZULAR

Gənc deyiləm, bilirom, qırxa yaxındır yaşım,
Sevmişəm, sevilmişəm, köçüm – küləfətim də var.
Sevgilim döñüb olmuş indi həyat yoldaşım,
Arzularım bar verib, meyvələri – uşaqlar.

İndi öz evimdədir gözlərimdə gördüyüüm,
Sevib könül verdiyim qız, həyat yoldaşımızdır.
On üç il gün keçirib, birgə ömür sürdüyüüm
Sözündə, ilqarında düz, həyat yoldaşımızdır.

İndi nə intizardan ürəyim döyünməyir,
Nə "Birdon gəlməz" deyə əsim-əsim əsmirom .
Nə azı dörd-beş dəfə soyunub geyinməyir,
Nə də vaxtından qabaq görüşə tələsmirom.

İndi dilim dolaşmir sözümüz deyən zaman,
Özümüz itirmirom hər dəfə görüşəndə.
(Ancaq neyleyim ki, mən, belə yaranmış insan
Qəlbimə də dəyirəm, bəzən yeri düşəndə).

Atalar bilər bunu, ömrümün üç meyvesi
Ürəyimdən, gözümdən, özümdən əziz olmuş.
Onların dil açarkən, bircə "ata" deməsi
Həyatımın en şirin sözündən əziz olmuş.

Kiçik ailəmizdə günlərimiz keçir şən.
Demirəm ki, yuxusuz gecələr olmayıbdır
Şübhədək dayanmışlıq beşik başında bəzən,
Amina ürəyimizdə qəm-kədər olmayıbdır!

Sevgilim oyanmasın deyə şirin yuxudan,
Bəzən səhərə kimi yummamışam gözümü.
Uşaqlardan birisi "ana!" çağırın zaman,
Beşiyinin üstünə atmışam mən özümü.

Qolum yastığa dönmüş, sinəm yorğana dönmüş,
Nəfəsimlə isinmiş uşaqların bedəni.
Büdəyib yixılanda ürəyim qana dönmüş,
Onların gülüşləri bəxtəvər etmiş məni.

Qınamayıñ a dostlar, söyləyirəm özümdən,
Görürəm ki, mənim ilk arzularım verir bar.
Saçlarımı düşsə də indi yavaş-yavaş den.
Amma qəlbimdə hələ çoxlu arzularım var.

Onlar size bəllidir, desəm də, deməsəm də,
Bir ata ürəyilə düşünürəm bunu mən.
Deyirəm, hicran dağı qövr etməsin sinəmə
Sevincim bir quş kimi qoy uçmasın əlimdən!

Qızılcanın ayağı kesilsin qapımızdan,
İstərəm mənə gəlsin onlara gelən qada.
Çıxsınlar polad kimi çoxlu qışdan, payızdan,
Hələ çox arzularım bağlıdır üç övlada.

Nəfəsimlə isidib böyütmüşəm onları,
Yad oller dolaşmasın xoşbəxt beşiklərində!
Ömrüm başa yetməmiş, hələ deyildir yară,
Nəfəsimlə durmuşam yenə keşiklərində!

İstəmirəm büzülsün bir balamın dodağı.
Gülə bütün balalar bütün dünya gül olar.
Qəzəbimdən ah desəm mən bir ata sağa,
Bombalar nəfəsimlə partlamadan kül olar!

Qoy yenə sıxlışmasın göydə qara buludlar,
Atalar övladından bir daha ayrılmamasın!
Qoy eller qardaş kimi ömr elesin bəxtiyar,
Tüfənglər məleşməsin, qılınclar siyrılmasın!

Bahar olsun, gül açsın, azad yaşasın insan,
Dünyanın hər yerində bütün torpaqlarında!
Sevənlər aynılmاسın, balaların hər zaman
Gülüş olsun üzündə, nəgmə dodaqlarında!

BİR DƏSTƏ GÜL İLƏ

Atam çıxdan köcüb
Dünyadan.
Açı, şirin xatirələr
Keçir gözümden
Birər-birər.
Uşaqdım, erköyün, dəcəl.
Yadımdadır, əvvəl
Məni öpərdi, sonra
Bacılarımı.
Sadalardım ona
Bacılarımdan çekdiyim
Acılarımı...
Qulaq asar, asardı,
Bağrına basardı.
Bığları eşmeydi,
Saçı gümüşü.
Yadımdadır atamın
Üzü, baxışı, gülüşü.
Bir də denizi sevərdi
Belkə də məni sevdiyi qədər...
Yadımdadır,
Zərli papağı vardı
Belində zərli kəmər
Yadımdadır...
Yox, heç nə daha
Yadımda deyil!
Keçmiş neçə il,
Onun çürümüş sümükləri
Otuz ildən bəri.
Mənim bərkiniş sümüklərim,
Ayağa qalxmışam,
Adam olmuşam, buyam!
Məni özündən artıq sevən
Kişinin oğluyam!
Beli, məni çox sevordi
Belkə də mən idim

Həm onun şadlığı,
Həm onun dərdi!
Bunu, ataları bilər
Yana-yana
Bunu balalar anlar
Yaşa dola-dola.
Ata ola-ola,
Qana-qana!
Amma...
Qananacan,
Ata həsrətli yananacan,
Köçəndə qış, geləndə bahar,
Gül-çiçək bir yana
Boş ayaqla,
Qanacaqla
Ata hüzuruna getməyə nə var?
Ay övladlar, ay övladlar!

ELƏ BİL Kİ...

Elə bilki dünəndi...
Ayaq yalın, baş açıq
Min haray qoparardım.
Dəcəldim, erköyündüm,
Başdan tük aparardım.
Elə bilki dünəndi...
Ölimdə təze çətam
Yanırda anam, atam,
Ah... neçə sevindilər!
Dərsə getdim bir səhər.
Elə bilki dünəndi...
Ürəyimə ilk dəfə
Bir qızın eşqi düşdü.
Günüm, aym o qızın
Xeyalilə ötüşdü.
Babalar söylemişkən:
O, gün oldu, men də qar.

Yaman dərdə düşürmüş
 Ürəkdən vurulanlar.
 Elə bilki dünəndi...
 Göy gurladı, yer əsdi,
 Alay-alay qoşunlar
 Cəbhələrə təlesdi.
 Anam, əlində fincan,
 Çöle çıxdı dalimca,
 Yana-yana atdı su,
 Gözlerindən yaş olub
 Axdı ürək arzusu.
 Elə bil ki, dünəndi...
 Qayıtdığım davadan,
 Barrı iyi gəlmədi,
 Burnumuza havadan,
 Xatirələr nə çoxdur
 Şirin, acı, qara, ağ,
 Bezen yada salırsan
 Xeyallara dalaraq.
 Acının öz yeri var,
 Şirinin öz məkanı,
 Xeyallar ağuşunda
 Yaşatmırkı insanı?
 Elə bilki dünəndi...
 Totuq bir oğlum oldu.
 Eşqimin ilk müjdəsi.
 İndi də qulağımdan
 Getmir ağlamaq səsi,
 İndi də gözlərimdən
 Getmir iməkləməsi.
 Sonra bir qızım oldu,
 Bir oğlum da, son beşik
 Əlindən zara gəldi
 Həyet-baca, ev-eşik.
 Elə bilki dünəndi...
 Komsomola keçdiyim,
 Cəbhədə, od içində
 Diz çöküb, and içdiyim.

Elə bilki dünəndi...
 Toyum da, düyünum də,
 Elə bilki dünəndi...
 Otuz il bundan qabaq
 Keçirdiyim günüm də!
 Elə bilki dünəndi...
 Doğrudan da dünəndi,
 Tamam oldu qırx yaşı.
 Dünənlərin yolunda
 Gördüm ağarış başım.
 Gördüyüm dünənlərin
 Xatirəsi demirem
 Axdı, getdi sel kimi,
 Başsız əsən yel kimi.
 Qırışları üzümdə,
 İntizarı gözümüzdə,
 Söhbətimdə, sözümüzdə,
 Izləri qaldı, ancaq,
 Dostlar, söyləməyin ki,
 Zeynal qocaldı, ancaq.
 Vaxt gələr, oğlum Əli,
 Fikirli düşüncəli,
 Məni getirər yada,
 Söyləyər əlbət, o da
 - Elə bilki dünəndi...
 Atam bu evdə sağdı,
 Qocalıq olmasaydı,
 Yüz il yaşayacaqdı!..

AYAQ SƏSLƏRİ

Yadımdadır, hər axşam, nurlu günəş batanda
 Mənim uşaq qəlbimin öz günəşi doğardı.
 Ayağının səsləri qulağıma çatanda
 Sevincim nə yerlərə, nə göylərə sığardı.

Ah, sənsiz keçirəkən günümü küçələrdə
Gözlərim zaman-zaman gəzər, səni aradı.
Ah, gözüm görməsəydi, könlüm düşərdi dərdə,
Çünki kiçik qəlbimin böyük aləmi vardi.

Yadımdadır, hər sehor qapını örtüb yavaş,
Taleyə tapşırdın mənimlə evimizi.
Qayıdardin yanına, bir də qaralanda qaş,
Deyərdin: – tək yaratmış oğul, yaradan bizi.

Təzə geyim görmədi, ayağım da, başım da,
Sən uda bilməyirdin bu qüssəni, bu dərdi.
Səni hər axşam çəği görən kimi qarşısında,
Əynim çılpaq olsa da, ürəyim bezənərdi.

Geceleri ən əziz, şirin qəniyat kimi
Səninlə bir keçirər, danişardım dinərdim,
Onda mən zəhəri də içərdim şərbət kimi,
Çünki sənin qoynunda sübhədək işinərdim.

Yadımdadır bir axşam soni yenə gözlədim,
Hər keçəni anamdır deyə xeyli izlədim,
Yol üstə çox dayandım, amma daha gəlmədin,
Ümidiyi bağladım lap sabaha, gəlmədin.

Qayıtmadın bir daha evimizə sarı son,
Məni öz ağuşunda isidəydin bari sən.
Zaman keçdi, il ötdü sən məni tək qoyalı...
Aradım, gozdım səni ürəyimdə ağrılar.

Məniñ üzümə güldü həyatımın iqbali,
Səninsə məzarına yağıdı qalaq-qalaq qar.
İndi budur gecədir, anıram keçənləri;
Nə ses var, nə səmir var kiçik aşıyanımda.
Sən məni tərk edəni yalqız qoyandan bəri,
Səni hər zaman, anam, hiss edirəm yanımda!

NİYƏ GÖRƏN?

Biri qırxını yaşadı,
Dördünü aldı, boşadı.
Butöv ürəyini

Qara pul kimi xırdaladı.
Hər evdə üç il, beş il
Kişi çağrıldı adı,
qonaq kimi.

Amma,
Heç kəsə ata olmadı,
Heç kəsə er.
Yaşadı eşqden, məhəbbətdən
bixəbər.

Biri ürəyini vurdı,
boşadı.
Biri başını yordu,
boşadı

Könlüne kim yatdı,
Evdəkini atdı...

Həyatın bir qatı
Nazik göründü ona,
İki qatı qatın.
Fikri, xəyalı bilinmədi
Bu hərdəmxəyalın.

Necə deyərlər, özü üçün
yaşadı.
Gördü, bəyəndi, aldı,
boşadı.

Yorulub usanmadı,
Ürəyi yanmadı –
Buraxdığı gəlinləro,
Tifilləre.
Bəzən qızlar
Beləsinə niyə gedir
Gören ərə?!

SÖHBƏT

Qolumda saat, bir gün
Yerimə girdim,
Qulaq asdım saatə:
Çıq-çıq, çıq-çıq...
Ürəyimə fikir verdim:
Tuq-tuq, tuq-tuq...
Saat,
Dedi ürəye: - Dincini al,
Bir az yat!
Yorulmusan!
Çoxdanmı qurulmusan?
Görürəm səsin küt gelir
Arabir.
Ürək, bərk-bərk başladı
Vurmağa,
Dedi - Öyrənməmişəm
Saat qardaş, qurulmağa.
İncidiyim olub,
Küsdüyüm olub,
Sındığım olub,
Vurulduğum olub,
Amma qurulduğum olmayıb.
Yavaş vursam da,
Bərk vursam da,
Bəzən seyrək vursam da,
Buyam, beləyəm,
Qurulmayan ürəyəm!
Burulsayıdım, qurulsayıdım,
Sənin kimi adın saat olardı.
Ciblərdə,
öllerde,
hər yerde
Yerim rahat olardı.
Mən qurulınamış,

Əl vurulmamış,
Döyünlərəm.
Bununla da saat qardaş,
Öyünlərəm!

GÖRÜRÜK

Hər ne var görürük:
Suyu, odu,
torpağı,
buludu,
Gunəşi, ayı.
Ürəkden savayı.
Hər nə var görülürük.
Ürəyi görseydik,
Görə bilseydik
İçində nə var,
Cavabsız qalmazdı
Acı, şirin,
Dayaz, dərin
Suallar.

1969

AY DOST!

Məni qınayırsan, deyirson yetər
Geconi gündüzə qatdığını sənin.
Hərdən küsmüş kimi evdən, eşikdən,
Xəyal dəryasına batdığını sənin.

Gözlerim çox görüb qaranı, ağı,
Demirəm qoymuşam dağ üstə dağlı.
Gəncliyi - o gözəl, o şirin çağı,
Bir an da unutmaq olmayıb, ay dost!

Təbiət təb verib, mənə yaz! – deyib,
Şairson, yazmasan yaramaz! – deyib.
Sinən söz döryası, könlün saz – deyib,
Götürüb çalmamaq olmayır, ay dost!


SUAL

Mənə sual verdilər:
– Əgor,
Dünyaya bir daha
golsəydim,
Gələ bilsəydim
İstəyin nə olardı,
Arzun nə?
Dedim: – dünyanın üzünə
Bir də gəlsəydim,
Gələ bilsəydim,
Tek,
qəribə olardım
Adamlar içində,
Dözməzdə ürək!
Bir yerdə gəleydik,
Dünyaya gələ bilsəydim,
Sən, mən,
İndiki ömrümü
Yaşardım yenidən!

1967

BAŞIMIZ ÜSTÜNDƏ

Başımız üstündə
Buhudsuz açıq soma
 ürəklər olaydı, ürəklər!
Al-əlvan gözəl gullər
 Diləklər olaydı, diləklər!
Sərin, şirin gur sular
 arzular olaydı, arzular!




Çiçek kimi yağan qar
Üzümüzün rongi olaydı.
Quşların bahar nəgməsi
Dünyanın ahəngi olaydı.
Ariların şan balı
Ən acı sözümüz olaydı, sözümüz.
Onda dərməm, hökimi neylərdik, dostlar,
Min yaşardıq özümüz, özümüz!

1967

GEDİRİK

Əson külək gurlamasın,
Coşan sular dayansın.
Ana günəş üfüqlərdən
Gülə-gülə boylangsın.
Yollarımız heç solmayan
Qızıl rəngə boyansın.
Vətənimiz gücümüzə
Əmin olsun, inansın,
Biz suların sinəsindən
Od almağa gedirik!
Daha güclü çil-çırqlar
Yandırmağa gedirik!

Əlimizlə qurulmuşdur
Göy sularda min ada.
Dağ üstündə duran buruq
Qazır yeri dəryada.
Sinəmizlə toqquşsa da
Min eziyyət, min qada,
Zəhmətilə yetir insan
Hor arzuya, murada,
Biz suların sinəsindən
Od almağa gedirik!
Daha güclü çil-çırqlar
Yandırınağa gedirik!



Gücmüze təslim olur,
Quru, dəniz asiman,
Xəzər bizi güle-gülə
Salamlayır hər zaman.
Əzmimizlə alov çıxır
Yerin min bir qatından.
Qaralıqda mayaq deyil,
Qəlbimizdir o, yanın,
Biz suların sinəsindən
Od almağa gedirik!
Daha güclü çil-çiraqlar
Yandırmağa gedirik!

Təbiətə qalib gelir
Yaradanlar, quranlar,
Azadlığın sarayına
Min bir bəzək vuranlar.
Neftçi qardaş, qarşıdadır,
Daha gözəl zamanlar.
Qoy çəkilsin yolumuzdan
Qasırğalar, dumanlar!
Biz, suların sinəsindən
Od almağa gedirik!
Daha nurlu çil-çiraqlar
Yandırmağa gedirik!

Vetənimiz azadlığın
Bir sənməyən ocağı.
Bizi boyaya yetirmişdir
Onun ana qucağı.
Dalgalansın yer üzündə
Sülhün zəfər bayrağı.
Neftimizlə alovlanınsın
Səadətin çrağı,
Biz suların sinəsindən
Od almağa gedirik!
Daha nurlu çil-çiraqlar
Yandırmağa gedirik!

YORULMAMIŞAM

Sənət aləminde bir yolçuyam mən
Ömür yarı olub, yorulmamışam.
Budur, artıb yaşım, ağarıb başım,
Dağlar qarı olub, yorulmamışam.

Min gözəl görmüşəm ažı yaşımdan,
Min bir canan keçib hər gün qarşımızdan
Çıxmayıb bir qızın eşqi başımdan,
Etibarı olub, yorulmamışam.

Bilmışom hər zaman, hər vaxt yerimi,
Zorla güdməmişəm mən öz xeyrimi,
Hər kəs dodaq büzür, büzsün, şerimin
Xiridarı olub, yorulmamışam.

Mən kölgə axtarıb daldalanmadım,
Kölgəsiz, qov kimi birdən yanmadım,
Kiçik şerlərim, balaca adım –
Böyük varım olub, yorulmamışam.

Günlər keçirmişəm azad, bəxtiyar,
Olmuşdur yolumda bəzən boran, qar...
Amma bu ömrümün, günümün, dostlar,
Çox baharı olub, yorulmamışam.

Əsiri olmadım şöhrətin, şanın,
Demədim məndədir ağılı dünyanın
Vetənim – bu gözəl Azərbaycanın,
Nəgməkarı olub, yorulmamışam.

BƏS MƏNİM BALAM HANI?

Biz, bir küçədə,
Bir gecədə
Deyirlər doğulduq.
Anam da söyləyərdi,
Fərqli olmadı,
Elə bir olduq.
Qaşımız bir:
qara.
Saçımız bir,
qara.
Gözümüz, üzümüz
qara.
Şirin demirlərmi
el arasında
Qara uşaqlara?
Qaralığın nə dərdi?
Bütün dünya
bizim kimi
günü ağ,
damağı çağ,
qara olmaq istərdi.
Qaralığın nə dərdi?
Gələn kimi biz cahana
Anamızın sözü-soyu,
Fərəhindən dağlar boyda
Olan boyu
Sığışmadı
Yerə,
Göyə,
Asimana!
Qara gözlü,
şirin sözlü,
bir ay üzlү,
dünənki qız,
Oldu ana, bir oğlana.

Bilmədi ki, qurtarmayıb
Ömür adlı
Yel qanadlı bir mənzilin
Ağır, amına,
Şəkər dolu yükündən o.
Yalnız onu anladı ki,
Gen sinesi yana-yana
Bir oğlana, oldu ana bu gündən, o!
Günü oldu günəşli, ağ,
İməklədi, qalxdı, qaçıdı,
hələ uşaq
Dil də açdı.
Günü oldu kömür kimi
Bala düşdü yatağa.
İstisi var,
Yatmir, yemir, ana demir,
Nə olmuşdur bəs uşağı?
Belə keçdi yüz gününün
Tam əllisi!
Birçə övlad məhəbbəti
Oldu onun təsəllisi!
Neçə dəfə dondu sular,
Neçə dəfə selə döndü.
Neçə dəfə uçdu quşlar,
Neçə dəfə elə döndü.
Bir gün ana
Öz oğluna
şalvar biçdi,
Köynək biçdi.
Gözlerinin işığına,
Gözlərində eynək biçdi...
... Sonra təhsil, dərs,
Sizdən nə gizlətmək
Min cüre həvəs:
Eşq, məhəbbət...
Bunlardan gözəl nə var?

Bir küçədə,
 Bir gecədə,
 Doğulan uşaqlar,
 Çatdırı boy-a-başa.
 Ancaq seherler
 İşə gedəndə rast goldı
 Yoldaş-yoldaşa.
 Birçə analar qaldı elecə
 Nə seher, nə gece.
 Nə yolları dəyişmədi,
 Nə de özləri!
 Bir az işqdan düşdü
 Qara gözləri,
 Düzü, bir az da
 Ağardı birçəkləri
 Oğul yolunda,
 bala yolunda
 İyirmi ildən bəri
 Bir küçədə,
 Bir gecədə,
 Dünyaya bir geldiyimiz,
 Boy atıb dirçəldiyimiz,
 Dostumu gördüm bir sehər.
 Boylu-buxunlu yoldaşım
 Dedi: ~ yeter,
 Bitir iyirmi beş yaşım.
 Yığ uşaqları bu axşam
 Gel bize,
 Dostlar yiğışacaq
 Evimizə.
 Bir də... ad almışam,
 Alimlik adı...
 Onun inadı,
 Sındırı mənim öz inadımı.
 Axı, hemin gün anam da qoymuşdu
 Mənim adımı.
 Getdim!

Stollar baş-başa,
 Dostlar yan-yana.
 Dolur, – boşalır
 Çaxır, araq,
 Hesabsız qonaq,
 Baldan şirin tostlar
 Söyləyir dostlar:
 Yoldaşlıq,
 qardaşlıq,
 sədaqət,
 məhəbbət,
 Tökülür araya nə ki, var,
 Rəqs edir hərlənir adamlar.
 Stollar baş-başa,
 Dostlar yan-yana...
 Gözümə dəymeyir
 Adamlar içində bir nəfər,
 Bir ana;
 Dostumdan soruştum:
 – Hardadır qarı?
 Dedi: Soruşma, bəzəməz
 Bükük belilə,
 Əson əlila,
 O, buraları...
 Gözü də kordur,
 Seçə bilməyir
 Qaramı ağdan.
 Utanaram mən.
 O görkəmile
 Çıxsa otaqdən...

Qalxdım,
 Dostuma baxdım, baxdım,
 Götürdüm bəxşış gətirdiyim
 Çiçək dəstəsini.

Dinləmədim onun evində
 Elin şikəstəsini:
 "Mən aşiq bağa döndü,
 Tum səpdim bağa döndü,
 Balam dalımcə gəldi,
 Ürəyim dağa döndü"
 Düşdüm, gedirəm deyə
 Birinci mərtəbəyə.
 Ananın qapısında
 Dayandım.
 Keçənləri öteri andım
 Girdim içəri.
 Kimi gözləyirmiş
 Bayaqdan bəri?
 Ana, tez səsə
 Ayağa qalxdı.
 Nursuz gözlərile
 Elə bil
 üzümə baxdı,
 Amma, yaziq ki, seçə bilmədi,
 Oğul keçəsə də oğulluğundan,
 Ana analığından
 keçə bilmədi!
 Dedi: – Ay oğul, boyuna qurban
 Hardasan bəs?..
 Men də bayaqdan
 Düşünürəm ki, dalımcə gəlməz
 Məni ana
 Bağrina basdı,
 Ürəyimin vurmasına
 Sanki qulaq da asdı.
 Nursuz gözlərini
 Ayırmadı gözlerimdən,
 O ağbirçek, eyilərək
 Qucaqladı dizlərimdən,

Öz balası,
 öz doğması
 Bildi məni bu kor qadın.
 Belə olur öz anası
 Hər övladın!
 Dedi: – Oğul, gözləyirəm
 Apar məni o şənliyə,
 Anam deyə...
 Görəməsə də nursuz gözüm,
 Barı gülsün birçə üzüm
 Mən bilmədim gələcəksən
 Dalımcə son.
 Oğul, görüm.
 Zaval, qada görməyəsən...

...Əlimdə bir gül dəstəsi,
 Qulağında dostumgildən golən
 Bir el şikəstəsi:
 "Balam dalımcə gəldi,
 Ürəyim dağa döndü"
 Söyləmədən bir söz belə.
 Çıxdım çölə!
 Qoydum evdə ana üçün
 Ciçəkləri,
 döndüm geri!

BƏNNA

Bənna toz içinde, torpaq içinde
 Bir evdə son daşı qoydu daş üstə.
 O, cavan oğlandı boylu-buxunlu
 İş vaxtı bir sözü vardı: "baş üstə".

Qurtarıb binada benna işini,
 Alnının terini qoluyla sildi.
 Yığıdı baltasını, malakeşini,
 Baxdı qurdüğüna, qürurla güldü.

Axişdi birbəbir eve köçənlər
Maşınlar həyətdə durdu yan-yana.
– Kömək eleyəyin mümkünənə əger...
Bir qız yaxınlaşdı cavan oğlana.

Oğlan söz demədi, üç mərtəbəyə
Çiyində daşıdı bir-bir şeyləri.
Üstü toz-torpağa batmasın deyə
Çekildi kənarə o gözəl pəri.

Sonra bir üçlük də uzadıb ona
Qız dedi: – bağışla deyən az oldu.
– İstəməz, almaram, deyirəm bəlkə,
Mənim gördüyüüm iş yarıtmaz oldu?

– Çox sağ ol!
– Eviniz mübərək olsun!
Oğlan döñə-döñə etdi dil-ağız
Üstü toz-torpaqlı cavan fehləni
Razılıq eyləyib yola saldı qız.

Tamam bir il ötdü bu ehvalatdan
Qızı elçi gəldi təzə menzilə.
Dedilər aləmdir adaxlı oğlan,
Şöhrəti yayılıb obaya, elə.

Sonra qız anası el adətılı
Şirin çay gətirdi düzdü süfreya
Elçilər könlü şən, üzləri razi,
Dil-ağız etdilər “mübərək” deyə.

Oğlan da üzük taxdı yar barmağına
Qız da arzusuna çatdı sevincək.
Hamı zarafatla dedi oğlana:
“Bu gündən bu evin oğlusan” demək.

Oğlan qımışaraq söylədi: – düzdür,
Dövrən saz gətirib deyən işimi.
Burda üzükdən də qabaq qoymuşam
Baltamı, kerkimi, malakeşimi.

... Gel dedi, şeyləri daşı, el yetir
Dedim gözüm üstə ay qız, fərqliə.
İndi adaxlımdır, sən işə bax bir,
Bugünkü mühəndis, dünənki fəhlə.

Qız ne danışmadı, qız ne dinmədi
Onun dağlar qədər sevinci vardı.
Ayıb olmasayıdı bəlkə kim bilir
Oğlanın boynunu qucaqlayardı.

GƏRƏK...

Qoca təbiətin qanunu çoxdur,
Bilinmir hesabı, bilinmir sanı,
Bir kiçik qarışqa nədir ki, o da
Sırr olub, xeyala çökir insanı.

İllərin günleri sapa düzülmüş,
Payızın qış var, qışın baharı,
Çox alım yaşamış, çox alım ölmüş,
Hələ sırr içinde yaşayır arı.

Buluqlar çaxnaşır, şimşeklər çaxır,
Yağış, qar gətirir bizi fəsillər.
Deyirəm tapacaq, tapacaq axır
Dünyanın sırrını gəlen nəsillər.

Deyirlər ulduz var ucadan uca,
Güclə görmək olar baxanda yerdən.
Bizim güneşdən də milyon il qoca
Milyon yekelikdə! Hikmətə bax sən!

Bir insan ömrünə siğmayır cahan,
Yüzü yaşayan da deyir azdır-az!
Bu sırlı dünyadan, gözəl dünyadan,
Doğrusu bəs deyib ayrılməq olmaz.

Qoca təbietin çoxdur qanunu
Bilinmir hesabı, bilinmir sanı.
Öyrənməkçün onu, sevməkçün onu,
Min il yaşadı gərək insanı!

SÖZƏ BAX

Dedilər dostum xəstədir,
yatır bərk.
Getdim, soruşdum halını.
Dedi: – Zəhrimar ürək!
Dedim: – Səbəbi?..
Dedi: – Özüm!
Soni götürmədi gözüm,
Onu götürmədi gözüm,
Axırda özümü
götürmədi gözüm.
Halal eylə yedyimiz
Duzu, çörəyi...
Dedim: – Qınama ağriyan
Üreyi, sağalacaq!
Tez ayağa qalx,
Mene bax,
ona bax,
Özünə bax,
Bu dəfə gel, Zeynalın
Sözüne bax:
Üreyin düz olsun,
Gözünü tox elə,
Dostun çox olar.
Dostu çox olanın
Dərdi yox olar.

Dedim, əlini sıxdım,
Çıxdım, üzü gülər!
Bilmirəm qulaq asdı,
Asmadı
Özü bilər...

QULAQ AS

Əzizim, bizim zamanda
Deyirlər dəbdir,
Əzen
üzən xəstəlik
Əsəbdir!
Çalış bir sayaqla
Özünü saxla!
Bir də ağriyir deyə
Üreyini tutma,
Görən olar.
Özünü qorxutma
Kiçik ağrlar
Uzun sürən olar.
Yüz il yaşırsan azı!
Yüz baharı, yazı
Yola salarsan
Ürək ağrılарın
tuta-tuta.
Şaqqaq nəğmələrin
Çatacaq buluda,
Günə, Aya
Üreyin beləcə
İşləyə-işləyə,
Ağrıya-ağrıya.
Cünki, qulaq as:
Duyan üreyin var
ağriyir,
olmasa,
ağrimaz!

BİZİM DÜNYA

Bizim dünyamız
Nə gözəl oğlandır,
Nə gözəl qızdır.
Göz düşə!
O, nəhəng bir
qarğıdır,
hemise
Gip-girdə,
Səp-sərin,
Şip-şirin.
Hər qolu güclü
Bıçaq yortub böyrüne,
Salıb onu bu günə:
– Sözümü topla, tüfənglə
deyəcəyəm! – deyib.
– Səni bir gün özüm
yeyəcəyəm! – deyib.
Amma, dünyanın
həsrətində
Ölen olub,
Onu zorla, güclə
Bölen olub,
Hələ yeyən olmayıb!
Heç vedə olmayacaq!
Dünya herlənir,
Dünya fırlanır,
Damağı çağ.
Böyründən bütün bıçaqlar
çıxarıllacaq!

GÜNLƏR AXSIN...

Gece xay, gece iliq
Ürəyimdə qaynayan
Qıpçırımızı qan kimi!
Xeyallarım aşır-dasıır
Başım üstündəki
Aylı-ulduzlu asiman kimi.
Dünən bərli-bezəkli
Aşqabad evlərindən
Birində qonaq idik –
Şəhər uçacaq idik –
Coşqun dəryalar kimi
Dalğalı, ləpeli görünən,
Sinoşində efi ilanlar sürünən,
Bəzən başsız küleklərin
haray qopardığı,
Ağ qum dağlarını
Bura-bura,
Gah ora, gah bura,
Vura-vura
Alıb apardığı,
Qəlbə yanar, sinosi qaynar
Sehraların üzərində
Demir qanadlarımızı
Açacayıq!
Şəhər bir başa
Dönüb quşa,
Aşqabaddan qalxıb,
Nukusa sarı
uçacayıq!
Tələsirdik dünən
Dostlarım və mən
Gecəni qova-qova tələsən
səher kimi
Əlimizdə ling, çıynımızdə külüng
Olmasa da,
Tələsirdik işə tələsən
Fəhlələr kimi.

Gecə xay, gecə ilq
 Bir payız gecəsi,
 Suya batan, sudan çıxan,
 Gəmi pərlərinin səsi
 Tanışdır, yaxındır,
 ezidir necə!
 Kürün də qoynunda
 Keçirmişəm mən
 Göyləri tərtəmiz
 Aylı bir gecə.
 Onun hər ləpəsi,
 Mehriban səsi
 Mənə,
 Öz oğluna,
 Şirin-şirin
 Hikmetli, derin
 Laylalar çalmış,
 Nəğmələr demmiş.
 Burada da salıram nəzər
 Milə,
 Muğana bənzər
 Yerlər var qumlu,
 Kollu.
 Ağaclar bitir
 Sısqə, balaca,
 Əyri budaqlı, qollu.
 Başımız üstündə
 Kohkeşan dərin
 Doymaq olmır,
 Qurtulmaq daha çətin
 Tilsimindən
 Aylı-ulduzlu göylərin
 İstoyırem bağırıam,
 Yerləri, göyləri,
 Asimanı var səsimlə
 Çağıram,
 Deyəm: – gəlin!
 Bax bele:

Arxanız yerə,
 ana torpağa,
 Üzünüz göyo
 ulduza, aya baxa-baxa
 dincəlin!
 Bəli, dincəlin!
 Bax, hər yan gözel:
 Yer gözel,
 göy gözel,
 kəhkəşan gözel!
 Uzaqda işığa
 Nəzər yetir bir.
 O, nə şəhər deyil,
 O, nə kənd deyil...
 Çoban ocağının işığıdır,
 Belə titrəyir.
 Havani iyə,
 Gör nə qoxuyur?
 Ucsuz-bucaqsız səhra,
 Qum, Saqsaul!
 Onda deyərsən: insan,
 çox yaşa!
 Qardaşım, var ol!
 Gözel tanıyrısan
 Üstündə dayandığın
 Anamız torpağı!
 Hər yera
 sehraya, çöle, düzə,
 Doymış ayağın,
 Hər yerdən gelmiş
 Qardaşım,
 Vətəndaşım,
 dünyadaşım, sorağın,
 Nur çilənmiş dağa-daşa.
 Yaşa, insan, yaşa!
 Haraya doymış ayağın,
 Haradan golmiş sorağın,
 Yaşıl, qırmızı gül-çiçək

Bezəmiş oranı.
 Günəşli olmuş oranın
 Gündüzü!
 Aylı-uldzlu olmuş
 Oranın gecəsi!
 Bax belə!
 Axan suların səsi
 Gör nələr deyir qulagıma,
 Qoca Amu-Dərya
 Axa-axa,
 Axlığı səhraların döşünə
 Qırımızı lalelər
 taxa-taxa,
 Deyir: – arxası torpağa,
 Üzü göye uzanan,
 Nə işləməkden yorulan,
 Nə şirin xəyallardan
 el çəkib usanan
 Bu torpağın – oğlu!
 Sən, məni ram elədin
 Demirəm qul kimi.
 Sən məni Uzboya çəkdiñ,
 Düz yola saldıñ,
 İstəkli oğul kimi!
 Cox yaşa! Var ol!
 Türküstan çölleri
 Çiçək açanda
 Bu yerlərə bir də gəl,
 Dincəl!
 Sonra qoca Amu-Dəryanın
 Düş qabağına,
 yol göster ona
 Suları can getirsin
 Vətən torpağına!
 Cöllər, düzlər, səhralar
 Girsin yaşıł,
 qırımızı dona!
 Beləcə,

köpüklü sular kimi
 Günər axıñ!
 Türküstan çölləri ey, insan,
 Ey vətəndaşım,
 Aləmi heyran buraxıñ!

SƏRÇƏ

Yaxşı xatırımdadır,
 Yaşım on olmamışdı,
 Nə yazdı, nə payızdı,
 Şaxtalı, qarlı qışdı,
 Dərse səher gedərdim,
 Məktəb deyildi uzaq.
 Həyətdən bir çıxardıq
 Her gün bir destə uşaq.
 Bir gün elə yağdı qar,
 Bir gün elə yağdı qar,
 "Görünmeyib belə qış",
 Söleyirdi adamlar.
 Az qahırdı lap qarın
 Altında qala damlar.
 Yollara düşməmişdi
 Nə bir ləpir, nə bir iz,
 O gün evdə oturduq,
 Dərse də getmədik biz.
 Xatırımdan keçir bax,
 Yenə də birce-birce
 Doğulduğum köhnə cv,
 Oyandığım dar küçə...
 Baxımız getirmədi,
 Yaman şaxtaydı, qardı,
 Nə evdən çölə çıxmaq,
 Nə oynamاق olardı.
 Pencerədən baxırdım
 Küçəyə dörd gözlə mən,
 Bayır elə gözəldi,
 Bayır elə gözəldi,

Necə deyim, sözlə, mən?
Birdən nə gördüm, aman,
Doğrusu, qorxdum yaman.
Qara bir şey şığıdı,
Pəncərəyə dəydi bərk.
“Bu nə olar?” düşündüm,
Əsmeyirdi heç külək.
Nə yumaqdı, nə daşdı,
Kim atmışdı onu bes?
Sən demə bala quşdu.
Axı, quşlar şaxtaya
Davam getirə bilməz.
Pəncərəni tez açdım,
Əlimə aldım onu.
Ovucumda saxladım,
Dedim, açılsın donu.
Ovucumun içinde
Bir az qızdı bedəni.
Dedim, indi gel, quşum,
Yedizdirim mən səni.
Ona dari getirdim,
Qabağına su qoydum.
Tıqhatıqla dənlədi,
Heç demədi ki, doydum.
İsti otaq, bollu dən
Deyən xoşuna gəldi.
Bala quşum hey yedi,
Günü-gündən dirçəldi.
Bala sərcə, ev quşu
Bize elə alışdı,
Her şeydən gəldi xoşu.
Məktəbdən döñəndə mən
Tez qanad açardı o,
Evdə o baş-bu başa
Uçardı, uçardı o.
Əlimdə dən tutardım, –
Qolum üstə qonardı.
Çağırardım, baxardı,

Elə bil dil bilirdi,
Elə bil ağlı vardi.
Beləce keçdi günlər,
Belə ölüsdü aylar,
Əriyib suya döndü
Ləpir-ləpir yağan qar.
Yenə gülə-çiçeklə
Qayıtdı gəldi bahar,
Yenə də hər gün sehər
Qondu budaqlar üstə
Dəstə-dəstə sərçələr.
Yaxşı xatırımdadır
Baxırdım pəncərədən,
Ovucumda tutub dən,
Öz quşumu çağırdım,
Gəlib ciynimə qondu,
Dariya baxdı sərcə,
Sonra həsrətlə küçə
Sarıya baxdı sərcə.
Bu dəfə quş nə uçdu,
Nə də ki, dən dənlədi.
Ürkək nəzərləriyle
Uzaqları dinlədi.
Gördüm bir dəstə sərcə
Toz kimi, dumdan kimi
Öz üstə cuman kimi
Açıq pəncəromızın
Qabağına qondular.
Sanki mənim quşumun
Hesrətini qandılar.
Ona gəl deyirdilər,
Sanki söyləyirdilər:

Daha bahardır,
Səfəsi vardır,
Açıb gül-çiçək.
Çöllerdə boldur
İndi qurd, böcək,

Gel qoşul biza
Dostumuz, gedək.
Yerin istidir,
Var suyun, dənin.
Amma unutma,
Sərçədir adın,
Sərçədir sonın.
Yeri budaqda,
Dəni torpaqda
Olar sərçənin.
İsti buxarı,
Ovucda dari,
Heç quş adına
Yaraşmur senin.
Ovcumdan qalxdı tez
Qanad açdı bala quş.
Evdə o baş bu başa
Bir de uçdu bala quş.
Sonra başıma qondu,
Çiynime düşdü sərçə,
Sanki manimlə bir də,
Bir de görüşdü sərçə.
Pencəredən şığıdı
Qoşuldu sərçələrə,
Daha geri dönəmədi,
Qayıtmadı bir kərə.
Yaxşı xatırımdadır.
Neçə gecə yatmadım.
Sərçəni unutmadım
İndi də yerdə, göydə
Nə zaman quş görünce
Elə bilirom odur,
Özüdür bala sərçə.

QIZLAR

Biri qaşa bənd olur,
Biri göze bənd olur.
Biri şirin söhbətə,
Şirin söze bənd olur.

Birisə uca boyu,
Çox şey biləni sevir.
Biri hər şeydən artıq
Deyib-güləni sevir.

Hər kənddə, her şəhərdə
Nə çoxdur gözel oğlan.
Qızlar, xoşlayın, sevin,
Seymək deyil qadağan!

Gözellik yaxşı şeydir,
Qoy xoş sıfətli olsun,
Oturanda, duranda,
Şirin söhbətli olsun.

Enli küreklini də
Sevsəniz yaman deyil,
Gödek boyhuya amma,
Dəmeyin oğlan deyil!
Qoy sizi aldatmasın
Birçə üz gözəlliyi.
Zəherli ilanın da,
Vardır öz gözəlliyi.

Siz ey Veten qızları,
Ömrünüz bahar olsun!
Sevin, amma ortada
İnam, etibar olsun.
Sevdiyiniz oğlanın

Qoy enli kürəkləri,
Qüvvətli bıləkləri,
Şirin sözü, söhbəti,
Ürek açan sıfəti,
Qəşəng göz-qası olsun.
Qızlar, çalışın, amma,
Bu gözəl oğlanların,
Bir də açıq ürəyi,
Ağıllı başı olsun!

TƏNQİD

Bir adət olmuşdur tənqidçilərdə:
“Yeni söz deməyib şair əsərdə”
Şükr olsun, şairlər çoxdandır bilir,
Bu tənqid özü də yeni deyildir.

“TƏNQİD”

Şimşek bil yol parladı
İşıçı aləmi qamarladı.
Titrədi dağı-daşı
Yaman çaxdı!
Onluq gecə lampası
baxdı-baxdı,
Güldü şimşəye:
– Bir atım barın
Var imiş – deyə.

Daha bilmedi ki,
O ağlı dəyaz;
Lampadan şimşəye
Əsla tay olmaz!

Təbiət

ƏGƏR BİLSƏYDİ...

Xəzri əsir
uzanır dənizin dili,
Buğum-buğum ləpələr
yalayır sahili.
Aparır qumu,
Getirir qumu,
Dəniz öz işindədir;
Bilmir heç,
Soruşmur heç
Kim olduğumu.
Oyur qumu,
Yuyur qumu
Ah, bilsəydi,
Ah, bilsəydi
Mənim nələr
duydugumu!..

YAĞIŞ YAÇIR

Damlalar, damlalar
səs salır hər yana,
İlk bahar, ilk bahar
gəlibdir cahana.
Yağışın səsinə as qulaq,
Dərdi də, qəmi də tez burax!
Səsimiz qarşın yağışın səsinə,
Sevişək, sevgilim, hicranın üzünü
Çevirək tərsinə.
Yağışa as qulaq,

SÖYÜD

Dərdi də, qəmi də tez burax!
Damlalar, damlalar azalır,
Səbr elə, sevgilim,
Vüsala az qalır.

İsti yay günündə bir söyüb alda
Uzandım bir qədər dincəlim deye.
Məni görən kimi kölgəliyində
Başladı yarpaqlar yaman əsmoya.

GÜLLƏR

Sən təbiətə bax
Sarı, qırmızı, ağ,
Bağlarda, güller ekilir,
Güllərə gözler dikilir,
Biri deyir: dərək,
yara göndərək!
Biri deyir: – qoparaq,
yasa aparaq!
Güller qırmızı, ağ, sarı
Mum kimi!
Elə bil açılmamış
Ölümə məhkum kimi!
Mən deyirəm, el saxlasın
Yasa da, sevdiyi qızı da
Gül aparanlar!
Gülə də, çiçəyə də
Ömür verək!
Dərmeyək onları –
Açılmamış fidanları!
Qoy bol olsun güller,
Öz budağında açın,
Ətrini saçın,
Solsun, tökülsün yere!
Dostlar, ömür verək,
Həyat verək həyatımızı
Bezəyən güllərə!

O, yaşıl söyüdə nə oldu görən
Niye küçə düşdü o, nədən qorxdu?
Sərin kölgəsində uzananda mən
Külek əsməyirdi, tufan da yoxdu.

Haça yarpaqları qəşəngdi, lakin,
Bir üzü yaşıldı, bir üzü ağdı,
Bir şeyə iki üz verən təbiət,
Məni fikrə çekdi, heyran buraxdı.

Baxdım mən söyüdə heyretlə baxdım,
Yarpaqlar piçhapiç piçildəşirdi.
Barsız iki rəngli bu yarpaqlara
Gizli piçiltələr çox yaraşındı.

Durdum qəmli-qəmli düzəldim yola,
Dedim: – açıq olar hər sözü mərdin.
Ayağın olsayıdı bu piçhapiçla,
Yüz illik dostları düşmən edərdin.

HƏYAT VERƏK

Sən təbiətə bax
Sarı, qırmızı, ağ,
Bağlarda, güller ekilir,
Güllərə gözler dikilir,
Biri deyir: – dərək,
Yara göndərək!

Biri deyir: – qoparaq,
Yasa aparaq!
Güller qırmızı, ağı, sarı
Mum kimi!
Elə bil açılmamış
Ölümə məhkum kimi!
Mən deyirəm, el saxlasın
Yasa da, sevdiyi qızı da
Gül aparanlar!
Gülə de, çiçeyə de
Ömür verək!
Dərməyək onları –
Açılmamış fidanları!
Qoy bol olsun güllər,
Öz budağında açsin,
Ətrini saçsin,
Solsun, tökülsün yere!
Dostlar, ömür verək,
Heyat verək həyatımızı
Bəzəyen güllərə!

SUAL

Külək yaman əşdi,
Bütün gecəni.
Əvvəl yoxladı guya
Ağacı, damı,
Hətta adamı.
Bir sözlə
Əlinə keçəni.
Bütün gecəni,
Əşdi, amma..
Bir toyuq hinini
Aşırı,

Bir uşaq köynəyini
Qaçırdı,
Uzağa atdı.
Bir az da
Qum sovurdı,
Sonra... yatdı.

Ay külək, aşırıdım
Hindise,
Qaçırdığın əger köynökdi,
Bu küy, kelek bes
Neyə gərekdi?

DƏNİZ

Xəzri əsir
uzanır dənizin dili,
Buğum-buğum ləpelər
yalayır sahili.
Aparır qumu,
Gotırır qumu,
Dəniz öz işindədir
Bilmir heç
Soruşmur heç,
Kim olduğumu.
Oyur qumu,
Yuyur qumu
Ah, bilsəydi,
Ah, bilseydii
Mənim nələr
duyduğumu...

CEYRAN

Ceyran dara düşdü,
Təntidi birdən.
Ürəyi vurdı
Gözü aləcalandı.
Uçurumun qırğında
Dayandı.
Solu dərə,
Sağı dağ...
Ovçu nişan aldı
Ürəyi şad,
Damağı çağ.
Tax, tarax...
Ceyran yixıldı, qalxdı,
Bır də yixıldı
Qıvrıla-qıvrıla
Can çəke-çəkə
Döşündə qırmızı,
Yelinində ağ lekə,
Biri südü, biri qanı,
Düzlər yas saxladı
Dağlar dilə gəldi,
Danladı insanı.

1967

SEVMİRƏM BULUDLARI

Göye bulud geləndə,
Üroyim sixılın bərk,
Bilirəm ki, esecək,
Az keçməmiş ya külək,
Ya da yağacaq yağış.
Olmasa da həlo qış.
Buludlara baxıram,
Axırlar uzaqlara,

Bəzisi ağ, bəzisi,
Kömür kimi qapqara,
Buludlardan yuxarı,
Yenə bulud qatarı.
Sevmirəm buludları,
Sevmirəm buludları.
Bilirəm ki, gərəkdir
Bize yağış da, qar da,
Qış da, yaz da, payız da,
Allı-güllü bahar da.
Hərosinin öz yeri,
Öz xeyiri var bize,
Otlar boy atarmı heç,
Yağış yağmasa düzə?
Hə... buludu sevmirəm,
Söylədim ki, ezelən,
Buludlardan yuxarı,
Nə var deyim, indi mən:
Buludlardan o yana,
Günəş durur qırmızı.
Görünür, sevindirir,
Hər oğlamı, hər qızı.
İstəyirəm hemişa
Göy üzü təmiz olsun!
Qara buludsuz, açıq,
Mavi bir deniz olsun!
Örtülməsin heç zaman
Ana günəşin üzü,
Işıqlatsın şuası,
Çölü, çəməni, düzü!
Günəşdən də o yana,
Çoxlu ulduzlar durur,
Hava qaralan kimi,
Elə bil ki, göz vurur.
Hərəsi bir dünyadır
Ulduzların bəlkə də,
Oralarda var deniz,

Çox vətən, çox ölkə də
Bolka uşaqlar da var,
Baxırlar ulduzlara?
Bəlkə uşaqlar da var,
Rəngi sarı, ağ, qara?
Deyirəm ki, nolaydı,
Ora uça bileydim,
Əgor varsa uşaqlar,
Əger varsa zülmkar,
Qoldakı zəncirleri
Qırıb, aça bileydim!
Deyirəmi ki, nolaydı,
Ora uça bileydim,
Ora uça biləydim!

XƏZƏR "QOCALIB"...

Dəniz ləpə-ləpə,
Dəniz şüše-şüşə,
Dəniz qalxa-qalxa,
düşə-düşə,
Cavahir parlıtları,
Gözlərə düşə-düşə,
Dəniz pul-pul.
Atam dedi:
Xəzər belə olmur
həmişə,
oğul!

Ona kişi gerek
Cumuşa bərk!
Ona kişi gerek
Kişi ürek!
Babalar söyləyib:
Xozər qərinədə bir yol belə olur,
Belə olanda,
Xəzər də adam kimi

Fikrə dalır,
Axtarır, sən demə
Xəzər ürəkli oğullarını
Tapşırmaq isteyir
 bu qoca,
 rahatca,
Onlara bütün varını...
– Dənizin nə var?
Atam: – Var!.. – dedi
– Xəzəre çox yaraşır
Xəzor ürəkli
Oğulları.. dedi.

QAYALAR

Men bu qumların üstə keçirmişəm illəri,
Ərköyün uşaq kimi yctmişəm boy-a-başa.
Qarış-qarış gəzmişəm qayalı sahilleri,
Sulara heyran-heyran çox etmişəm tamaşa

Yadımdadır indi də daş atıb, tor qurdüğüm
Havadakı quşlara, sudakı balıqlara;
Xatiro qalsın deyə çoxlu nişan vurdüğüm,
Sinesi düyüm-düyüm o sərt qayalıqlara.

Quşlar oyanmamışken yuxudan, səhər-səhər
Çal qayanın üstünə yetirərdim özümü.
Yeltək ötüşsəydi də saatlar, dəqiqələr,
Xəzərin sularından ayırmazdım gözümü.

Sevincim aşar-daşar şıltaq ləpələr kimi,
Günüm belə keçərdi, qaygısız, səhər-axşam.
Mən dünyaya gelərkən ilk sevgimi, eşqimi
Bu sahildə, bu yerdə, bu denizdə tapmışam.

Bir qanadlı quş oldu uşaqlıq zamanları,
Demirəm ki, eşqimi, sevincimi apardı.
İndi yada salıram bircə-bircə onları.
Ah, o günlerimin də başqa alemi vardı!

İndi də oturmuşam haman qayanın üstə,
Axşam düşür, qaranlıq gərir öz qanadını,
Quşlar, yenə o quşlar, ötüşür dəstə-dəstə,
Mən tapıram qayada nəqş olunmuş adımı.

Yenə də nəzərlərim dikilir göy sulara,
Ulduzlarmı sayrışır ləpələrdə görəsən?
Yox, yox yanılıram mən, ulduz hara, su hara?
Buruqlardır, neft çəkir göy Xezerin dibindən.

İndi Xezerin özgə hüsnü var, alemi var,
İnsan oğlu onun da sinəsini bəzəyir.
Dalğaların qoynunda işiq saçan buruqlar
Cərce ilə düzülmüş adalara benzəyir.

Budur, yenə də ötdü havada bir dəstə quş,
Bir şamayı atılıb düşdü suya təzədən...
Qəlbim indi başqa bir gözəlliyyə vurulmuş,
Uşaqlıq günlərimi unutmuram yenə mən.

İndi bu, sahillərə baxdıqca heyran-heyran
Görürəm ki, dəyişmiş qurular da, sular da.
Bu azad ölkəmizdə xoşbəxt yaşayan insan
Öz qadir əllərilə od axtarır sularda.

Hardasıñız, qayıdin, ey uşaqlıq günləri,
Mən bu gözəl alemə vermişəm öz qəlbimi.
İsteyirəm bu doğma, qayaçı sahilləri
Dolanam uşaq kimi, sevəm bir böyük kimi!

Nəğmələr

SƏN MƏNİM, MƏN SƏNİN!

Qara gözün aldı canım,
Aldı canım,
Qəlbimdədir arzu, – kamım,
Arzu kamım.
Gözellərə naz yaraşır
Naz yaraşır,
Vüsələna var gümanım
Var gümanım.

Gül gözəl,
Bil, gözəl
Sən mənim
Mən sənin.
Gəzdim Azərbaycanı
Tapdım sənin kimi ceyranı.
Gəl mənə naz eyləmə
Olum gözlərinin qurbəni.

Gül, gözəl,
Bil, gözəl,
Sən mənim
Mən sənin.
Ötirli gülər üzərəm
Üzərəm mən.
Tellərini mən bəzərəm
Bəzərəm mən.
Sən elimin göyçəyisen
Göyçəyisen.
Hər dərdinə mən dözərəm
Dözərəm mən.

Gül, gözəlim,
 Bil, gözəlim,
 Sən mənim,
 Mən sənin.
 Gəzdim Azərbaycanı
 Tapdım sənin kimi ceyrani.
 Gəl mənə naz eyləmə
 Olum gözlərinin qurbanı,
 Gül gözəlim,
 Bil, gözəlim,
 Sən mənim,
 Mən sənin.

“LİRİK MAHNI”

Süzə-suze gəzdim
 Bu elli
 Telə-telə düzdüm
 Mən gülləri.
 Baxa-baxa yollara
 Axtarıram yarı mən.
 Şirin sözüm gəlmədi,
 İki gözüm gəlmədi.
 Könüll verib sevdiyim,
 Harda qaldı gəlmədi?
 İlk bahar geldi,
 Durnalar geldi,

Birçə sən gəlib çıxmadın,
 Harda qalmışan?
 Dağa-daşa düşdü
 Gün işığı.
 Mən olmuşam ay aman
 Yar aşiqi,
 Dərə-dərə gülləri

Dolaşırıam elli.

Qızıl gülüm solmasın
 Sənsiz günüm olmasın.
 Gözəlisən ellərin,
 Əzbərisən dillərin.
 Gelməsən, ay aman,
 Bilməsən, ay aman
 Könlümün sözü alışar
 Yandırar məni.

NƏ OLAR?

Sən ey könlümün dostu, sirdası,
 Niyo küsürən hər qədəm başı?
 Gel etəyindən gözəl, tök daşı,
 Mənim öz gülümşən,
 Şeyda bülbülümşən,
 Nə olar bir yol
 Üzümə gülşən?

Azərbaycanın çoxdur gözəli,
 Maral baxışlı, sözü məzəli,
 Sen menim yarıml, ilkim, əzəlim.
 Mənim öz gülümşən,
 Şeyda bülbülümşən,
 Nə olar bir yol
 Üzümə gülşən?

Hər görən deyir Ceyrandır, sənə,
 Bütün bu aləm heyrandır sənə,
 Zeynalın canı qurbandır sənə
 Mənim öz gülümşən,
 Şeyda bülbülümşən,
 Nə olar bir yol
 Üzümə gülşən?

VAXT OLAR...

“LAYLAY”

Yat gözümün qarası,
Ciyərimin parası.
Laylay ürəyim laylay,
Arxam, dirəyim laylay.

Göydə bulud sovuşun,
Kirpiklərin qovuşun.
Laylay quzum a laylay,
İki gözüm a laylay.

Sən nə şirin balasan,
Görüm yüz il qalasan!
Laylay baharım laylay.
Laylay nübarım laylay.

Her yanda al-əlvan
Çiçek açılır,
Baxdıqca üz gülür,
Ürək açılır.
Bəs nə üçün yerində tutmayırlar qərar
Arzular, arzular, şirin arzular.

Həyatım, gəncliyim
Bəxtəvər azad.
Mehəbbət insana
Verir qol-qanad,
Çataram mən siza bir gün vaxt olar,
Arzular, arzular, şirin arzular.

LİRİK MAHNI

“Onu bağışlamaq olarmı?” filmindən

GÖLDİ BAHAR

“Onu bağışlamaq olarmı?” filmindən

Elimin, yurdumun çox baharı var,
Solmayan, al-yaşıl lalezarı var,
Sevən aşiqlerin düz ilqəni var,
Gəldi bahar,
Güldü bahar
Baxtımız kimi.

Canımı verərem yara sadağa,
Sevmək vətənimdə deyil qadağa,
Amandır, gözümüzdən getmə uzağa
Gəldi bahar.
Güldü bahar,
Baxtımız kimi.

Yenə geldi ilk bahar
Yaz güle-güle.
Bu qədər gəl etmə yar
Naz güle-güle.
Seni sevdim qəlbimlə
Ey gözel peri
Mənə söyle bir şirin
Söz güle-güle.
Mən aşiq bəndəm güle,
Bülbüləm bəndəm güle
Xəsteyem qalib əlacım
Bir şirin dile,
Seven aşiq a gülüm
Görməz dünyani.
Qara qaşın, ağ üzün
Olum qurbanı.

Niyə məndən gizlədirsen

Eşqini sən?

Mən aşiq bəndəm güle,

Bülbüləm bəndəm güle

Xəstəyəm qalıb əlacım

Bir şirin dile.

Açılib hər yan çiçək,

Bax, gözəl-gözəl.

Teline əlvan çiçək

Tax gözəl-gözəl.

Yanıram hicrinle mən

Dön şerin suya.

Ürəyimə sel kimi

Ax gözəl-gözəl.

Cavan ömrüm şad olar

Səsler hər yani.

Qara qaşın, ağ üzün

Olum qurbanı.

Niyə məndən gizlədirsen

Eşqini sən?

Mən aşiq gələr yarımlı,

Dərdimi biler yarımlı,

İnanıram dərmanımı

Eyləyər yarımlı.

Hər yanda bax gül açılıb

Gel gözəl peri.

Olmuş adın el içində

Diller əzberi.

Gözəl, olma məndən ayrı

Ürəyimdə var yerin.

Çıxmır xatirimdən bir an

Sənin qara gözlərin.

BADAMLI

Badamlı,

nə şerin.

Badamlı,

nə şirin.

Badamlı,

adı var.

Badamlı,

dadı var.

Dərdlərin dərmanı,

Belə su, de hanı?

Axtar, dolan bu dünyani hey,

Bəh, bəh nə gözəl suyu var

Bizim Azerbaycanın!

İç onu, üreyin qoy şerin olsun!

Badamlı,

qazı var.

Onun da,

bəzi var.

Sezonu,

yaz olur.

Heyf ki,

az olur.

Dərdlərin dərmanı,

Belə su, de hanı?

LİRİK MAHNI

"Onu bağışlamaq olarmı?" filmindən

Mən qəlbimi hər gözələ

Vernərəm inan.

Mən hər gülü hər çiçeyi

Dərnərəm inan.

Səni, təkcə səni sevdim

Ömrüm baharında mən.

İnan eşqime gözəl yar

Düzəm ilqarında mən.

Axtar, dolan bu dünyani, hey,
Bəh, bəh nə gözəl suyu var
Bizim Azərbaycanın.
İç onu, ürəyin qoy sərin olsun!

Badamlı,
 lal axır.
Badamlı,
 bol axır.
Bulaqdan,
 su çıxır,
Deyirsən
 bal axır.
Dərdlərin dərmanı,
Bela su, de ham?
Axtar, dolan bu dünyani hey,
Bəh, bəh nə gözəl suyu var
Bizim Azərbaycanın.
İç onu, ürəyin qoy sərin olsun!

GƏNCLİYİM

Gəncliyimiz allı-güllü bahardır,
Heç solmayan gül-çiçəyi var onun.
Öz eliylə ağ günləri yaradır,
Daha xoşbəxt gələcəyi var onun.

Dağ yarır gəncliyim,
Bağ salır gəncliyim,
Baş alıb göylərə
Ucalır gəncliyim!

Göy Xəzərdə burnuqların meşəsi,
Dayanmışdır sular üstə min ada.
Gəncliyimin azad əmək nəğməsi
Havalansın, qoy gurlasın dünyada!

Dağ yarır gəncliyim,
Bağ salır gəncliyim,
Baş alıb göylərə
Ucalır gəncliyim!

Eşq olsun bu şən həyata, əməyə!
Çağır gəlsin cavan qızı, oğlani.
Qoşul, qoşul bizim bu şən nəğməyə,
Heyran edək mahnimizla dünyani!

Dağ yarır gəncliyim,
Bağ salır gəncliyim,
Baş alıb göylərə
Ucalır gəncliyim!

QƏZƏL

"Koroğlu" filmindən

Meydan dolanır başıma aləm, bəri gəl, bir!
Zəhr ilə dolar yoxsa piyalem, bəri gəl, bir!

Röya kimi qoy gelməsin ey dost, sənə dünya,
Mən, tazə güləm, sanma xəyalem, bəri gel bir!

Naz məndə, avaz məndə, çinar qaməti məndə,
Bax, bax, necə görə Leyli misaləm, bəri gəl, bir!

Sənsiz nə günüm var, nə gecəm gözləyirəm, gəl,
Yoxsa ucalır göylərə naləm, bəri gəl, bir!

Zeynal, özünə bir belə aludəlik etmə!
Aqil deməz aqılde kemaləm, bəri gəl, bir!

OLMAZ!

Kim deyir yoxsa vüsal, aşiqə dərman olmaz?
Əsil aşiq sevər, amma yara qurban olmaz.
Sevginin ləzzəti ölməkdə, əziyyətdə deyil,
Belə bir sevginin heç ömrü do bir an olmaz.
Vaxt olur, fürsət olur bir danışib, bir gülürük,
Bəlkə də sən deyirsin: "belə oğlan olmaz!"
Baxtımı küsməyirəm, hər sevən almaz yarını,
Hər sevən vəslo çata, dünyada hicran olmaz.
Demə Zeynal əriyər şam kimi hicrimlə mənim,
Vətənin eşqi kimi qüvvəli loğman olmaz.

AZ GƏLİR

Sənin eşqin üçün inan, ey mələk,
Ölməyə hazırlam mənə az gəlir.
Oturub gecələr bəzən sübhədək,
Şerlər yazıram, mənə az gəlir.

Bir sənsən deyirəm ömrümün şahı,
Üzün ay misalı, boyun sürəhi,
Oğrun baxışını, çəkdiyin ahi,
Min yera yozuram, mənə az gəlir.

Canım sənin üçün qoy getsin bada,
Sondən uzaq olsun təki qəm-qada,
Əzizim kim varsa inan, dünyada,
Qəlbimdən pozuram, mənə az gəlir.

YALVARA-YALVARA

Gül üzlü yar bəyənmişəm.
Nazın çəkmək olub peşəm,
Rəhm eylə, pisdir demişəm,
Halim, yalvara-yalvara.

Görməmişəm ədasını,
Gözləyirəm sevdasını,
Deyirəm ki, qadasını,
Alım, yalvara-yalvara.

Eşq əlindən gəldim dada,
Axır məni saldı oda,
Ölüm, yoxsa bu dünyada,
Qalım, yalvara-yalvara.

SƏNİN ÜÇÜN

Yağış gelər, səpələr,
Ay sürüş olar, təpələr.
Neylim əlim çatmayırlar
Qorxuram tutub, öpələr.

Qaş ilə göz arası.
Çixibdir ayın parası.
Bu dərd məni öldürər,
Bir sənsən onun çarası.

Gün batar qaş qaralar
Ay yarı yerdən aralar.
Şəhərcən ağrıyar
Ay ürəyimdə yaralar.

Umutum ay umudum
Ay səni neçə unudum.
Yaşayıram yar üçün,
Yoxsa bir ovuc qumudum.

DEYİN

O ğ l a n:

Gedin deyin nazlı yara
Günümü etmesin qara,
Bir gün yoldur burdan ora,
Geldim dolana-dolana.

Q i z:

Eşqim edib naçar məni,
Şirin sözü açar məni,
Birdən qoyub qaçar məni,
Deyin oğlana-oğlana.

O ğ l a n:

Necə gelir buna dili,
Sınsın bimürvətin beli
Yurdum Azərbaycan eli.
Qaça bilmərəm heç yana
Deyin canana-canana.

Q i z:

Yola salın o oğlanı,
Göndərsin bize nişanı,
Sürək bu gözəl dövrəni,
Sevib inana-inana,
Sevib inana-inana.

GÖZ GÖRÜB

Ay qara gözüñ, badamu,
Ay tora salır, adamı.
Çağırıram yar, səni,
Ay eşitmirsən sədəmi.

Gel mənə baxma, naz ilə,
Dindirme acı söz ilə.
Özgəsinə baxmaram,
Ay dünya dolsa, qız ilə.

Göz görüb ürək vurulub,
Ay dərya könlüm durulub.
Ay min il çəkər nazını,
Zeynal heç deməz yorulub.

SƏN DÜZƏ ÇIXANDA

Elim başdan-başa yazdır.
Əlimde üç telli sazıdır,
Bu no qəmzə, bu nə nazdır,
Eyleyirsen bizə, ay qız?

Elin yurdun Azərbaycan,
Adını eşidib hər yan.
Tartalarda tülək tərlən,
Gəlməyəsən gözə ay qız.

Qonaq olsan bizim bağña,
Bülbül başlar oxumağa,
Pambıq tayı döner dağa,
Sən çıxanda düzə, ay qız.

Bele gözəl zaman olmaz,
Sənin kimi canan olmaz,
Bu dövrandan inan olmaz,
Qismət olmuş bize ay qız.

ÇAĞIR GƏLSİN

Xəbor apar nazlı yara,
Şux cananı çağır gəlsin.
Məclisimə, şadlığımı,
Bu dünyani çağır gəlsin!

Qoy bezənsin başdan başa,
Nazəninlər al qumaşa,
Nur cılənsin dağa-daşa,
Xoş dövranı çağır gəlsin!

Cənnət edək şən diyarı,
Süfrəmizdə elin varı,
Yeri, göyü, dəryaları,
Asimanı, çağır gəlsin!

BİLƏ-BİLƏ

Dindirirəm, könlüm açan
Söz demirsən, bili-bili.
Bələk mənə öz eşqini
Düz demirsən, bili-bili?

Mənə xəbor göndərirsən,
Sevmeyirəm, bili-bili!
Görəndə üz döndərirsən,
Sevmeyirsən, bili-bili.

Bir gün sənə öz eşqimi
Deyəcəyəm, bili-bili!
Bəsdir daha! Naz etsən də,
Sevəcəyəm, bili-bili!

KİMƏ SÖYLƏYİM?

"Sandən mana yar olmaz" operettasından

Səni görən gündən
Çoxaldı dərdim.
Özüm üreyimə
Təsəlli verdim.

Könlüm havalanıb
Kimə söyləyim?
Canım yanır, yanır
Kimə söyləyim?

Bilmirəm düzünü
Kimə söyləyim?
Qəlbimin sözünü
Kimə söyləyim?

Sevginin möhnəti
Dözülən deyil,
Əlim yar əlindən
Üzülən deyil.

Könül bağlamışam
Savalan deyib.
Gülüb, – ağlamışam
Savalan deyib.

Bilmirəm düzünü
Kimə söyləyim?
Qəlbimin sözünü
Kimə söyləyim?

FƏQANLA İNSAFIN MAHNISI

"Sendən mənə yar olmaz" operettasından

F e q a n

Güllər, çiçeklər açır
Sən qarşıma çıxanda.
Könlüm quş olub uçur,
Sən qarşıma çıxanda.

Ürəyim al qan olur,
Həyatım talan olur,
Gözəllər yalan olur,
Sən qarşıma çıxanda.

Sarı rəngim al olur,
Ürəyimdə xal olur,
İnan, dilim lal olur,
Sən qarşıma çıxanda.

I n s a f


Çəkil, çəkil, söz olar,
Aləm bize göz olar...

F e q a n

Bir sevincim yüz olar,
Sən qarşıma çıxanda.

SÜRƏYYA

Qol çırmayıb sən tarlaya çıxanda
Səs yayılır hər mahala, Sürəyya.
Ağ pambığı becerəndə, yiğanda,
Gəlməyəsən heç zavala, Sürəyya.



Əməyin azad,
Diləyin azad.
Ay əller qızı,
Bu şən ölkəmin
Bəxtəvər qızı!

Şöhrətindən bu el, oba danışır,
Kolxoçular məhsul üçün yarışır,
Tarlalarda tər torpağa qarışır,
Çatmaq üçün bu vüsala, Sürəyya.

Əməyin azad,
Diləyin azad.
Ay əller qızı,
Bu şən ölkəmin
Bəxtəvər qızı!


Nə xoşbextdir bar yetirib derenlər,
Bu dünyada azad ömür sürenlər,
Dösündəki ulduzunu görenlər,
Əhsən deyir bu cəlala, Sürəyya.

Əməyin azad,
Diləyin azad.
Ay əller qızı,
Bu şən ölkəmin
Bəxtəvər qızı!

NEFTÇİLƏR

Nəğma

Göyler temiz, yollar açıq
Ətrafinız su,
Qolunuza qüvvət verir
Xalqın arzusu.
Əziz neftçilər,
Sizdədir hünər!



Sular üstə qurdugunuz
Her kiçik ada,
Görün necə əzəmətli
Durur dəryada.
Əziz neftçilər,
Sizdədir hünər!

Mən sizinçün oxuyuram
Bu şən nəğməni.
Qoy eşitsin dənizdeki
Dostlarım məni:
Əziz neftçilər,
Sizdədir hünər!

Baxın, Bakı salamlayır
Ana tək sizi,
Gözəlləşir eşitdikcə
Zəfərinizi.
Əziz neftçilər,
Sizdədir hünər!

Yurdum, elim ilham alır
Qələbənizdən,
Qəhrəmanlar od aldıqca
Sudan, dənizdən.
Əziz neftçilər,
Sizdədir hünər!

MƏZƏLİ MAHNİ

"Magistral" filmindən

Qara gözüñ badam,
O dedi: – yox, yox, yox, yox!
Mənə gelsin qadan
O dedi: – yox, yox, yox, yox!
Dedim: insaf elə
Dedi: güle-güle;
Sendən yar olmaz mənə.

Düz dolan, düz otur ay kişi,
Yaş ötüb deyəsən yetmiş,
Ağzında bir dənə yox dişin,
Bir utan qızına aşiq olarmı adam?

Sənə qurban hacı
O dedi: – yox, yox, yox, yox!
Hacı yar möhtaci,
O dedi: – yox, yox, yox, yox!
Dedim: – ay qız dayan,
Dedi: – olsun həyan,
Sendən yar olmaz mənə,

Düz dolan, düz otur ay kişi,
Yaş ötüb deyəsən yetmiş,
Ağzında bir dənə yox dişin,
Bir utan qızına aşiq olarmı adam?!

GECƏ MAHNISI

"Magistral" filmindən

Sus! Sus! Sus!
yatanları
gecə yarı
oyatmasın
Gur səsimiz.
Laylay deyək onlara biz!
Qoy yatsınlar xumar-xumar,
Şirin, güzel yuxu görsün
Bakılılar.
Bizə nə var?
Gözəl şəhər,
Gen küçələr,

Yer, asiman,
bütün cahan
evimizdir!
evimizdir!

Sus! Sus! Sus!
yuxudadır,
hamı yatır
Şirin-şirin.
Nə xoş, gözəl gecəsi var
şəhərimin!

Fərəhimiz siğmayır heç
Dam altında dörd divara.
Evimizdir getsən hara,
Gözəl şəhər,
Gen küçələr,
Yer asiman,
bütün cahan
evimizdir!
evimizdir!

MƏZƏLİ MAHNI

"Magistral" filmindən

Qız sevdim Nargilə,
Tutdum şirin dılı.
Dedim gel əhd eləyək
Ay, qız bundan belə.
sevirəm,
sevirəm,
sevirəm,
Yox, yox, yox,
Qadəni mən alım,
Başına dolanım,
Durulum, bulanım,
Ay qız, ay qız.

Neçə gündür inan,
Yata bilmirəm
Vesline ey canan,
Çata bilmirəm.
Neyləyim kimə söyləyim
Bu dərdi?

Qadəni mən alım,
Başına dolanım,
Durulum, bulanım,
Ay qız, ay qız.

Ay qız maaşım var,
Altımda maşın var
Her qəmzən göz üstədir
Bollu daş-başım var,
sevirəm,
sevirəm,
sevirəm,

Mən, mən, mən!
Olmuşam aşiqin,
Gözümün işığı,
Mənim yaraşığım,
Ay qız, ay qız,
Qız dedi: – daş-başın
Başına dəysin!
Qadəm o sürdүүн
Maşna dəysin!
Neyləyim kimə söyləyim
Bu dərdi!
Qadəni mən alım,
Başına dolanım,
Durulum, bulanım,
Ay qız, ay qız.

MAHNI

"Ögey ana" filmindən

Hər yan əlvan, nə qəşəngdir,
Ətrafımız gül-çiçəkdir.
İşsiz durma gel dostum bəri.

Bilsin hər uşaq,
Bizimdir bu bağ,

Onun varı, hər nübarı
göy budaqları.

Bel vur, ter tök, belə işlə,
Durma, gülə-güle işlə
Sev güləri, gel dostum bəri,

Bilsin hər uşaq,
Bizimdir bu bağ,

Onun varı, hər nübarı
göy budaqları!

İNŞAATÇILAR MAHNISI

"Ögey ana" filmindən

Qoy yayılsın şən səsimiz
çölə, düzə.
Qoy baş eysin şış qayalar
gücümüze!
Dostum, gel, gel
Durma, çıxaq yollara,
Qüvvət gəlsin qollara!

Ömrümüz şən, qəlbimiz gen,
üzümüz ağ.
Günlərimiz bir-birindən
Xoş olacaq!

Dostum gel, gel
Durma çıxaq yollara,
Qüvvət gəlsin qollara!

Dağ döşündən yol çekilsin
kəndimizə!
Qoy bu yolla nur tökülsün
kəndimizə!
Dostum, gel, gel –
Durma çıxaq yollara,
Qüvvət gəlsin qollara!

İSMAYILIN MAHNISI

"Ögey ana" filmindən

Quşlar, quşlar
Nə gözəl oxuyur,
Bəh, bəh, bəh, bəh
Nə gözəl qoxuyur

Yaşıl, elvan, sarı ağ
gül-çiçeklər.
Dağların qarılıdır
Bağların barlıdır
Sevирəm mən səni
Gözəl kəndimiz.

Dağlar, dağlar
A qoca dağlar
Dağlar, dağlar
Ay uca dağlar.

Gözəl olur, sizdə
yay, qış, bahar
Yaşıl meşəli,
Azad, nəşəli,
Sevирəm mən səni
Gözəl kəndimiz.

ÇAY MAHNISI

Kimin ağrıyrı camı,
Qoy çay içsin mercanı,
Min bir dərdin dərmanı,
Çay, çay, çay.

Adın gəzir əlləri,
Kimin yoxsa xəbəri
Qoy çay içsin mexməri,
Çay, çay, çay,

N e q e r a t

Üreyimiz yananda
Armudu stekanda,
Dadlısan, adlısan,
Çay, çay, çay.

Her kəsə gelsə qonaq
Lazım deyil soruşmaq,
Verin yeməkdən qabaq,
Çay, çay, çay.

Qişın oğlan çağında,
Yayda gün qabağında,
Gəzirlər sorağında,
Çay, çay, çay.

BİRİ BİZİM, BİRİ SİZİN DEYİLMİ?

Gürcü dostlarımıza

Bir sinəde iki ürək döyünlür
Biri bizim, biri sizin deyilmi?
İki şəhər bir-birile öyünür
Biri bizim, biri sizin deyilmi?

Sumqayıtdan Rustaviye çıx yola,
Alın teri axıtmışq her kola,
Rustaveli Nizamiyle qol-qola
Biri bizim, biri sizin deyilmi?

Bu dostluğa dünya salır nəzori
Qartueli qardaş bilir bizleri,
Qara dəniz salamlayır Xəzəri,
Biri bizim, biri sizin deyilmi?

Qardaşlığın yenilməyen gücü var,
Tariyel tək milyon igid gürcü var,
Koroğlunun ürəklərde bürcü var,
Biri bizim, biri sizin deyilmi?

Buynuzlara şorab tökün, a dostlar!
Süfrənizə nə var düzün, a dostlar,
Yaşa! Vaşa! İki sözün, a dostlar!
Biri bizim, biri sizin deyilmi?
Hər ikisi ikimizin deyilmi?

OLUB

Çox daş atma, yaralandım daşından
Yaşamaram, fikrim çıxsa
başından.
Qılınc varmı iti olsun
qaşından?

Kırıkların sinəm üstə
ox olub.
Sən əzəller danişardın,
gülərdin
Söz deməmiş mətəbimi
bilərdin.
Bir qarıyb, qocalmağı
dilərdin.
Vaxtı ilə dediklərin
yox olub!

Keçdi bahar, ötdü payız, gəldi qış,
O günlərdən indi əsər qaimamış,
Zeynalın da dərdi-dərdə
calanmış,
Amina demir yordan gözüm
tox olub!

SÜLH MAHNISI

Ana yurdun qucağında
Boy atırıq azad, şən.
Besler bizi,
Səslər bizi,
Xoş günlərə bu Vətən.

N e q o r a t

Qoy mahnimiz her tərefi
Ağız-ağız dolaşın!
Qoy səsimiz keçilməyen
Meşə keçsin, dağ aşsin!

Qəsbkarlar kəsilmişdir
İnsanların düşmanı.

Tökmək istər,
Sökmək istər
Bombalarla dünyayı.

N e q o r a t

Yurdumuza bir arxayıq
Qorxumuz yox davadan!
Sülh var olsun!
Bahar olsun!
Yer üzündə her zaman!

GƏLDİ BAHAR

Elimin, yurdumun çox baharı var,
Solmayan, al-yaşıl laləzəri var,
Sevən aşıqlərin düz ilqarı var,
Gəldi bahar,
Güldü bahar
Baxtımız kimi.

Canımı verərəm yara sadağa,
Sevmək vətənimdə deyil qadağa;
Amandır, gözümüzdən getmə uzağa
Goldi bahar,
Güldü bahar,
Baxtımız kimi.

NEYLƏSİN?

Qış qurtarar, yay olar,
Oğlan qızə tay olar,
Yar-yarı gözləyəndə,
Bir günü bir ay olar.
Gözləmosin neyləsin?

Oğlan qızı söz deyər
Hər ne desə düz deyər.
Qız oğlana "döz" deyər,
Gözləməsin neyəsən?

Qaş qaralar, şam yanar,
Dərsdədir gül üzlü yar,
Oğlan dözer, dayanar
Gözləməsin neyəsən?

Elçi göndərər qızı,
Ürəyi döner buza,
Toyu qalar payıza
Gözləməsin neyəsən?

OLAR

Bahar gələndə
Dağların başı
Duman olar;
Duman.

Yar cılənəndə
Çatılar qaşı
Kaman olar,
Kaman.

Hər qədəm başı
Küsəndə halim
Yaman olar,
Yaman.

Deyirəm gəler;
Danışar, gülər,
Zaman olar,
Zaman.

KƏNDİMİZ

El oyanar yuxusundan,
Dağ başını alarsa duman,
Elə bil ki, ağ cunadan
Duvağı var kəndimiz.

Saya gelmez onun vari,
Bərekətli tarlaları,
Suyu sərin, dağlar qarı,
Bulağı var kəndimiz.

O bir şamdır, mən pərvana,
Alqış, alqış bu dövrana,
Çox mehriban, ezip ana
Qucağı var kəndimiz.

1965

KƏNDİMİZ

Şəhər-səhər dağa, daşa səs düşər
Yuxusundan oyananda kəndimiz.
Bağçalarda şən bülbüllər ötüşər
Qızıl rəngə boyananda kəndimiz.

Yaraşıqlı kəndimiz,
Gur işiqli kəndimiz.

Bahar vaxtı vardır özgə səfəsi,
Dile düşüb sərin suyu, havası,
Nə gözəldir geyib yaşıl libası,
Gəlin kimi dayananda kəndimiz.

Yaraşıqlı kəndimiz.
Gur işiqli kəndimiz.

Kolxoçular şad yaşayır qış, bahar,
Derya kimi dalgalanır tarlalar.
Məhsulumuz ildən-ilə bol olar,
Yaşıl donun soyunanda kəndimiz,
Yaraşıqlı kəndimiz,
Gur işiqli kəndimiz.

EZİZ VƏTƏN

Vətənimiz bir xozansız bağçadır,
İllər boyu nobaharı var onun.
Yam-yaşıldır ağacları, gülləri,
Hor fəsildə min nübarı var onun.

Anımız sənsən,
Canımız sənsən,
Elin şöhrəti,
Sözü, söhbəti,
Ey ezip vətən.

Döyüş günü yad bağını qanadan,
Qüdretile od çıxaran dəryadan,
Şış dağları özülündən oynadan,
Forhad kimi övladları var onun.

Anamız sənsən,
Canumız sənsən,
Elin şöhrəti,
Sözü, söhbəti,
Ey ezip vətən.

Ellərimiz toy paltarı geyinsin,
Vətənimiz fəxr eləsin, öyünsün,
Onun qəlbini qəlbimizlə döyünsün,
Xalqım kimi havadarı var onun.

Anımız sənsən,
Canımız sənsən,
Elin şöhrəti,
Sözü, söhbəti,
Ey ezip vətən.

BAKİ

Üfüqdə her səhər söküləndə dan,
Şirin yuxusundan oyanan Bakı.
Günəş göy sulardan baş qaldıranda
Al-əlvan rənglərə boyanan Bakı.

Gündüzün elvan,
Gecən çırqban,
Odlar məskəni,
Sevirik səni!

Gündüzün qəşəngdir, gecən yaraşıq,
Sonin bu hüsnünə kim olmaz aşiq?
Sahil işıqları olub sarmaşıq,
Xəzərin qoynuna dolanan Bakı.

Gündüzün elvan,
Gecən çırqban,
Odlar məskəni,
Sevirik səni!

Söhbətin düşübdür ağıza, dile,
Şöhrətin yayılıb obaya, elə,
Odlu sinəsindən çıxan, neft ilə, –
Yurdun keşiyində dayanan, Bakı.

Gündüzün elvan,
Gecən çırqban,
Odlar məskəni,
Sevirik səni

Necə mehribandır, oynaqdır Xəzər,
Onun sahilini bu əllər bəzər.
Daha xoş günlərə salarkən nəzər,
Ucalan, yüksələn, boyanan Bakı.

Gündüzün əlvan,
Gecən çırqıban.
Odlar məskəni,
Sevirik səni!

ŞƏHƏRİM!

Parıl-parıl parıldayır küçələr
Ötən bulud səpələyib yağışı.
Mənim Bakım gözəl olur gecələr
Sinəsində milyon işıq naxışı.

Pencərələr açılmışdır taybatay
Gəl, qulaq as şirin-şirin hər səsə.
Mahmımızla göydə saysız ulduz, ay,
Səherədək sanki gəlir həvəsə.

Xəzərimin sularına sal nəzər,
Ay işıqlar ele bil ki, ilandır.
Sahilində oğlan gəzər, qız gəzər,
Ceyran, maral deyərsən ki, yalandır.

Qız qalası Bakımızın vüqarı.
Bilinmeyir hələ neçə yaşın var.
Qız qalası, qatar-qatar divarı,
Qız qalası, oyuq-oyuq daşı var.

Parıl-parıl parıldayır küçələr
Ötən bulud səpələyib yağışı.
Mənim Bakım gözəl olur gecələr,
Sinəsində milyon işıq naxışı.

NƏĞMƏ

Sahildən üfüqə dikilib
nəzərim, nəzərim.
Nə gözəl görünür mehriban
Xəzərim, Xəzərim.

Ey deniz, dalğalan,
Suları səpələ,
Qoy yusun
üzümü, üzümü.

Ey deniz dalğalan,
Çəkmərəm birce an
Gözümüz, gözümüz.
Bakıdan yol ahr hər səhər
Gemiler, gemiler.

Salamat, xoş olsun bu səfər,
Gemiler, gemiler.
Getsoniz hər yana,
Düşməyin tufana.
Baxmayın

küleyə, küleyə.
Gümüşü ağ sular
Qoy şirin arzular
Getirsin
üreyə, üreyə.

Seyr edin Bakımı bir baxın
ışığa, ışığa.
Men əziz Bakıya, Xəzəre
Aşıqəm, aşiqəm.
Xəzrisi gur səsim,

İstisi nefəsim,
Dalğası
Vüqarım, vüqarım.
Mən sənin balanam
Başına dolanam,
Ey gözəl
Diyarım, diyarım!

Uşaqlar üçün

DƏRS SƏHƏRİ

Hələ səhər açılmamış, güməşdən qabaq,
Yatağından tezce qalxan uşağa bir bax,
Qıvrım, qara tellerinə çəkdikcə daraq,
O fərəhli gül çöhrəsi necə gözəldir,
Otaq dolu qəhəhəsi necə gözəldir!

Onun böyük sevincinə ürəyi dardır,
Bu şad günü gözlədiyi yeddi bahardır.
Baxın, baxın, necə şaddır, nə bəxtiyardır,
Kitabları, dəftərləri necə gözəldir,
Məktəblinin ilk səhəri necə gözəldir!

İlk səhəri dedim, bəli, olsun mübarək,
Ürəklərdə xoş arzular açın gül-çiçək,
Daha xoşbəxt, daha gözəl günler gələcək,
Kiçik qəlbde böyük vüqar necə gözəldir,
Məktəblərə gedən yollar necə gözəldir!

Bu yollarla addimlaşdım mən də bir zaman,
O günlərim min yaşasın, çıxmaz yadımdan,
Doğma atam, anam kimi əziz mehriban,
Çox sevdiyim müəllimlər necə gözəldir.
Dərs ilində bu ilk səhər necə gözəldir!

Odur, məktəb qapısında durmuş uşaqlar,
Üzlərində böyük sevincə, böyük fərəh var.
Açılmışdır, bax, laybalay geniş qapılar,
Zəng vurulur, onun səsi necə gözəldir,
Müellimin dərs deməsi necə gözəldir!

Gedin, gedin məktəblərə, gedin durmadan,
Elm, hünər dövranıdır bizim bu dövran!
Yurdumuzda seyr etdikcə sizi hər insan,
Deyir: xoşbəxt məktəblilər necə gözəldir,
Dərs ilində bu ilk səhər necə gözəldir!

UŞAQLARA

Bir qız uşağından söyləyim sizə
Üç gündür sıfəti getmir gözümüzən.
Lap illər keçə də, gelsek üz-üzə,
O qızı yene də taniyaram mən.

Yaşım qırxa çatıb ağarmış başım,
Gözüm də pis görür cynək taxmasam.
Əlimdən tutmayırla daha yaddaşım
Bir şeyə on dəfə azı baxmasam.

Amma o qız mənim yadımda qaldı
Nə özü, nə gözü, nə hörukleri...
Demirəm qəlbimi odlara saldı.
Demirəm gəncliyim dönəydi geri.

O qız, qızım yaşda gözəl uşaqdı
Mənə bağışladı birdən aləmi,
Onda ki, yerindən ayağa qalxdı,
Söylədi: – buyurun, eyleşin emi.

Mənə emi dedi tutuldum bir az,
İncidim uşağıın bu söhbətindən.
Qəlbimdə etdimse buna etiraz,
Amma dağa döndüm mərifətindən.

Durub bir kənarda səssiz-səmirsiz
Baxdı mənə səri o xisən-xisən.
Bəlkə də a dostlar, siz bilirsınız
Adı, familyası nədir o qızın?

Əynində çehrayı gödək bir donu,
Əlində qəhvəyi kiçik çantası.
Bəlkə dostlarımından biridir onun –
Sevimli istəkli ana-anası?

O düşdü bir yaxın dayanacaqda
“Sağ ol” deyən kimi başını eydi.
Menim dalğın-dalğın bu an, bu haqda,
Şeir qoşduğumu hardan bileydi?

Qoy olsun, bilmeyim kimindir uşaq!
Bəlkə öz qızımın rəfiqəsidir?
“Buyurun əyləşin” bu səs onun yox,
Elə öz qızımın zərif səsidir?

Qoy bilsin o kiçik, o ədəbli qız,
Qoy bilsin bu sırrı bütün uşaqlar.
Zeynal əmiləri bu şeri yalnız,
Gözəl uşaqlara yazımiş yadigar.

Bilin incimərəm, min il yaşaram,
Üzük qaşı kimi alın dövrəmi,
Daha da fəxr edib cavanlaşaram,
Məne merifətlə desəniz emi!

CEYRAN QIZIMA

*Dostum, bəstəkar
Emin Mahmudovun qızına*

Ceyran, dağlar yaraşığı,
Sən evimin bezəyi.
Yanaqların ay işığı,
Özün mənim ürəyim.
Birçə qızım,
Dirçəl qızım,
Ceyranların ceyranı.

Uzaq olsun ceyranımdan
Ömrün dərdi, bələsi.
Böyü-böyü, dirçəl boy at,
Ay atanın balası!

Birçə qızım
Dirçəl qızım,
Ceyranların ceyranı.

Çekim senin keşiyini,
Beşiyində yatanda.
Sənə balam deyəcəyəm
Yüz yaşa da çatanda:
Birçə qızım
Dirçəl qızım,
Ceyranların ceyranı.

ÖĞLUMA

Bir ay tamam olmamış göz açğıñ həyata,
Sifetində gülümser bir bahar görürem mən.
Kiçik dodaqlarının deməsiyçün bir “ata!”,
Ömrümün yarısını indidən verirem men.
Yatırsan müşil-müşil ananın qucağında,
Nə sesimi eşidir, nə sözünmü qanırsan.
Xirdaca beşiyində – öz isti qundağında
Bəzən haray qoparır, bəzən xumarlanırsan.

Bu adətdir əzəldən, atalar övladına
Ömürlük bir yadigar, bir miras qalsın deyə,
Yoxsul bir daxma qoymuş balasının adına,
Dövlətli kaşanelər tikdirmişdir hədiyyə.

Görürəm ki, yatırsan yuxun baldan dadlıdır,
Duymayırsan atanın bu gecəki halını,
Onun şair xəyalı indi quş qanadlıdır,
O indidən düşünür oğlunun iqbaliyi.

Yeqin ki, men də bir gün karvanımı çəkərək
Köçəcəyəm dünyadan, yumaraq gözlerimi,
Atan səni etse də, darixma, vədəsiz tərk,
Men səninqün qoyuram öz ürek sözlərimi.

SİZİN SƏSİNİZ

İki ay dalbadal günlər ötüşdü,
Qapımı əlimlə açdım, bağladım.
Hər dəfə səsiniz yadına düşdü,
Kandarda bir qədər ayaq saxladım.

Gözümüzdə intizar, əlimdə açar,
Yenə də qapının zəngini basdım.
İnsanın qəribə adətləri var,
Kimsəsiz menzilə qulaq da asdım.

Dedim səsinizi eşidim barı,
Yenə gülüş görüm dodağınızda.
Amma məyus-məyus burdum açarı,
Səsiniz gəlmədi bircə ağız da.

İsti yay gündündə qurudu tərim,
Otaq bumbuz oldu, sandım ki, qışdır.
İlk dəfə görmədi sizi gözlərim,
Ürəyim heç belə sıxılmamışdı.

Hanı əvvəlki səs, hanı qalmaqal,
Hanı uşaqların bəs harayları?
Sandım, divarlar da lal kəsilib, lal,
Dedim, qurtarayıdı bu yay ayları!

Gəldim rahatlanıñ, uzanım bir az,
Yurdum göziərimi, yuxum gəlmodi.
Düşündüm, heç belə sakitlik olmaz,
Amma ki, ürəyim bir dincalmedi.

Durdum şer yazım tek otaqda mən,
(Hər zaman səs-küydən gileylənerdim)
Gördüm şairlik də gəlmir əlimdən,
Inanın, desəm ki, çoxaldı dərdim.

Siz məndən uzaqda iki ay tamam,
Yeriniz yamyasıl yaylaqlar oldu.
Gözümüzdə intizar, yaman darixdüm,
Sızsız gen otaqlar mənə dar oldu.

Qayıdır goldiniz, balalar, geri,
Ürəyim qayıdır yerinə düşdü.
Siz doğma evimdən gedəndən bəri,
Dedim aylar deyil, illər ötüşdü.

Oxuyun, şadlanın, danışın, gülün,
Heç əskik olmasın səsiniz evdən.
Sizin səsinizlə keçən hər günü
Sakit yüz ilə də dəyişmərem mən!

Xoş gəlib yaylaqdan bütün uşaqlar,
Öz Əlim, İlqarım, Gülerim mənim!
Qəlbimdə çox şirin bir dileyim var,
Heç sızsız olmasın günlerim mənim!

ƏLİ GÜLSÜN!

Oğlumun Əlidir adı.
Evimizin ilk övladı
Ərköyünmə deyim,
Dəcəlmi deyim,
Şıltaqnı deyim,
Adı bir uşaqmı deyim?
Heç biri deyil.
Bəzən elə bil
Yekə kişidir;

Nə desən eşidir,
Nə desən edir,
Qulluğa gedir,
Bəzən başından aşır
Şıltığı,
Təniməq olmur
Daha uşağı.
Bəzən görürsən
Həlim olur
Lap quzu kimi.
Evin oğlu deyil,
Qızı kimi.
Bir kündə əyleşir,
Oyuncaqlarıyla elləşir.
Nə qulluğa getmir,
Nə söz eşitmır,
Nə kişi kimi
Kişi olmur,
Nə qız kimi qız.
Tutması tutur,
Hər şeyi unudur.
Kəsir, doğrayır,
Tikir, biçir.
Beləcə saatlar keçir.
Deyirəm ağıllı-başlı,
Altı yaşı
Uşaqdır Əli!
Xoşdur mənə
Hər işi, eməli.
Qoy keyfi gələndə
Ərköyün olsun!
Niyə olmasın axı?
Qoy keyfi gələndə
Atılsın düşsün
Yanaqları pörtüssün!

Niyə pörtüşməsin axı?
Qoy keyfi gələndə
Kessin, doğrasın, biçsin,
Lap saatlar keçsin!
Niyə keçməsin axı?
Qoy keyfi gələndə
Desin, gülsün,
Ağzından gül tökülsün;
Niyə tökülməsin axı?
Nə qədər mən varam,
Anası var.
Onun öz aləmi,
Onun öz dünyası var!
İstərem gülüşlərindən
Dan sökülsün,
Ürəyime sinəm dolusu
Fərəh tökülsün,
Əlimin dodaqları
Gülsün,
Əli gülsün.

TAPMACALAR

Çöldə, düzdə qaçaram,
Hər qapını açaram.
İstəsəm ağacları
Kökündən qopararam.
İstədiyim tərəfə
Adam da apararam.
Adımı tapın görək
Söyləyin nəyəm?.. (*külək*)

Əvəller yaşıl olur
Sonra qızıl tok sarı.
İnsanlar deyir ona
Xalqın dövləti, varı,
Nə suyu vardır onun
Nə də üzən gəmisi,
Uşaqlar onun adı
Nədir? (*taxıl zəmisi*)

Məni sevən hər kəsin
İşləri çox asan olur.
O, hər işi bacaran,
Yaxşı bir insan olur.
Uşaqların çoxusu
Adımı bilir elbət,
Tanimayan var isə
Tapsın adımı... (*zəhmət*)

Məni sevən hər insan
Çatır şöhrətə, ada
Monim köməyimle o,
Xoşbəxt olur dünyada.
Ağılı adamların
Dostuyaım həmişəlik
Axtarın, tapın indi
Adımı, nədir?.. (*bilik*)

Boynum uzundur,
Bedənim gödək.
Gözlerim iri,
Qulaqlarım şək.
Görübsünüz mü?
Məni bir dəfə?
Tapın adımı
Nədir? (*zürafə*)

Nə ağızı var, nə dili,
Amma bilir hər dili.
İstəyirsən danışdır
O hamiya tanışdır.
Ağzında çox mahnısı,
Çoxlu sözü var onun,
İki dənə düyməsi,
Bircə gözü var onun. (*radio*)

Qaldırdığım yük,
Özümdən böyük,
Yerin altında
Yaşayaram mən,
Çör-çöp tapan tək,
Orta sevincək
Daşıyaram mən. (*qarışqa*)

Yanağım yamyaşıldır,
Dodağım qıpqrırmızı.
Kim sevməz bostandakı
Deyin, şirin. (*qarpızı*)

Havada süzər,
Quruda gəzər,
Su görəcə üzər,
Tapınız görək,
Bu nədir?.. (*ördək*)

Qanadları var, —
Ala-bəzəkdir.
Oylağı güldür,
Çəmən-çiçəkdir.
Amma, nədənse
Ömrü gödəkdir.
Kim tapar nedir?
O... (*kəpənəkdir*)

Güldən, çiçəkdən
Xoşum gəlir çox,
İşləməkdə heç,
Berabərim yox.
Bütün il boyu
Yığdığım vanı,
İnsanlar ilə,
Bölürəm yarı.
Kim deyər mənim
Adımı?.. (*ari*)

Dağlarında bahar, yaz,
Əriməyən qar olur.
Bağlarında min cürə
Meyvə olur, bar olur
Çoxdur çayı, çəltiyi,
Portağalı, limonu.
Uşaqlar, fikirləşin,
Görək kim tapar onu? (*Lənkəran*)

Yolunda dağ, dərə var,
Çoxluca mənzərə var.
Maşınlar düşür yola,
Hey burula-burula,
Böyük şairlər verib
Xalqımıza bu şəhər,
Onun adını görək
Kim hamidən tez deyər? (*Şamaxı*)

Bura ne gəmi üzür,
Nədə ki, qatar gedir.
Dağları aşa-aşa
Saysız maşınlar gedir.
Onun gözel nəməti
İncə, zərif ipəkdir.
Bu şəhərin ipəyi
Azerbaycanda tekdir.
Onun adını görək
Kim birinci deyəcək? (*Nuxa*)

Arazın sahilində,
Bir şəhər var uşaqlar,
Adı, sizə şübhəsiz
Lap çoxdan tanış olar.
Buranın daş duzunun
Qiyməti çox böyükdür.
Bütün vətənimizdə
Şöhrəti çox böyükdür.
Görək kim tez tapacaq
Fikirləşiniz ancaq. (*Naxçıvan*)

Azerbaycanda
Var iki denizi:
Biri Xezerdir.
Biri? Bilsəniz?.. (*Mingəçevir dənizi*)

Şəhər gözəldir,
Şəhər təmizdir.
Bu bizim doğma
Şəhərimizdir
Qazanmışdır ad.
Boru, saf polad
Verir hər yana.
Respublikamız
Azərbaycana. (*Sumqayıt*)

Poemalar

MƏNİ BAĞIŞLAYIN...

Dolduqca insan yaşa,
Keçdikce illər, aylar,
Sanki ötən günləri
Onu səslər, haraylar.

Yaxşı işi yad eylər
İnsan, üzü ağ olar.
Yaman işlər qövr edib,
Ürəyində dağ olar.

Yaman işlər...

Mənim də
Olub yaxşım, yamanım.
Bağışlayın siz məni,
Size golir gümanım;
Sapandla daş atdığım,
Yuxudan oyatdığım,
Döşünü qanatdığım,
Neğməli, səsli quşlar,
Gözel nəfəsli quşlar,
Bağışlayın siz məni!

Ölkəmi oymaq-oymaq
Dolaşmışam, gəzmişəm.
Çəmənliyə düşəndə,
Göy otları əzmişəm.
Çiçəkləri, güləri,
Əl uzadıb üzmüşəm.
Sizdən bir xahişim var.

Ey üzdüyüm çiçəklər,
Tapdadığım göy otlar,
Bağışlayın siz məni!

Bahar üzə güləndə,
Çölə, düzə güləndə,
Hər yan ürək açanda,
Kəpənəklər uçanda,
Çox qovub incitmişəm
Tutub, candan etmişəm.
Ey xallı kəpənəklər,
Zavallı kəpənəklər,
Bağışlayın siz məni!

Müəllimim çox olmuş,
Hamisini sevmişəm.
İndi də bax, onları,
Yad eyləməkdir peşəm...

Rast gəlirəm ara-bir
Bəzisinə küçədə.
Bəzisi güclə gezir,
Qocalıbdır necə də...

Qoluna da girirəm
Keçən zaman küçəni,
Deyir - oğul, çox sağ ol,
Diyən incitdim seni.

Gülümseyir öteri
Əsir eli, ayağı.
Yenə də qarşısında
Mən bir uşaq sayağı
Dayanıram, dururam,
Boynumu da bururam.

Baxır mənə bu qoca,
Deyir: – xoşbaxt olasan,
Oğul, dünya durunca.

Tanunayır o məni
Yeqin tamam unutmuş.

Nə bilsin ki, sınıfda
Mən idim uçuran quş?
Nə bilsin ki...

... Bir şəhər
Qar altındaydı şəhər.
Məktəb yolu enişdi,
Xizəklər işe düşdü.
Uşaqlar nə sürüsdü,
Uşaqlar nə sürüsdü!
Sürüsdükçə qar dönüb
Ayaq altda buz oldu.
Məktəb yolu elə bil,
Şuşə kimi düz oldu.
Belə görəndə buzu,
Yaman sevindik düzü.
Yoldan keçən bilməsin –
Deyə bu hiyləmizi,
Dedik qar səpək yola,
Qoy itsin buzun izi.
Buz üstə səpdik qarı
Tez çekildik kənara,
Gizlənib göz yetirdik
Yol keçən adamlara:
Biri sürüsdü keçdi,
Biri mayallaq aşdı,
Biri yerə oturdu,
Ayaqları dolaşdı.

Sürüsdükçə adamlar,
Yixıldıqca adamlar,

Biz gülürdük o ki var...
Sonra... çox yaman oldu.
Elə bil ki, bir anda
Hər tərəf duman oldu.
Nə edəydim gecdi, gec?!
Qişqira bilmədim heç.
Kilidləndi dodağım,
Tərpenmedi ayağım.
Gözümü açan zaman
Gördüm müəllimimdir
Buz üstündə uzanan
Başında qan izi var,
Qar kimi bənizi var.
Göz açıb baxa bilmir,
Yerindən qalxa bilmir.
Tez başını sardılar,
Qaldırıb, apardılar.
Çox deyindi adamlar:
– Heç belə də iş olar?

Bilmirik nə oyundur,
Bilmirik nə peşədir?
Buz elə bil şüşədir.
Kim eleyib, bunu kim?

Üzümde qəm,
Gözümüzə nem,
Dolanıram
Küçəni.

Gətirirəm
Xəyalıma
Bir-biri olub
Keçəni.

Niyə çıxdı
Əllərimdən.
Bu deçəllilik;
Bu xəta?

Görən həkim
Qaytararmı
Onu bir də
Həyata?

Keçir-gedir
Ətrafimdən
Qatar-qatar
Adamlar.

Heç kəs bilmir
Ürəyimin
Dağlar boyda
Dərdi var.

Gözlerimin
Qarşısında
Nə adamlar
Nə küçə...

Qar üstündə
Başı qanlı
Müəllimdir
İndicə.

Hara getsem
Tutur sanki
Yaxamdan öz
Günahım.

Sakit etmir
Ürəyimi
Nə göz yaşım,
Nə ahım.

Bəlkə öldü,
Sağalmadı
Bu yaradan
Müəllim?

Bəlkə indi
Deyir, gülür,
Yaxşılaşır,
Nə bilim?

Bəlkə döne
Bilmeyəcək
O məktəbə
Heç vədə...

MİN cür fikir
Dara çekir,
Boğur məni
Get-geda.

Günlər bir-bir ötüşdü,
Bir ay başa yetişdi.
Uşaqlar ara-sıra
Müəllimə dəydilər.
(Halim necə olardı
Sırrımı bilsəydilər?)

Bir gün mən də qoşuldum
Onların cərgesinə,
Mən də qoşdum səsimi
Onların şən səsinə.

Dərsdən sonra yiğışdıq
Əlimizdə gül-çiçek,
Xeste müəllimgilə
Getdik, ona baş çekək.

Getdik... amma bilmədim
Yolu necə getmişəm.
Getdik deyə bilmədim
Amma “günah etmişəm...”

Müellim gören kimi
Yaman güldü gözleri,
İndi de yadımdadır
Xoş sıfəti, sözləri.

Dedi: – Oğul, keç eyleş,
Xoş gəlmisən sən biza.
Sonra dedi: – uşaqlar
Çöldə qar çıxıb dizə.

Ehtiyatla gedin ha
Qarın altı buz olar...
Eşidince bu sözü,
Özab çekdim o ki var...

İndi məni tanımır,
Unutmuşdur bu qoca.
Yenə məni tər basır
Qarşısında durunca.

İstəyirəm dil açım,
Tanıtdırıム özümü.
Qəher boğur, qoymayır
Söyləməyə sözümüz.

İstəyirəm deyim ki,
Məndim düzəldən buzu...
Qoca deyir: – ay oğul,
Qoy olsun ömrün uzun!

İstəyirəm yalvarım,
Qarşısında çöküm diz,
Deyim: ey ezziz insan,
Günahımdan keçiniz.
İtirirem özümü,
Qəher boğur, qoymayır,
Söyləməyə sözümüz.

İndi dolmuşam yaşa
Keçənlərə çatmır əl.
Yoxdur mənə baş qoşan,
Töhmət edən "ay dəcəl!"

Amma yaxşı olardı
Kiçileydim bir de mən,
Döñə-döñə öpəydim
Müellimin əlindən

Əzabımı bilərdi
Göz yaşından, ahımdan,
Bağışlardı o məni,
Keçərdi günahımdan.

Gelsə indi əlimdən,
Kiçilərdim bir de mən,
Hər ağacın, hər kolun,
Keşiyində durardım.
Çox heyvana, çox quşa,
Özüm yuva qurardım.

Gelsə idi əlimdən
Kiçilərdim bir de mən,
Xoş bir bahar gündündə
Diz çökərdim bu gözəl
Təbiətin önünde,
İnsanların önünde,
Deyərdim: – günahlarım
Olmuş, eger şübhəsiz,
Bağışlayın, məni siz!
Bağışlayın, məni siz!

“İÇƏRİŞƏHƏR”

Mən İçərişəhərdə
Yetmişəm boyan, başa.
Bələdəm hər ağaca,
Hər küçəyə, hər daşa.

İçərişəhər dedim,
İllərin yadigarı,
Orda hər ev, hər qala
Xalqımızın vüqarı...

Yeni mənzilimizdə
Yaşasam da rahat, mən,
İçərişəhəri heç
Unuda bilmirəm mən.

O yerdə ki, böyüyüb
Boyan-başan çatmışan,
Orda ki, çox gecəni,
Çox gündüzə qatmışan,
Orda ki, beşik asmış,
Layla söyləmiş anan,
Çıxarmı heç insanın
Əzəl yeri yadından?

Bax, keçir xatırımdən
Yenə də pərdə-pərdə
Yixildığım, qalxdığım,
Darışqal küçələrdə...

Burc üstü, su ovdanı,
Məşhur Xıdır dalanı,
Bir də o “Sınıq qala”
Gözümün qabağında
Dilə gelir az qala.
Deyirler: “nə oldu, sən,
Bizdən üz döndərmisən?”

Yox mən üz döndərmədim
İçərişəhərimdən.
Bir an belə olmaram,
Köçəri, şəhərimdən.

Azərbaycan elimdir,
Bakı, yuvam, məskonim.
Gilavarı, xəzrisi
Nəğməm, səsimdir mənim.
Babam göz yaşı tökmüş
Axan Kürə, Araza.
Yüz illərlə yaşaram,
Dərya kimi coşaram,
Kəpezden gələn külək
Tellerimi darasa...
Üreyimdə Şuşanın
Bu havası hər an var.
Mənə vüqar gətirir
O, başı qarlı dağlar.
Necə deyim Lənkeran,
Nuxa, Quba, Şamaxı,
Mənə əziz deyildir?
Qədim Azərbaycanın
Mən də oğluyam, axı!

Deyirəm ki, uçmuşam
Köçəri bir quşam mən.
İçərişəhərimdə
Axı, doğulmuşam mən.

Hər naxış bir ustanın
Əmləlidir, işidir.
Daş üstündə hər yazı
Xalqımin keçmişidir.

İçərişəhərimdə
Hər küçə, hər ev, qala
Çekir, çekir aparır
Bezen məni xeyala:

... Daşlar qalaq-qalaqdır
İnsanlar axın-axın,
Toz torpağa bulaşmış
Fehlələr gelir yaxın.

Xan, eliyle gösterir
Təpəlikdə bir yeri,
Deyir: – burda salınsın
Dövlətimin şəhəri.
Sına açıq, baş açıq,
Daş yonur, təmel qoyur
Usta, elində palçıq.
Evde uşaqları var
Bunun xana nə dəxli?
Ac-yalavacdır onlar,
Bunun xana nə dəxli,
Daş ağır, bina uca,
Bunun xana nə dəxli?
Qaldıra bilmir qoca
Bunun xana nə dəxli?
– Su yoxdur palçıq tutam
– Ter axıt, tərinlə tut!
– Bir qırıpım olmaz yatam.
– Onu, bir yolluq unut!
– Karxana çox uzaqdır
Kənekdir daşın yeri,
Ya xan, can sənə qurban,
Batman gəlir hər biri.
– Sürün, yeri, iməkli,
Gətir, daşı palçığı!
Yer titrər, tufan qopar,
Tutsa xanın acığı!

Əyan nadan, xan nadan,
İnsanlar qul doğulmuş
Meyər başdan binadan?
Əmr eləyən beş nəfər,
Əzab çəkən el-elat

Qarın ac, bədənin tər,
Sen onlarçın qur, yarat!
Palçıq tutub tərinlə,
Qabarlı əllerinlə
Daş daşı, suvaq daşı,
Olsa sinən, küreyin
Baxma ki, dalaq, daş!
Xan emridir, şəhər sal,
Minarəli, qalalı.
Ey qızıl əlli usta,
Sen ey başı bələl!
Barmaqların bezədi
Divarları, tağları,
Yad kimi gezdin, amma,
Tikdiyin otaqları.

Minareler ucaldı
Başı buluda dəydi,
Zaman sənin qəddini
Bir çubuq kimi əydi.

Ölkələri dolandı
Daş üstündə hər yazın,
Sən insan sayılmadın
Önündə bir qanmazın.

Xəber geldi bir səhər:
Çoxdur xanın düşmanı,
Sübə kimi gecələr
Dinceimək bilmir, canı.

Səni xan hüzuruna
Gətirdilər bu səhər.
Min bir naxış tökdüyün,
Əllerinlə tikdiyin,
Otağı bürümüşdü
Al xaralar, tirmələr.

Sen Xəzər sahilində,
Azərbaycan elində
Daşı torpağa qatdın,
İmaretlər yaratdır.
Bakımıızı əllərin,
Dirnaqlarınla qurdun.
Amma züləmkar xanın,
Hüzurunda ey usta,
Qolları bağlı durdu.
Çalışdın, od yurduna
Sadiq bir oğul kimi,
Qarşılıdı xan seni
Qolu bağlı qul kimi.

Sorgu-sual almadı,
Qısa bir emr etdi xan:
– Sahilədək yeraltı
Yol çəkilsin buradan!
Düşmen güc gəlsə bize,
Bu yolla sağ-salamat
Çıxa bilim dənizə!
– Sen ey xanların xanı,
Məndə o cürət hamı?
Şahiddir ki, yaradan,
Sahilədək buradan
Qayadır başdan-başa,
Balta işləməz daşa...
Bir də, mənzil uzaqdır
– Yol çəkilsin!
– Bu ağdır...
– Çekilməsə, bil, başın,
Seher vurulacaqdır!

Ömür ağır, gün qara,
Cəllad qapı dahinda.
Camaat qan ağlayır,
Xan öz cah-cəlahında.

Sen, ölümü seçerdin,
Bilirəm, usta, ancaq,
Gözlerinin öñündə
Dayandı oğul, uşaq.

Sen başını qaldırıb
Xana dedin: – baş üstə...
İllerlə tər axıtdın
Qaya üstə, daş üstə...

Xəzərin sahilində
Bir gün işığa çıxdın,
Sen güneşin üzünə
O gün həsrətlə baxdın.

Qayaları yaranlar,
Yer altında qalanlar...
Hesabı yox, sanı yox
Heç birinin canı yox.

Min insanın bir anda
Həyatı getdi bada,
Teki xan rahat-rahat
Nəfəs alsın dünyada.

O axşam qorxu aldı
Hökümədarın canını.
Topladı məşvərətə
Xan, bütün əyanını.

Dedi: – ölenler ölüb,
Qalan ustadır ancaq.
O, yaşasa ürəyim,
Heç rahat olmayacaq.
Əvvəli, memardır o,
Böyük şəhərkardır o.
Usta yaşırsa eger,
Gedər, başqa bir xana
Belə bir şəhər tikər...

Əyanlar baş əydilər,
Dedilər: – bəli, bəli,
Onda əmr eləsin xan,
Kəsilsin iki əli...
Xan dedi: – ölsün gərek!
Gizli yoluñ sırrını
Birçə özümüz bilek.
Sevmeyir memar bizi,
Qorxuram ki, gün gələr,
Düşmənə satar bizi!

Deyirlər ki, o gecə
Xezer yaman ağladı,
Dalğalar aşdı, daşdı,
Sahili qucaqladı.

Deyirlər ki, o gecə
Xəzri tufan qopardı,
Ustanın fəryadını
Uzaqlara apardı...

Deyirlər ki, o gecə
Ürəyində qəm dağı,
Gözlerinin önündə
Bir də oğul, uşağı,
Memar, dar ağacına
Gəldi başı aşağı...

... Mən, içərişoherdə
Yetmişəm boyaya, başa.
Bələdəm hər döngəyə
Hər küçəyə, hər daşa.

Günlərlə dolaşmışam
Küçələri mən azi,
Bir tarix söyləmişdir
Daş üstündə hər yazı.

Evimiz alçaq, qədim,
Binalardan biriyydi.
Belkə bura memarın
O böyük sənətkarın
Öldürülən yeriyydi?

Belkə buraya axmış
Onun müqəddəs qanı?
Belkə bu yerdə memar
Ürəyində arzular
Demiş abad eleyim
Anam Azərbaycanı?

Belkə haman bu yerdə
Babalarım töküb tor,
Salib Bakı adında
Özəmetli bir şəhər?

Ona görə alçaq ev,
Ona görə dar küçə,
Bilsəniz ki, mənimcün
Necə əzizdir necə!

Hər daşı, hər kərpici
Babalardan xatırə.
Mən borcluyam bu yere.
Mən bağlıyam bu yere!

Doğrusu, bir ovucdu
Otağımin tutarı.
Orda keçirmişəm mən
Qırx qış, qırx baharı...

İndi evim şəhərin
Ən gözəl bucağında,
Uşaqlarım boy atr
Güllərin qucağında.

Otaqlarım bol, geniş,
Məhəlləmiz tər-təmiz.
Solumda yam-yaşıl bağ,
Sağında göm-göy dəniz.

Küçəmizdə çinarlar
Sanki verib baş-başa...
Mən, İçərişəhərdə
Amma dolmuşam yaşa.

Qınamayın, ey mənim,
Alçaq evim, dar küçəm,
Sizin xəyalınızda
Keçir çox günüm, gecəm.

Qınamayın siz məni,
Söyləməyin köçəri.
İndi gözəl Bakıda
Nə bayır, nə içəri?

Dünən evciyəzimi
Dağtdılar fehlelər,
Gözümüzün qabağından
Ötüşdü keçən illər.

Gözümüzün qabağında.
Qaranlıq, dar otağım,
Olundu dağım-dağım,
Gözümüzün qabağında.
Qırx il enib düsdüyüm,
Üstündə eyleşdiyim,
Əyri-üyrü pillələr
Söküldü birər-birər,
Gözümüzün qabağında.
Yatdı daxmamin damı,
Gördüm qoca anamı,
Gözümüzün qabağında.

Gözlorim yaşardısa,
Vüqarım, dağa döndü,
Bir anda əziz Bakım
Yam-yaşıl bağa döndü,
Gözümüzün qabağında.

Daxmaların yerində
Qalxdı binalar göye,
İçərişəhərlilər
Axışdılar küçəyə,
Gözümüzün qabağında.

Qoca qala divarı,
Xalqımızın vüqarı,
“Şəşalı” da, “ovdan” da,
Cavanlaşdı bir anda
Gözümüzün qabağında.

Bir gün küçəyə çıxdım
Qarşılıyım baharı,
Gözəl Bakıma baxdım,
Gördüm qoca Memarı,
Gözümüzün qabağında.

Keçib yüz-yüz bahar, qış,
Yenə ana torpağı
O gəzir qarış-qarış,
Gözümüzün qabağında.

O gəzir Bakımızi,
Qara gözlü, xoş üzlü
Görür oğlanı, qızı,
Deyir: – nəvələrimdir!
Bu torpaqda gül açan
Mənim alın tərimdir,
Mənim əməllerimdir.

KARVAN GEDİR...

Yəqin tanıyırsınız
Şamaxını, uşaqlar,
Onun qədim, çox qədim
Tarixlərdə adı var.

Bu torpağa o zaman
Gözel Şirvan demişlər.
Onu bir yol görənlər
Olar heyran, demişlər.

Bağlarının barına,
Dağlarının qarına,
Şır-şır bulaqlarına,
Cana dərman demişlər.

İpəyi düşmüş dile,
Evleri batmış gülə,
Şirvandan neçə elə –
Gedir karvan, demişlər.

Bele Şirvandı Şirvan,
Uca dağlar içində,
Zümrüt ronge çalardı
Yaşıl bağlar içində.

Dəvelər yorğun-arğın,
Dəvelər qatar-qatar,
Sarvanlar gece-gündüz
Nə dincələr, nə yatar...

Bir tuluq su götürür
Bir aylıq yola sarvan.
Baxır göydə ulduza,
Yerde hər kəla sarvan.

Şirvan qalır arxada,
Qarşıda çöl, dağ, dərə,
Karvan qum səhrasında
Baş alır yad ellərə.

Dəvelər lökküldəyir,
Karvan hara tələsir?
Şirvanın nemətini
Gözleyir İraq, Misir.

Hindistandan, İrandan
Eşidilir sorağı,
Yaxşı pula satılır
Şirvanın hər növrağı.

Tacir imarətində
Gözel eyvanındadır,
Onun fikri, xeyali
Mal-dövlət yanındadır.

Başı bələli sarvan,
Evden aralı sarvan,
Özü yollardadırsa,
Canı Şirvanındadır.

Qum denizi narındır,
Qumlar neçə harındır?!
Qum da, mal da, cahan da
Sanki varlılarındır.

Qumlar hücum eləyir
Yollara dalğa-dalğa.
Sarvan, bələli sarvan
Yenə düşür qabağa.

Ətrafa salır nəzər
Nə yol vardır, nə koma.
Ağır yüklü dəvələr
Ləkələyir, batır quma.

İrəlidə gedənин
Enir, qalxır sinəsi,
Xəbər verir sarvana
Boğuq zinqırov səsi.

Mənzil uzaq, yük ağır,
Göydən od-alov yağır,
Nə çəkmədin, ey fağır,
Sən Şirvandan çıxalı?

Bir içim suya həsrət,
Şirin yuxuya həsrət,
Ele, obaya həsrət,
Sən Şirvandan çıxalı.

Yanır dilin, dodağın,
Qabar salıb ayağın,
Acdır oğul-uşağın
Sən Şirvandan çıxalı.

Dəvelərə ne var ki,
Bir qırpmıq tikan bəsi!..
Sarvanın tulugu boş,
Cöreksizdir heybəsi.

Eybi yox, qıl olsa da
Sarvan, xana, əyana,
“Oğlum çıxarar məni
Bir gün bəlkə bir yana”.

Ürəyindən keçənlər
Göydə ulduz qədərdir,
Hər qaranın ağı var,
Pis gün geldi-gedərdir.

Sarvan Məmməd güc verir
Qabarlı ayağına.
Düşür qəmli, kədərli
Karvanın qabağına...

Dülgerlik eləyərmış
Məmməd Şirvandan əvvəl.
Bir külfətin çörəyi
Çıxmazmış, dolan di gəl!

İndi sarvan olubdur,
Yol göstərir karvana.
Deyir Əfzələddinim
Çıxsın töki bir yana.

Onun ciyərparası,
Gözlerinin qarası,
Yaman diribaş imiş,
Uşaqların içində
Əfzələddin baş imiş.
Məmməd kişi hər sehər,
Dolanmaqçın bir təhər
Gah taxta daşıyırınmış,
Gah pencərə hörərmiş,
Gah dülgerlik eləyib,
Çətin işlər görərmiş.
Gece-gündüz töküb, tər,
Salarmış öz qırıldı
Ağaclardan körpüler.
Beləcə ötmüş illər
Söyləyirlər, deyirlər
Ki, bu dülger Məmmədin,
Həyatı ağır, çətin
Olsa da dözmüş buna,
Çalışmış elm oxutsun,
Öz istəkli oğluna.
Almış ona çox kitab,
Öyrətmiş yazı, hesab.
Əfzələddin hər sehər
Doğmamış günəş hələ,
Axtararmış özüne
Maraqlı bir məşğəle.
Yenə bir sohər erkən

Uşaq qalxıb yerindən
Getdi bulağa sarı.
Yuyunaraq tərtemiz,
Gördü ki, çöllər temiz,
Qəşəng-qoşəng gül açmış.
Sarı bülbül, gül üstə
Şirin-şirin dil açmış.
Birdən bu vaxt uzaqda
Toz qopdu, göyə qalxdı,
Uşaq təəccüb ilə
Dayandı, baxdı, baxdı,
Gördü ki, bir dəstədir,
Hamısı yar-yaraqlı.
Hamısı zər geyimli,
Hamısı şələ bağlı,
Nizəli, narın atlı,
Atları yel qanadlı...
Uşaq getdi xəyalı.
İstədi dönsün daha,
Sonra dedi: "Dayanım,
Öyrenim kimdir gələn?
Cəlalından görünür,
Padşahdır mən bilən.
Dar ağacı qurmağa
Yenə də baş vurmağa
Deyən gedir Şirvana!
Uşaq baxdı dörd yana,
Hündür bir yere qaçı,
Kəmərini tez açdı,
Sonra da qorxa-qorxa
Sevdiyi kitabını.
Atıb bir susuz arxa,
Üstünə qoydu nişan
Halı oldu pərişan.
Gizlədib kitablari,
Qayıtdı yola sarı.
Gəlib çatdı atlilar,
Atı yel qanadlılar.

Atlar qızıl yəhərlı
Yüyənlər simüzərlı,
Əllerde tunc nizələr,
Dağa vursan dağ dələr.
Qılıncları sərbəser
Tutulmuş cavahire.
Athlardan bir nəfər
Görüb Əfzeləddini
Dedi: – Oğlan yaxın gel!
Uşaq özü-özüne
Dedi: "Çatıbdır ecel?..
Yaxın gəldi atlıya,
İtirmədi özünü,
Baş əyib yere kimi
Belə dedi sözünü:
– Salam, şahlar şahına,
Yerlərin Allahına!
Uşağın cüretine
Şah təəccüb eylədi,
Sonra da mehribanca
Ona belə söylədi:
– Adın nədir, ay oğul?
– Müzəffərdir, padşahım,
Yaranmışam sənə qul.
– Yaxşı, bəs sizin kəndə
Bir yad qonaq geləndə
Kimlər açır darvaza
Çixır onu pişvaza?
– Şah bilməyirmi məgər
Kəndə gelərsə qonaq,
Onu hamidan qabaq
Qarşılıyır köpəklər?..
Bu söz şahlar şahına
Yaman cylədi təsir,
Dedi: – Yaxşı qulaq ver,
Sualıma, anla bir!
Kəndinizdə hamidan
Böyük olan varmı? – Var...

Məlumdur ki, dəvələr
Hamıdan böyük olar.
Şahın qızdı gözləri,
Hirsden əsdi dizləri,
Dedi: – Tifilin biri,
Buna bax, lağə qoyur
Məğrur bir cahangiri!
And olsun bir allaha,
Bir, batsam da günaha,
Çıxarıb qılincımı
Çaparam inan səni!
– Şah sağ olsun, bağışla,
Saxladım yoldan səni.
Dünya qara bağlamaz,
Çapılarsa bir uşaq.
Yoldaşların düşüblər,
Görürəm səndən uzaq,
Yaxşısı ki, atını –
Çap onlara çat, şahim.
Sən adilsən, yanında
Bağışlanar günahım.

Şah gördü ki, uşaqda
Ağıl derya qədərdir,
Onu qorxuya salmaq,
Nahaq işdir, hədərdir.
Dedi: Oğul, olma tərs,
Sözlərimə as qulaq,
Kimden almışan ki, dərs,
Diribaşsan bu sayaq?..
De bir mənə şəherin
Kimldir ağısaqqalı?
İndi anladınmı sən
Soruşduğum suali?
Uşaq dedi ki: – Aha,
Qurbanam padşaha,
Soruşsaydı əzəldən
Bunu belə aşikar,

Hamısını birbəbir
Söyləyərdim nə ki, var.
Bu söz şahı çox açdı,
Güldü, dodağı qaçdı.
Əl ataraq kisəye.
Dedi: – Bilmə gedibdir
Söhbətimiz nisiyə.
Olsun bu ağ abbası
Sözlərinin bahası.
Uşaq dedi: – Almaram,
Lazım deyil mənə pul.
Şah dedi: – Al! dcyirəm,
İnad etmə adam ol!
Uşaq dedi: – Almaram,
Yoxsa pis olar işim.
Atam deyer: abbası
Olarmı şah bəxşisi?”.
Şah yenə də hirsəndi,
Qəzeble baxdı ona,
Sonra çekib atım,
Düzəldi öz yoluna.
Şah yetişdi Şirvana,
Bütün öz işlərini,
Salan kimi sehmana,
Uşaq yadına düşdü.
Her kəslə ki, görüşdü,
Onu soruşdu, sordu.
Axtardı qarış-qarış,
Gəzdi obanı, yurdı
Tapılmadı Müzəffər,
Şah dedi: – Bilin, eger
Axşamacan gəlməsə,
Haman o uşaq bura,
Bütün ağısaqqalları
Çekdirəcəyəm dara!
Əfzoleddin eşidib
Padşahın bu sözünü,
Yüyürüb meydançaya,

Tez yetirdi özünü.
Əyilib öpdü yeri,
Dedi: – Şahim, bu sırrı
İcazə ver, açım mən,
Şah dedi: – Söyle, oğlan,
Müzəffər sen deyilsən?
– Xeyir, şahım, bir xəta
Çıxdı mənim dilimdən.
Gördüm yol üstündəsen,
Başında leşkər, qoşun,
Dedim Müzəffər desəm,
Bu sözdən gələr xoşun.
Çünki yürüşde hərgəh
Zəfer sözü eşitse
Ya bir xaqan, ya bir şah,
Qalib döner vuruşdan.
Zəfer qazanar hər an,
Adımdır Əfzələddin
Oğluyam bir rəiyyətin.
– Söylə, bunda nə sırr var,
Çıxıb sen yoldan kənar
Gizlətdin bilmirəm nə...
Yola qayıtdın yene?
Uşaq dedi: – Padşah,
Deyim, sırrdən ol agah,
Şah dedi: – Söylə, söylə!
Uşaq söyledi: – Şahım,
Ey mənim qibləgahım,
Bu dünyada nə ki var:
Yerlər, sular, adamlar –
Hamı sənin qarşında,
Əyilir yere kimi.
Sənsən bizim ölkədə
Bəndələrin hakimi.
Bunu bilirom mən də,
Ancaq o vaxt qoşunla,
Sen uzaqdan geləndə
Anladım ki, mən görək

Qabağına gelərek,
Rəsmi-ədəbli birbaş
Salam verim, eyim baş.
Nə edim ki, o anda,
Mən yol üstə duranda,
Yanımda kitab vardı,
Dostumdan yadigardı.
Bir kitab ki, içində
Dünyanın var açıarı,
Onun hər bir kəlməsi
Heyran edir şahları.
Bir kitab ki, içində
Sırrı var hər hikmetin,
Onunçun hər biliyi
Açmaq deyildir çətin.
Haman kitabın yeri
Göylərdən də qəlbidir,
O kitabda yaşayan,
Bir alimin qəlbidir.
Odur ki, görən zaman,
Şahım, səni uzaqdan,
Kitabı qorxa-qorxa,
Qoydum susuz bir arxa
Sonra qayıtdın yene –
Ki, baş eyvənde sənə,
Mənimlə əyilməsin,
Qabağında kitab da.
Çünki şabdan da böyük
Bir məna var kitabda.

Eşidib bu sözleri,
Şahın qızdı gözleri,
Söyledi: – Bu uşaqda
Dərya qədər ağıl var,
Bu camaat içində
Bilirom ki, zay olar.
Öz evindən qoparın,
Tez, saraya aparın!

Qocalar yalvardılar,
Qarınlar baş açıldılar,
Əyanılar bu uşağı
Götürdüler, qaçdırılar...

... Məmməd düşüb qabağa
Hey çekir dəveləri,
Batur toza-torpağa,
Şirvandan yox xəbəri.

Bilməyir ki, oğlunu
Apardılar saraya,
Bilməyir indi Şirvan
Bürünübdür qaraya.

Bilməyir ki, şah onu
Qorxusundan apardı,
El oğlunu zor ilə
El içindən qopardı,

Dəvelər qatar-qatar,
Ulduzlar çıraq-çıraq,
Qarşısında hele var
Neçə səhra, neçə dağ.

Ah, bu tikan kolları,
Ah, bu karvan yolları,
Görən nə vaxt bitəcək
Nə zaman qurtaracaq??!

Üreyində xəyalı
Bax, o başı bələli
Yol göstərir karvana,
Çıxmaq üçün bir yana.

QONAQ

Bulaqlı adlı
Bir dağ başında
Balaca kənd var.
İlin yazında,
İlin qışında
O gözəl olar.
Altından axır
Dəli dağ çayı.
Kəsilmir bir an,
Səsi, harayı.
Six meşəlikdir
Kəndin dörd yani.
Gəzsən dünyamı,
Belə yer hanı?

Çəndən, dumandan
Yorğanı vardır.
Dağı-dəresi,
Yarganı vardır
Sərhəd kəndidir
Bu balaca kənd.
Suları buzdur,
Meyvələri qənd.
Burda böyükler,
Yaman sayıqdır.
Burda kiçiklər,
Qazdan ayıqdır.
Dəli çayda bir
Körpü varancaq,
Çoxdandır ona
Dəyməmiş ayaq.
Sərhəd bu qədim
Körpüdən keçir.
Elə bil çayı
Yarıb, tən keçir.

Yenə qar yağır,
Her yan qapqara.
Külek sehərdən
Vermeyir ara.

Yuxudadır kənd,
Yatmışdır hamı.
Qar altındadır
Evlerin damı.

Nə səs-semir var,
Nə işiq gelir.
Şiş bacalardan
Tüstü yüksəlir.

Kəndin başında
Tek eve bax sən.
İşiq süzülür
Pencərəsindən.

I

Gecə keçib yaridan,
Od düşüb buxarıdan,
Yenə körpü sarıdan
Əsir bərk külek.

Masa arxasında bax,
Oturmuşdur bir uşaq.
Ona mane olmayaq,
Fikrə gedib tek.

Bəzən çatılır qaşı,
Bəzən eyilir başı,
Nədir kiçik Dadaşı
Belə incidən görək.

Məktuba bir bax,
Qalaq-qalaqdır,
Saya da gəlməz –
Neçə varaqdır...

Götürür, baxır,
O bircə-bircə.
“Yaman gödəlir,
Deyəsen gece!”

Sabah yazidan
Beş alsam əger,
Bu, lap mənimçin
Dünyaya dəyer.

“Mənim atam”dır
Yazının adı.
Bəlkə yazdım
Yaxşı olmadı?!
Yox, yox ay Dadaş,
Xəyala getmə
Gözlərində yaş.
Sənin atan tek
Namuslu, zirek,
Atası olsun
Hər uşağın kaş.
Bilirem ki, mən,
Gəlsa elindən,
Gəzib dünyani,
Eli, obanı,
Çay tek daşarsan,
Dağlar aşarsan,
Ararsan onu.
Hər gördüyündən
Sorarsan onu!

Bilirem ki, mən,
Gəlse elindən
Əger ay Dadaş,
Ata sevgisi
Doğma elindən
Qoparar səni,
Cəbhəyə birbaş
Aparar səni.
Milyon əsgərin

Arasında sən,
Ata! deyərsən,
Ararsan onu!
Hər gördüyündən
Sorarsan onu!
Atan zirəkdi,
Bu kənddə tekdi.
Onun gücünə
Tay olmamışdı,
Onun atlığı
Zay olmamışdı.
Bilirəm ki, mən,
Almış əlinən
Onu cəbhələr.
Qəlbini sıxma,
Oğul darıxma,
Qayıdır gələr!
Bax qarşındaki
Bu məktublara,
Hər sualına
Min cavab ara.
Sabah atandan
Cəsaretlə yaz,
Məhəbbətlə yaz!
Öz atasını
Sevən bir uşaq
Əsla unutınaz!
Sənin tək qoçaq,
Fəxr edər ancaq!

II

– Salam, el oğlu!..
Durdu yaralı.
Elə bu zaman
Ondan aralı
Kolun dalından
Bir əsgər çıxdı,
Tez yaralının
Əlini sıxdı.

– Xoş gördük!
– Salam!
– Haraya belə?
Deyən cəbhədən
Dönürsən elə?
– Elədir ki, var.
Aman vermedi
Yara zəhrimər.
– Düzələr əsi.
Elə belədir
Dünyanın işi.
Yene şükr elə
Sağ-salamatsan.
Ordan qayıtməq
Heç deyil asan.
– Elədir bəli...
(Yaralı ona
Baxır şübhəli)
Soruşur: – Bes sən,
Hardan gələnsən,
Hara gedənsən?
Əsgər bir anlıq
Tez fikirleşir.
Papiros eşir,
Deyir: – Bu kəndə!
Sənin kimiyəm.
Eloğlu, mən də.
– Bulaqlıyam?
– O kəndə, bəli...
Nələr töretmir,
Düşmənin əli!
Şükür olsun ana
Torpağındayam.
Bir dost evinin
Sorağındayam
– Kimdir o dostun?
– Rəhmətlik Səfər...
Cəsur bir əsgər!

(Yaralı birden
Dim-dik atıldı
Durduğu yerden).
Dedi: – Kimi var
Bəs Bulaqlıda?
– Eh, dostum, kişi
Gedəndə bada.
Can verib dedi:
– Oğlum Dadaşdır,
Derdi qəlbimdə
Ağır bir daşdır.
Sonra çevirib
Mənə üzünü,
Söyledi yazılıq
Axır sözünü.
Dedi: – Salamat
Çıksan davadan,
Sen Dadaşına
Hayan ol, hayan.
Axtar, tap onu
Cəbhə dostunun
Yetim oğlunu.
Odur, düşmüşəm
İndi yollara.
Canım, men hara
Bu dağlar hara?!

Yaralı əsgər
Dedi: – Min yaşa!
Nə gündə yarar
Yoldaş-yoldaşa?
Yazılıq, gör nelər
Çəkmişdir başı!
Birdən söyləmə
Görsən Dadaşı.
– Uşağam məgər?

Yaralı əsgər
Dedi: – Bəs Səfər
Çoxdanmı getmiş

Söyle rəhmətə?
– Eh... Nə deyim mən
Bu təbietə!..
Çoxdan deyildir,
Altı ay olar.
Vuruşmadayı
Bizim alaylar.
O kişi öldü,
Mən də...
– Sən neçə?
– Deydi qolumdan
Gülə bir gecə,
Çıxdım aradan.
Əsər qalmayıb
İndi yaradan.
Ancaq Səfərin
Dərdi ağırdır.
Min bir yaradan
Yaman ağırdır.
Yaralı əsgər
Dedi: – Sebr elə
Dünyanın işi
Belədir, belə...
Gedib görərsən,
Ürək verərsən.
Arxasında var
Sənin tek emi,
Onun nə qəmi?
Beləcə onlar
Kəndə girdilər.
Axşam düşmüşdü,
Qarışmışdı şer.
Yaralı əsgər
Dedi: – Eloğlu,
Hələ mən gedim
Gerek bu yolu.
Sən gəlib çatdin.
Bulaqlıdasan.

Mənimse isim
Deyildir asan.
Qonşu kənddənəm
Di, salamat ol.
– Xoş gəldin, dostum
Sənə yaxşı yol...

III

– Ay ev yiyəsi,
Ay ev yiyəsi...
Dadaş otaqda
Eşidir səsi.
– Kimsən ay əmi?
– Başa bayaqdan
Yordum çənəmi
Gəlib çıxsana...
– Buyurun əmi,
Keçin eyvana,
Haradan belə
Bu axşam çağrı?
– Belə qarşılard
Adam qonağı?
Bitib qurtarmır
Bu yol zehrimar;
Evde özünsən,
Yoxsa adam var?
– Təkəm. Məgər mən
Adam deyiləm?
Adamsan, yenə
İstədim bileyim...
Deyəsən adın
Dadaşdır...
– Dadaş!
– Yaxşı gəlmışəm
Deyəsən birbaş.
– Hardan gəlirsən,
Əmican?
– Dayan...

Xəbər var sənə.
Kimden?
Atandan.
– Atandan? Xəbər?
Qardaşım Səfer...
Yox, qardaş oğlu,
Otağa keçək.
Sözüm-söhbətim
Uzun çəkəcək...
Tamam özünü
İtirdi uşaq.
“Xəbər getirmiş
Atandan qonaq
Adımı çokdi,
Heç deməmiş mən.
Dedi xəber var
Sənə Səfərdən”.
– Buyurun əmi,
Qızının barı...
Qonaq üstündən
Çırparaq qarı,
Girdi otağa.
Diqqətlə baxdı
O, sola-sağ:
– Anan hardadır
Soruşmadım heç?
– İş üstündədir
Eve dönür gec.
Sarı inəyi
Nədənsə bu qış,
Bərk naxoşlamış
Onun yanında
Olur hər gecə.
Əmican, danış
De görüm birçə
Atam...
– Səfərdən,
Oğul bir xəber

Getirmişem mən..
Sağmı?..
— Dayan bir!
Mənim də qəlbim
Daşdan deyildir.
— Ölüb mü?
— Gözlə!
Demek olmayıır
Ay bala, sözle.
Bir az yaxın gel...
Altı ay əvvəl
Bir axşam çağı
Daşı-torpağı
Sovurdu düşmən.
Qardaş olmuşuq
Atan ilə mən.
Batıb palçıqa,
Torpağa, quma,
Keçdik húcuma.
Çiyin-çiyinə
Getdik bir qədər.
Bir də nə gördüm?
Qardaşım Səfər,
Yıxılmış yerə,
Qan içindədir.
Dedim: — Bu nədir?
Dedi: Qardaşım,
Gözləyir meni
Oğlum, Dadaşım!
Ölsem emi tək
Hayan ol ona
Cəbhə dostunun
Yetim oğluna...
— Tez deyin, emi,
Sağdır, yaşayır
Atam, elemi?
— Yara ağırdı...
Dadaş! Qişqırıb

Səni çağırdı...
Sonra?
— Nə deyim, indi?
Dizimin üstə
Kişi keçindi...
Dadaş çığırdı,
Haray qopardı.
Onun dağ boyda
Bir dərdi vardi.
Qonaq bağrina
Basdı Dadası,
Uşağıñ üstə
Əyildi başı.
Nesihət etdi,
Ürek də verdi:
— Unut, — söylədi —
Oğlum, bu dördü.
Maşallah, daha
Kiçik deyilsən,
Mən də burdayam,
Hər nə istəsen
Mümkündür ancaq.
Ağlama nahaq.
Bir az sebr ele.
Sözə qulaq as.
Dur, geyin gedək,
İşim var bir az,
— Nə iş? Anama,
Xəber aparaq?
— Yox, oğlum, bayaq
Bura galəndə
İtirdim yolу,
Bir az şey-şüyle
Əllərim dolu.
Gedib çıxmışam
Birbaş körpüyə...
— Necə, körpüyə?
Əmican, niyə?

– Nə bilim eşi,
Düz gelmeyəndə
Adamın işi,
Lap körpüdən də
O taya düşər.
– Orada adam
Yox idi möger?
– Adam?
Bəs necə?!
– Orada adam
Nə gəzir gecə?
– Siz ki, geləndə
Gecə deyildi?..
– Sorğu-sualı
Çekirşən indi?..
Vallah, ay Dadaş.
Qoçaqsan, qoçaq.
Sendən bir böyük
Adam olacaq.
Ayiq ol, oğlum,
Həmişa bele.
Bir də görərsən
Tutarlar dilə,
Nə bilim, bu çay,
Dərindir, dayaz?
O taya üzmek
Olar, ya olmaz?
İtləri vənni,
Atları varmı?
– Demək olarmı?!

– Əlbəttə olmaz!
Dediyməm budur,
Ay oğul, bir az
Ayiq olasan.
– Məndən söz almaq
Deyildir asan.
– Bax bərəkallah!
– Beyəndim seni.

Söhbətə verdik
Bütün gecəni
... Hə oğul, birdən.
İtirdim yolu.
Hədiyyələrlə
Əllərim dolu.
Gedib birbaşa
Körpüyə çıxdım.
O yana baxdım,
Bu yana baxdım.
Dedim ki, vallah
Şeytan işidir,
Şübhələnərlər
Bu yad kişidir,
Tutub elərlər
Ele bir teher
Basdırıldım qarda
Hədiyyələri.
Dedim səninlə
Dönerəm geri,
Dur, geyin...
– Ancaq...
– Nə ancaq? Teləs!
– Ancaq anama
Söylemeyim bəs?
– Yox, neyə lazıim
Salaq dad-bidayad?
Evde hər şeyi
Bilməz ki, arvad?
– Onda ki, belə
Teləsirsiniz,
Bir az gözləyin
Məni evdə siz.
Bir dostum vardır
Serhədçi Petro.
Çox igiddir o,
Söyləyim ona,
Əmi, bu sözu.

Bizi körpüyə
Aparar özü.
Rahat, salamat,
Gətirrik geri
Hədiyyeleri.
— Yox qardaş oğlu,
Bu da olmadı.
Adı nedir? O
Sərhədçi Petro?
Ne bilsin orda
Bombadır, şeker?
Sonra o yana —
Bu yana çeker.
Yaxşısı budur
Özümüz gedək.
Tezkən şeyləri
Çəkib gətirek.
— Geyinim, gəlim.
Dedi qonağa,
Keçdi tez Dadaş
Qonşu otağı.
Qonaq sevindi,
Qımışib, dedi:
— Belə edəydin
Bayaqdan barı...

... Dadaş qayıdı:
— Əller yuxarı!
Diksindi qonaq.
Bayaqkı uşaq,
Sixib döşünə
Qoşalüləni,
Deyir: — Terpenmə,
Vuraram seni!
— Dadaş, ay Dadaş,
De, bu nə işdir?
— Artıq danışma,
Qabağa düş bir!

Qapıya çatdı,
Dil tökdü, ancaq,
Öz inadından
Dönmedi uşaq.
Qonaq yavaşça
Qapıya çatdı
O, tez elini
Dəsteyə atdı,
Örtdü cəld onu.
Qoydu otaqda
“Qardaş oğlunu”.
Dadaş şığıdı
Tez pəncərəyə,
Qişqırsın: — Tutun,
Qoymayın! — deyə
Amma nə gördü?
Gözləmədiyi
Bir səhnə gördü:
Beş-on sərhədçi
Tutub qonağı.
Əsir qonağın
Dili, dodağı.
Çekdiler onu
Eve bir təhər,
Girdi qapıdan
Yaralı Səfer,
Dedi: — Bu nedir
Əziz qardaşım?
Yetim deyilmış
Mənim Dadaşım.
Qonaq itirdi
Tamam özünü.
Səferi görçək
Sildi gözünü,
Diqqətlə baxdı.
Bu ki, yoldakı
Haman axsaqdı...
— Ata! — çıçırdı

Dadaş gülerək.
Atayla oğul
Öpüşdü berk-berk.
Axtaran zaman
Qonağı birden.
Bir kağız çıxdı
Onun cibindən.
Dadaşın rəngi
Oldu sapsarı,
Kim vermiş ona
Bu kağızları?
Sınıf yazısı.
Mənim “atam”, – bəs?!
Qonağa baxdı
Sorhədçi tərs-tors
Dedi: Aydındır
Bizə məsələ.
Casus yazını
Keçirmiş elə.
Bilmiş neçidir,
Hardadır Səfər,
Neçə nəfərdir
Evindekiler.
Kənddə qalıbdır
Bircə övladı,
Dadaşdır adı.
Bilmiş beş aydır
Gelmir məktubu,
Bir casus üçün
Az şeydirmi bu?
Yaxşı ki, Səfər
Yolda çəşmayıb,
Kim olduğunu
Ona açmayıb.
Qonaq qabaqda
Bağlı qolları,
Onlar yol aldı
Körpüyə sarı.

QARDAŞLAR

Qardaşlar deye
Çağırardılar
Heyetdə bizi.
Qardaşlar deye
Çağırardılar
Hər üçümüzü.
Yaramaz bir iş
Görseydik eger.
Xəber verənlər
Deyəcəkdilər:
“Daş ilə vurdu,
Şüşəni qırdı.
Aşağı birbaş
Qaçıdı üç qardaş”.
Yaxşı işimiz
Düşordı dile.
Bunu görənlər
Deyərdi bele:
“Nə gözəl, baxın,
Görün dam tikib,
Elə bil böyük –
Bir adam tikib.
Bütün uşaqlar
Bacarayıdı kaş!
Yaşa üç qardaş!..”
Bəli, adımız
Düşmürdü dildən.
Qardaş kimiydik –
Əli, Həsen, men.
Həsen ucaboy,
Enlikürekdi.
Əli bir azca
Ondan gödəkdi.
Amma hamidan
Əli zirəkdi.

Bir neçə söz də
Deyim özümdən;
Boyda hamidan
Kiçik idim mən.
Amma dəcəldim,
Şıltaqdum yaman.
Yerimdə rahat
Durmazdım bir an.

Qardaşlar deyə
Çağırardılar
Heyətde bizi.
Qardaşlar deyə
Çağırardılar
Hər üçümüzü.
Bir yerdə getdik
Məktəbə də biz.
Yaman sevindi
Ürəklərimiz.
Məktəbli olduq
Dedik bu gündən.
Məktəbli olduq –
Əli, Həsen, mən.

Beləcə illər
Bir-bir ötüşdü,
Keçdikcə günlər
Biz yaşa dolduq.
Boylu-buxunlu
Oğlanlar olduq.
Dostumuz kitab,
Sevdiyimiz dərs,
Elmə, sənətə
Göstərdik həvəs.
Keçdikcə günlər
Dolurduq yaşa.
Əhsən deyərdi

Bütün görenlər
Bu üç qardaşa.
On doqquz yaşa
Çatdıq hərəmiz
Arzular səma,
Arzular dəniz!
Biz üç qardaşın
Birisi şair,
Birisi həkim,
Biri mühəndis,
Olmaq istədik.
Amma...
Bir şəhər
Gurladı toplar
Uçdu mərmilər.
Amma, bir şəhər
Ana Vətənə
Yayıldı xəbor:
Qoy mərd igidlər
Olsun səfərbər!
Yerdən od yağır,
Göydən qurğuşun.
Düşmən göndərir
Doğma torpağa
Nə qədər qoşun...
Düz keçə-keçə,
Dağ aşa-aşa,
Çatdı bu xəber
Biz – üç qardaşa,
Çatdı bu xəber
Yersiz, vədəsiz!
İşə baxın siz!
Birisi şair,
Birisi həkim,
Biri mühəndis
Olmaq isteyən
Bu üç dosta bax,

Bu üç qardaşa!
Verib baş-başa
Üzümüzde kin,
Dedik ölmeyə
İnan, səninçin
Hazırıq, Vətən!
Əli, Həsən, mən
Bir səhər çağı
Ayrıldığ eldən.
Bir səhər çağı
Əli, Həsən, mən,
Yenə yan-yana,
Yenə qol-qola,
Odlu cəbhəyə
Düzəldik yola.
Düzləri keçdik,
Dağları aşdıq,
Ana torpağı
Gəzdik, dolaşdıq.
Xaraba kəndlər,
Şoherlər belə
Alov içinde
Gəldilər dile:
– Qardaşlar, – dedi
Qurtarın bizi,
Toplar dağıdı
Ürəyimizi!
Gördük qocalar,
Uşaqlar belə
Dəhşət içinde
Gələrok dile:
– Qardaşlar, – dedi
Qurtarın bizi
Düşmen tutmasın
Vətənimizi!
Gördük ellərin
Qəzəbi coşmuş,

Xalq, Vətən! – deyo
Köməyə qoşmuş.
Biz də qoşulduq
Qəhrəmanlara.
Vətən torpağı
Düşməsin dara!
Öndə ölüm, qan,
Önde duman, qan.
Əli, Həsən, mən,
Yenə de birgə,
Yenə yan-yana,
Düzləri keçdik,
Dağları aşdıq,
Bir qarış yerçin
Bir gün atışdıq.
Batdıq tər-qana
Yenə de birgə,
Yenə yan-yana,
Qürbətə düşdük,
Möhnetə, düşdük
Suyu da böldük,
Çörəyi böldük,
Aramızda tən,
Əli, Həsən, mən.
Yenə do birgə
Yenə yan-yana...
Bir gecə qızğın
Döyüşə girdik
Əvvəlcə birgə
Əl-ələ verdik,
Sonra partlayan
Odlu mərmilər
Ayırıcı bizi.
Dan söküldənə
Göre bilmədik
Həseninizi...
İtirdik onu,

Azərbaycanın
İgid oğlunu,
Durduq yan-yana
Əli, men ...
Həsən...
Dönmədi geri
Davadan elə!
O gündən belə
Keçib neçə yaz,
Keçib neçə qış,
Amma Həsənin
Adı bir an da
Unudulmamış.
Keçib davadan
Neçə il olar,
Amma gələndə
Vetəne bahar
Əli ilə mən
Güldən, çiçəkdən
Yığış bir qucaq,
Fikrə dalaraq,
Əyiş bir anlıq
Çal başımızı,
Yad eləyirik
Həsənimizi,
Qardaşımız!

İGİD ÖLMÜR

Yurduma bahar gelib
Əynində yaşıl donu.
Quşlar nəğmələriyle
Qarşılıyırlar onu.

Dağlardan qalxır dumdan,
Meşelerdə çən olur.
Bahar vaxtı təbiet
Gözel olur, şən olur.

Göyde bulud toqquşur,
Şaqqlıdayır ildürüm.
Yerdə torpağa bax bir
Sinəsi şırımm-şırımm.

Tarlıda adam dolu
Bir iş görür hərəsi,
Eşidilir uzaqdan
Traktorun nərəsi.

Lalələr qıpçırmızı
Yanaq kimi pörtüşür.
Nəğmə deyir cavanlar,
Çöle, düzə səs düşür:

Geldi bahar,
Coşdu sular,
Budaq üstə qondu quş.
Əlli-qollu
insan oğlu
Alnı açıq, yaşamağa
doğulmuş!
Deyək, gülək
Azad əmək

Üzümüži etsin ağ,
Anamızdır,
canımızdır,
Əzəl gündən bu təbiət,
bu torpaq!

Dağlar aşşın,
Qoy dolaşın
Bu neğməmiz dünyani,
Doğma diyar
Yüz yaşadar
Əmək sevən, deyib-gülən
İnsanı!

...Nəğmə axır, havalanır,
Ses yayılır hər yana
Nə olmuşdur arx üstündə
Tək oturan oğlana?
Nə etrafə salır nəzer,
Nə mahnını dinləyir,
Məger bahar gəldiyini
O görməyir, bilməyir!..

...Çinar fikrə gedibdir
Əlleri çənəsində,
Göresən nə dinləyir
Axan suyun səsində?
Dikilibdir gözləri
Meşələrə, dağlara,
O baxır uzaqlara.
Uca dağlar baş-başa
Yamaclar yaşıł, elvan.
Çekilmeyir göydən heç
Qara bulud, ağ duman.
Göy sulara sallanıb
Cərgə-cərgə söyüdlər.
Çinar fikrə gedibdir,
Xatırlayır: bir səhər

Bax, burada, bu yerde
Onlar ayaq saxladı.
Sirac nə söylədişə,
Sənəm yaman ağladı.
Sonra da hər ikisi
Çinarı qucaqladı.
Deyin, hardan anlayır
Beş yaşında bir uşaq
Atadan ayrı düşmək,
Yol üstündə öpüşmək,
Bu son görüşmək nədir?
Deyin, hardan anlayır
Çinar, nədir intizar?
Ne bilsin ki, çağırır
Atasını bu yollar.

Nə bilsin bu hicqırıq
ayrılığın səsidir...
Uşağı, bir şirin söz,
Bircə alma bəsidir.

Deyin, hardan anlayır?
Çinar sandı ki, Sirac
Anasını danlayır,
O da baxıb ağladı,
Sənəmi qucaqladı...
Atasından küsdü də,
Ona acığı tutdu,
Ətəyilə Sənəmin
Göz yaşını qurutdu.

Onlar bele görüşdü
Sirac yola düşəndə.
Sənəm Çinarla döndü
Dolama yolla kəndə.
Onlardan kəsilmədi
Qonşuların ayağı.

Hər gələn bir dil ilə
Danışdırı uşağı.
Sənəmə ürek verib
Çox dil-agız etdilər,
Gecə oldu, qonşular
Evlerinə getdilər.
Siracın yatağında
Çinar yatdı bu gecə.
Kişi kimi uzandı
Uşaq lap eməllicə.
Özünü Sirac kimi
Böyük kişi sandı o,
Nə qəm-kedər anladı,
Nə ayrılıq qandı o.
Sirac evden gedəli
Neçə həftə ötüşdü.
İndi hər gün Çinarın
Sirac yadına düşdü.
Şıltaq etdi, dözmədi,
Darıxdı uşaq yaman.
Bir yolluq atasının
Əl çəkdi yatağından,
Dedi: – Ana, yatmiram
Atamın yerində mən.
Özü gəlsin, dincəlsin!
Öz yerində bu gündən!
Senəm bağrına basdı,
Uşağı dile tutdu.
O da ana qoynunda
Şıltağını unutdu.
Siracın ilk məktubu
Gəlib çıxdı bir səhər.
Ana-bala bütün gün
Şadlanıb sevindilər.
Amma, Çinar bilmedi
Bu şadlıq nə üçündür?
Atası evden gedib,

Gəlməyir neçə gündür,
Elə kağız gönderir
Onlara beş gündə bir,
Sanki, o heç Çinari
Gəlib görmək istəmir?

Beləcə kedi günlər,
Dolandı aylar, illər,
İki yol əvəz etdi
Fəsilləri fəsillər.
İki dəfə ağaclar
Yaşıl geydi, verdi bar.
İki dəfə yay ötdü,
İki dəfə qış, bahar,
İki dəfə isti də,
Serin də, qar da gəldi.
İki dəfə uzağa
Uçan quşlar da gəldi,
Amma Sirac gəlmədi!
Söyləmedi: – “Dur, oğlum,
Qapımı aç!” – gəlmədi.
Xeyli vaxt atasının
Şəkiliyle danışdı,
Danışdıqca pis oldu
Uşaq qelbi alıshd.

Bəzən yaman deyindi
Küsdü, hamidan küsdü,
Çekilib bir kənarda
Gizli dodaq da büzdü.
Gün oldu danışmadı,
Yemədi, foğan etdi.
O, dərdli atasının
Ürəyini qan etdi.
Uşaq dərdə dözmədi.
Yenə də ol üzəmədi.
Günü-günə caladı,

Ayları ile döndü.
Uşağıın xeyalları
Başsız bir yelə döndü.
Çinar fikir içinde
Nə dindi, nə danışdı.
Onun uşaq üreyi
Min həsrətlə alışdı
Neyləsin ki, qəlbində
Derdi vardı bir aləm;
Oxunurdu uşağıın
Gözlərində kəder, qəm.
Bozən də atasından
Əli tamam üzüldü.
Bəzən fikir içinde
Dodaqları büzüldü.
Hərdən çekib başına
Yorğanını gizlicə,
Üreyində Siracla
Söhbət etdi, gör necə.
Düşünərdi: atası
Qayıdacaqdır daha...
Yenə ümid ederdi
Açılaceq sabaha.
Günlər, həftələr, aylar
Bir-bir belə ötərdi;
Tükənmək bilmədi heç
Kiçik Çınarın dərdi.
Size Kimdən söyləyim,
Çınarın atasından;
Ulduzlu papağından.
Qayışlı çantasından,
Əynindəki şineldən,
Əlindeki tūfengdən,
Sinəsində çırpinan
Arzu dolu ürəkdən.
Qəzəbli gözlərindən,
Alovlu sözlərindən,

Əsgər olduğu sızə
Deməsəm də bellidir.
Burda insan ömrünü
Dəqiqələr həll edir.
Göydən yağış yerinə
Alov, qurğuşun gelir.
Sanki axan çay deyil,
Dalbadal qoşun gelir.
Dörd tərəfə baxırsan
Qırmızıdır çöl, çəmən
Bunları əvvəlcə sən
Laləye benzədərsən.
Lalə deyildir amma,
İnsan qanıdır, bu qan.
Axıb ana torpağa
Min əsgər yarasından.
Sirac da biridir, bu
Ərlərin, əsgərlərin.
Üreyində həsreti,
Arzuları var derin.
Dilində bir vətəndir,
Bir Sənəmdir, bir Çınar.
(Nahaq öz atasından
Şikayət edir – Çınar).
Düşündükçə onları
Əhvalı yaman olur
Ah çekir, ele bil ki,
Ahi da duman olur.
Sirac günde düşmənin
Başına od eleyir,
Bəndləri, süpərləri
Dağıdır, yox eleyir.
Qıy vurub səngərlerin
Üzerindən adlayır;
Şirin-şirin arzular
Yada düşəndə bezen
Ürəyini odlayır.

O düşünür; "Oğlumun
Çatıbdır məktəb yaşı.
Böyüyübdür, çoxalıb
İndi dostu, yoldaşı.
Dərsə gedir indi o,
Yazı-pozu da biler.
Ölmeyib sağ qalarsam
Lap öz məktubu gelər.
Ah, Çınar, birçə oğlum,
Tez böyü, dirçəl oğlum!
Qoy mənə gelsin qadan!
Geri dönsəm davadan,
Men bilirəm neylərəm,
Gəlsəm evə söylərəm...
Dönməsəm, birçə oğlum.
Tez böyü, dirçəl oğlum!
Qoy ömrün uzun olsun,
Ananda gözün olsun.

Bilirəm ki, dəcəlsən,
Bilirəm erköyünsən!
Amma əsgər oğlusən
Çınar balam, bu gün sən.

Unutma evimizdə
İndi bir sənsən kişi,
Kişi ağılla görər
Əziz balam, hər işi..."

Bu fikirler Siracın
Başından kənar olmur.
Amma dönüb heç biri
Şənəmlə, Çınar olmur...

Bir gün oldu Siracın
Arzuları qırıldı.
Döyüş vaxtı döşündən
İgid əsgər vuruldu.

O, Vətenin, Şənəmin,
O, Çınarın yolunda,
Milyonlarla Çınar tək
Övladların yolunda.
Tekbaşına dağıdı
Qarşidakı səngəri,
Amma dönmədi geri.

Hücum etdi bir qoşun,
Yağdı sel tek qurğunun,
Gülələr deşdi onu,
Canından keçdi onun,
Tekbaşına dağıdı
Qarşidakı səngəri
Çekilmədi o, geri!
Can verənde birçə yol:
- Ölürəm... Çınar, - dedi.
Sonra da kəsik-kəsik
- Olvida...dost...lar, - dedi.
Yoldaşları, dostları.
Bir çınarın altında,
Yarpaqların altında
Ona qəbir qazdır.
Üzərində "Olvida,
Əziz Sirac!" yazdır.
Sonra keçib hücum
İrəli cuma-cuma
Sellər kimi coşdular,
Şir kimi vuruşdular.
Cəbhələri yardımalar,
Siracın mərd adını
Döyüşə apardılar.
Şəhərdən Çınar
Farağat deyil.
Dərse gedəcək,
Zarafat deyil.
Hey bezək verir

Özünə Çınar:

– Ana, yaraşır
Mənə bu paltar?
– Yaraşır, bala,
Boyuna qurban.
Di soyun daha,
Çox yorulmusan.
– Bax, kitablarım
çantaya olmur,
Yarısı dolur,
Yarısı dolmur.
Gülərək deyir
Oğluna ana:
– Hamisimi sen
Yığma çantana.
Neyləyirsən ki,
Onları birdən?
Qaldırammazsan
Çantamı yerdən.
Bir “Əlifba” qoy,
Bir neçə daftər.
Bax, bunlar sənə
Bu günlük yetər.
Di, gecdir soyun,
Yataq, dincələk.
Səher məktəbə
Gedəsen gərek.
Dinməz-söyləməz
Soyunur Çınar
Ana qəlbində
Görün nələr var:

Dərd içində ağlayır
Ürəyinin yarası,
Yeddi yaşındadır bax,
İndi ciyərparası.
Gülür, şadlıq eləyir,
Böyük oğlan olubdur.

Çınara hər baxanda

Xatırlayıır Sıracı.
Bəzən ondan gizlice
Ağlayır acı-acı.
İki aydır gəlməyir
Na məktubu, na özü,
Çınar ilə Sənəmin
Qapıda qalıb gözü.
Açılaçaq, bax, səhər,
Məktəbə gedəcəkdir
İlk dəfə, uşaq səhər.
Əynində təzə paltar
Əlində də çantası
Bu gününü görmədi
Ancaq, yaziq atası...
Dilim-ağzım qurusun
Vurdularmı? Ya sağlamı?
Evimizə bir daha
Görən qayıdacaqmı?
Qayitsın bir ayaqsız?
Bir qolsuz, raziyam mən.
Qulluğunu elərəm
Na gelərsə elimden!
Qoy ölməsin davada,
İşlə çətin olmasın!
Oğlum yetim olmasın!

Çınarın sıfətinə

Sürtür ana üzünü,
Uşaq açır gözünü:
– Elə bildim yatmışan?
Demə gözünü yumub
Ananı aldatmışan?
– Yatmamışam, ana can,
Deyirəm ki, bəs haçan
Atam qayıdacaqdır?
Yolu məger uzaqdır?

Niyə hey ağlayırsan,
Ele ağlayan kimi
Məni qucaqlayırsan.
– Oğul, atan yazır ki,
Mən səni qucaqlayım,
Amma demir ağlayım.
– Bəs hardadır, biz gedək
Belkə onun yanına?
– Yox, o burdan uzaqdır,
Qurban olum, canına.
Qayıdacaq, darixma
Harda olsa yubanmaz.
İsteyirsən, can bala,
Nağıl deyim, qulaq as!
Çınar, söyle, deyərək
Dirsekəndi yerində
Sənəm dedi: – Çınarım,
Ağ günlərin birində
İki qonşu yaşardı
Dövlətləri, varları
Çoxdu, aşib-dاشardı.
Adları qırmızılar,
Bir də ki, ağlar idi.
Aralarında çöllər,
Dənizlər, dağlar idi.
Qırmızılar nə dava,
Nə də qan istərdilər.
Qardaş kimi yaşasın
Hər insan istərdilər,
Onların yeri böyük,
Özleri də çoxdular.
Xoşbəxt yaşayırdılar.
Azaddılar, toxḍular.
Özlərininki idi
Dövlətləri, varları.
Öz əllərində idi
Bütün ixtiyarları.

Odur ki, qırmızılar
Yaşayırda, gözəl, şən.
İndi ağlardan deyim,
Çınarım, qulaq as sən.
Ağlar da az deyildi.
Ölkədəki işləri,
Amma taraz deyildi
Ağalar yoxsulları
Ot kimi biçərdilər.
Yazıqların qanını
Ovucla içərdilər.
Bax, həmin bu ağalar
Yaman qudurdu bir gün.
Dedilər: – Nöker olsun.
Bize bu dünya bütün!
Onlar qırmızılara
Yaman göz dikmişdilər.
Sərhəddə dəstə-dəstə
Qoşun da çekmişdilər.
Deyirdilər: Qoy hamı
Qarşımızda qul olsun;
Min-min insan qırılsın.
Cibimizdə pul olsun!
Evləri, şəhərləri
Dağdaq, viran qoyaq;
Oğulları atadan,
Ataları oğuldan
Ayrı, nigaran qoyaq.
Bunu Çınar eşitdi,
Dərin bir fikrə getdi.
Sənəm verməyib ara
Dedi: – Oğul, ağlara,
Nə deyim, bir yay günü
Quzğun kimi aldılar
Bu Vətənin üstünü.
Binaları sökdülər,
Sel kimi qan tökdülər.

Uşaqları beşikdə
Keçirdilər süngüyə,
Sən qırmızısan! – deye
– Onların ataları? –
Deyə soruşdu Çınar.
– Əziz bala, atalar
Eşidib bu xəberi,
Getdilər qurtarmağa
Bələdan bu elləri,
Kimi oğlunu öpdü.
Səhər çay qıraqında...
Kimi də anasının
Uzanıb qucağında,
Əsgor atası haqda
İndi nağıl eşidir,
Daha böyük kişidir.
Çınar indi anladı
Nağılmış mənasını,
Qucaqladı o, bərk-bərk
Sevimli anasını.
Xeyalından keçdi tez
Kend yolu, çay qıraqı,
Yadına düşdü bir-bir
Sənəmin ağlamağı...
Yadına düşdü bir-bir...
Amma, durdu ər kimi.
Dərin xoyala getdi
Böyük kişiler kimi.

Kim bilir üreyindən
Nələr keçdi Çınarın.
Amma deyəsən əsdi
Balaca dodaqları.
Elə bil ki, uşağıın
Bədənini basdı tər,
Necə uzun olurmuş
Əzablı dəqiqələr!..

Sənəm, gözlərində yaş,
Qucağında Çinari
Ovutdu yavaş-yavaş.

Son baharın səhəri
Baxın, necə gözəldir.
Ana təbiət necə
Mənzərelər düzəldir.
Dağ başında ağ duman
Nəhəng bir papaq kimi,
Üfűq al-əlvan olur
Qırmızı bayraq kimi.
Gecə od qalamışdır
Mcədət gözətçilər,
Ağappaq tüstü qalxır
Göy üzünə bu səhər.
Quşların şən nəgməsi,
Cəh-cəhi şirin olur,
Son baharın səhəri
Nə qədər sorin olur.
Yol qıraqı yamyaşı,
Ot üstə şəh daması.
Həyətlərdə qızarır
Şirin payız alması.
Heyvaların ətiri
Tutub yolu, küçəni,
Qırmızı nar, turş zoğal
Yoldan edir keçəni.
Həyətlərdən birbəbir
Çöle çıxır mal-qara,
İş sesi, əmək sesi,
Çobanın tütek sesi,
Yayıılır uzaqlara.
Evdəki evdə qalır,
İşləyən gedir işə.
Kəndin payız səhəri
Bela olur həmişə.

Amma bir gün de vardır, -
Onu çox sevir hamı.
Bu gün, məktəbə gedən
Uşaqların bayramı, -
Sentyabrın biridir.
Çinar gözləyir onu
Neçə ildən bəridir.

Dərse gəlib bu səhər,
Oturub ön sıradə.
Aman, nə qəder tanış
Uşaq vardır burada?
Bax, Adil, dəcəl Həsən,
Nuru da dərse gəlib,
Ağılanıb deyəsən.

Vay-vay, Gülərə bir bax,
Qonşumuzun qızına!
Elə bil səher-səher
Su alıbdır ağzına,
Gör necə taxta kimi
Qurudubdur özünü.
Necə də zilləyibdir
Müəllimə gözünü
Heç Kamalı görmürəm,
Yanımdaymış İap Kamal.
İki il birincidə
Qalıbdır o, dalbadal...
Beləcə başlandı dərs
Gelin arzu edək biz,
Çinar, - ilk şagirdimiz
Dərse göstərsin hevəs.
Dərələrdən keçmişən,
Təpələrdən aşmışən,
Bu eli, bu obanı
Kəndbekənd dolaşmışən.
Gətirdiyin xəberlər
Şad olubdur həmişə,

Qəm, kədər qəlbimizə
Yad olubdur həmişə
Qan-tər içinde gəldin
Uzun-uzun yolları,
A poçtalyon, din barı!

Bu gün nə olub belə
Qaşlarını çatmışan?
Derin fikrə getmişən,
Elə bil ki, yatmışan?
Dur qapılar açıqdır
Üzünə kendimizdə;
Muştuluq verir hamı
Sözünə kendimizdə.
Qan-tər içinde gəldin
Uzun-uzun yolları,
A poçtalyon, din barı?!

Əlindəki o nedir?
Qorxa-qorxa tutmuşan?
Bəxtəver sahibini
Belkə də unutmuşan?
Ver, onu biz oxuyaq.
Mətləbi bəlli olsun,
Yol gözləyəni varsa,
Deyek, təselli olsun,
Qan-tər içinde gəldin
Uzun-uzun yolları,
A poçtalyon, din barı?!

Belkə, şad xəbər deyil,
Pis xəbər getirmişən?
A poçtalyon, tez danış,
Belkə... belkə, belkə sən...

Ali kişi gelir bax,
Kołxoz idarəsinə.
Poçtalyon dik atılır

Onun: – Salam! səsinə.
 – Salam! A yoldaş sədr,
 Bağışla, fikirliyəm.
 Bir vacib söhbətim var,
 İstəyirdim söyləyəm...
 – Buyur, buyur içəri,
 Xeyir olsun, nə xəber? –
 – Elə dərd ondadır ki,
 Xeyir deyil bu səfər...
 – Bəs nədir?
 – Al, özün bax...
 Oxuya bilmədi o,
 Axıradək məktubu,
 Hicqırıqlar içinde
 Boğularaq dedi: – Bu,
 Mənim belimi qırdı!
 Elə bil güllosunu
 Düşmən sinəmə vurdu:
 “Sizin kolxozun üzvü
 Sirac Süleyman oğlu,
 Xalqımızın fədakar,
 İgid, qəhrəman oğlu,
 Böyük Vətən yolunda
 Canını verdi qurban.
 Başsağlığı verirəm
 Bizim hissə adından.
 Onun xatirəsinə
 Əyirik başımıza.
 Hər vaxt yad edəcəyik
 döyüş yoldaşımız!”
 Ali kişi eše-eše
 Piçıldadı poçtalyona:
 – Sən, Sənəmi görsən əgər,
 Bu xəbəri dəmə ona.
 Əgər məktub göndərsələr
 Siracgilin hissəsindən,
 O məktubu Sənəmə yox,

Əvvəl mənə gətirərsən!
 Dərdli-dərdli qalxıb sədr
 Yola saldı poçtalyonu.
 Qoca qəlbə kövrek olur
 Hicqırıqlar boğur onu.
 Gözlərindən yaş töküür,
 Sanki hər yan duman olur.
 Deyirlər ki, kişilərin
 Ağlamağı yaman olur.
 Sonra durur aram-aram,
 Gözlərindən silir yaşı.
 Yetmiş illik ömür sürüb
 Ağarmışdır çıxdan başı.
 Ağlasa da, yaş töksə do
 Qoca kişi gözlərindən,
 Ürəyinə qürur gəlir
 Komandirin sözlərindən:
 “Sizin kolxozun üzvü
 Sirac Süleyman oğlu,
 Xalqımızın fədakar,
 İgid, qəhrəman oğlu...”
 Günlər vardır Ali bir an
 Ayrılmazdı aynalıdan.
 On altıyla yüz nəferin
 Qabağını saxlamışdı.
 Əsir tutub pristavın
 Öl-qolunu bağlamışdı.
 Cavanlıqda bir vaxt vardi.
 O da igid sayılardı.
 Ali kişi yaxşı bilir
 Qəhrəmanın şöhrətini.
 Ali kişi yaxşı bilir
 Qəhrəmanın hörmətini.
 O, bilir ki, Vətən üçün
 Qan axıdan, həlak olan,
 İnsan ölmür!

O bilir ki, qəhremana
 Min lülədən atəş aşsan,
 Vursan, ölmür!
 O bilir ki, mərdin adı,
 Min illərlə yaşayacaq,
 Şöhrətini çox nəsillər
 Ürəyində daşıyacaq.
 Amma bilmir bu xəberi
 O Sənəmə desin necə?!
 Odur, gedir, ürəyindən
 Min bir fikir keçə-keçə.
 Yazırlar, "Bilin, sizin
 Mərd, fədakar yerlinizin
 Adı indi qəhremandır".
 Bəs Sənəmə öldüyüünü
 Necə desin? Bu yamandır?
 Necə desin yana-yana
 Bir qanundur, ölüm, itim?
 Necə desin, Çınar, bala,
 İnnən bele qaldın yetim?
 Necə desin döyüş günü
 Sınəsindən yaralandı?
 Necə desin əbədilik
 Çinarından aralındı?
 Daha məndən soruşmayın
 O, Sənəmə nələr dedi.
 Sanmayım ki: – Heç darixma,
 Sebr et, qızım, gələr! – dedi.
 Başında var qara örpək,
 Yaxşı baxın Sənəmə siz.
 Bu xəberi bildiyimi
 Deməsem də bilirsiniz.
 Ay uşaqlar, ay uşaqlar,
 Söz tapmirəm deyim size.
 Necə böyük aləm siğar
 Sizin kiçik qəlbinizə!

Ürəyiniz göy üzü tek
 Təmiz olur, gözəl olur.
 Amma deyim, inciməyin,
 Bir çoxunuz dəcəl olur.

Uşaqlıq da bir aləmdir.
 Öz qanunu, qaydası var.
 Zirekliliyin, çevikliyin
 İnsana çox faydası var.

Mən demirəm atılmağı,
 Düşməyi siz tamam atın.
 Mən demirəm uşaq ikən
 Böyüklərə gəlib çatın!

Oynamağı, şadlanlığı
 Unutmayıñ bir an belə.
 Bugünkü şən, zirək uşaq
 Gözətçidir sabah elə.

Ürəyiniz göy üzü tek
 Təmiz olur, gözəl olur.
 Amma bəzən bir çoxunuz
 Zirək deyil, dəcəl olur.

Budaqda quş yuva qurur,
 Bir dəcəl vurur, uçurur.
 Qan axıdır, qəsdə durur,
 İnsafa gəl, insafa gəl,
 Sən, ey dəcəl!

Girirsən bir sərin bağa,
 Durmanırsan şax budağa,
 Başlayırsan doğramağa
 İnsafa gəl, insafa gəl,
 Sən ey dəcəl!

Evdə nənən qoca qarı,
Sənsən onun arzuları;
İncitmə gel onu barı,
İnsafa gel, insafa gel,
Sən ey dəcəl!

Dostlar sənə qardaş, bacı,
Danışma heç acı-acı;
Bunun vardır bir əlacı:
Bir az düzəl, ağıla gel,
Sən ey dəcəl!

Budur, məktəb həyetində
Oturmuşdur beş-on uşaq.
Mən bilmirəm nədən olmuş
Söhbətləri bundan qabaq.
Amma, Çınar əsəbidir,
Nəsə deyir o, Kamala.
Elə hirsə danişir ki,
Qışqıracaq lap az qala.
Kamal deyir: – Bir bəri bax,
Gel danışma, dostum nahaq.
Əsgər desən, mənim qağam
Cəbhədedir, deyim sənə
Mektubunda yazıb dünən
Bir orden də aldım yene.
Təkbaşına on düşməni
Vurub qağam.
Yazır hələ düşmənləri
Quracağam!
Mektublarım gəlməsə siz,
Öldüyüm bilərsiniz...
Çınar dedi: – Hə... nə olsun!
Mənim atam... Atam vardır.
Cəbhədedir... Tək əlide
On nedir ki? Gücü çatar
Yüz düşməne!

– Gel bunu da deyim sənə,
Yüz düşməni qıran əsgər,
Qağam kimi orden alar.
Bax, sənin də atan əger...
– Nə bilirsən bəlkə alıb,
Yanındasan?!

– Orden almaq olsa asan,
Gündə birin alar qağam.
Yazır, hələ qəhrəman da
Olacağam...

Çınar dedi:
– Mənim atam...

Qəzəblənib coşdu Kamal!
– Elə durub, atam, atam
söyləyirsən!

Heç bilirsən ne deyirsən?
Qəzabləndi Çınar da bərk,
Kamal sarı yeriyerek,
Dedi: – Yalan, yalan, yalan!

– Nəcə? Dayan!
– Çantasını açdı Kamal.

Hırslı-hırslı söylədi: – Al!
Bax! Atamın şəklidir bu!
Bu da onun son məktubu.

Ordenləri qoşa-qoşa
İndi, dostum, düşdün başa?
Məktub göstər görsün gözüm,
Şəkil göstər görsün gözüm,
Çınar, indi nədir sözün?!..

Qəhrələndi daha Çınar.
Söz tapmadı desin uşaq.
Doluxsundu, qəzəbləndi,
Yazıq-yazıq durdur ancaq,
Sanki Kamal köz qopardı
Ürəyinin yarasından.
Yavaş-yavaş keçdi Çınar
Uşaqların arasından.

Düşündükce doldu gözü;
 "Mektublarım gelmesə siz,
 Öldüyümü bilərsiniz..."
 Yoldaşının bu sözleri
 Üreyinə saldı ləkə.
 Məktub yoxdur, neçə vaxtdır
 Məktub yoxdur, atam belkə?..
 Qaça-qaça gəldi yolu,
 Qəlbi dolu, gözü dolu.
 Girdi evə... Anasından
 Sormaq üçün bu sualı?
 Bu nə işdir, sandıq üstdə
 Əyləşibdir qoca Ali?
 Sənəm onu görən kimi
 Dodaqları əsə-əsə
 Dedi: - Çinar, Ali baban
 Qonaq gəlib bu gün bizi.
 Çinar gəlib ədəb ilə:
 - Ali baba, salam! - dedi.
 Ali kişi doluxsunub:
 - Yaxına gel, balam, - dedi.
 Qucaqladı Çınarı o,
 Kəsik-kəsik dedi: - Qoçaq!
 Babasının göz yaşını
 Görmədi heç Çınar ancaq.
 Sonra dönüb Sənəmə o,
 Dedi: - Qızım, gedim daha.
 Gedim, gərək hazırlaşaq
 Biz sabaha.
 Maşınınımız dayanacaq
 Qapınızdan aşağıda,
 Sabah seher getirərsən
 Özün ilə uşağı da.
 Qoca durdu, aram-aram
 Addımlayıb çıxdı çöle:
 - Sizə hər gün gələcəyəm, -
 Dedi, - qızım, innən belə.

Düz deyiblər... yaman gündə
 Arxa çıxar el içindən,
 Arxasız el su götürməz
 Durna gözlü göl içindən.
 Axıb gəldi kənd adamı
 Çinargilə.
 Cavan, qoca, hamı, hamı
 Əzizlədi, tutdu onu
 şirin dile.
 Günəş batdı, axşam oldu
 Hey boşaldı, dolu otaq.
 Keçdi gecə, xumarlanıb
 Şirin-şirin yatdı uşaq...
 Maşına bax, maşına
 Düzülübdür dal-dala.
 Bir ucu rayondadır
 Maşınların az qala.
 Rayonun mərkəzinə
 Səhər axışır hamı.

Sanki şəhərə köçür
 Bütün kəndin adamı...
 Bu gün bazar günüdür,
 Bayram ki, deyil, ana!
 Niyə bütün camaat
 Gedir belə rayona? -
 Soruşur anasından
 Heyrət eləyir uşaq.
 Sənəm xəyal içinde
 Danişa bilmir ancaq.
 Maşın arxada qoyur
 Ağacları, kolları;
 Sənəm gözüyle ölçür
 Elə bil ki, yolları
 Ona elə galır ki,
 Sirac intizardadır.

Ona elə gəlir ki,
Sirac bu yollardadır.
Ona elə gəlir ki,
“Pobeda” yavaş gedir
Belkə də heç getmeyir.
Bu yollar, dağ, daş gedir.
“Pobeda”, tələs-tələs,
Siraca yetir bizi!
Bu ayrılıq, bu hicran
Üzdü üreyimizi!
Tez yetir atasının
Görüşünə Çinarı,
Eşit məni, sən, barı!

Siz ey çöller, çemənler,
Lalelər, yasəmənler,
Sizdən bir xahişim var:
Yalvarıram, ne olar,
Ətir səpin yollara,
Şirin bir yuxu gəlsin
Ömrüm-günüm Çinara.
Unutsun gözündəki
Həsrati, intizarı,
Rəhm eleyin siz barı!
Siz ey qara buludlar,
Uçunuz qatar-qatar
Güneş batsın bir anlıq,
Qoy çıxalsın qaranlıq,
Kölgələr sürünməsin,
Yağış yağşın, sel axşın,
Göz yaşım görünməsin!

Gelib yetişdi,
Bütün maşınlar.
Meydançada bax,
Nə çox adam var.
Ali baba da
Maşından düşdü,

Bir kişi ilə
Gedib görüşdü.
Tutdu əlindən
Çinarın qoca.
Sənəmə dedi:
— Di, gel dalmca.
Addım atdıqca
Sənəmlə, Çinər,
Tez yol verirdi
Bütün adamlar.

Meydanın ortasında
Bir daş vardır ləp böyük.
Üstündə qara rəngli
İpek parçadan örtük,
Qarşısında bir masa.
Deyəsən bütün rayon
Yığışıbdır iclasa.
Sənəm ilə Çinarı
Gətirdilər buraya.
Toplaşanlar aldilar
Onları tez araya.
Kimi Çinarı öpdü.
Yana tutdu üzünü,
Kimi zorla saxladı,
Ələ aldı özünü.
Hamı yaxın, mehriban,
Hamı qəmli, qüssəli...
Ali kişinin əli
Birdən yuxarı qalxdı,
Qoca Çinara baxdı,
Dedi: — Başlanır iclas,
Oğlum, yaxşı qulaq as.
Sonra tutub üzünü
Camaata sarı o,
Süzüb adamları o,
Dedi: “Bizim daqlardan

Bir qartal uçdu getdi,
Vətənin göylərində
O qanad açdı getdi.
Mərdlik ilə dolandı
Çox ölkəni, çox yeri,
Sinəsindən vuruldu,
Amma dönmədi geri.
O, bizim bu dağların,
Bu doğma torpaqların,
Qızların, gelinlərin,
Bu ölkənin, bu yerin,
Adını uca tutdu!
Döyüşlərə girəndə
O, qorxunu unutdu.
Bir zərbədə on yağı
Vurdur qəhrəman kimi.
Vətənin keşiyində
Durdu qəhrəman kimi!

O, bir daha bu kəndə,
Bu elə dönməyəcək
Lakin onun heç zaman
Ocağı sönməyəcək!
Demeyin ki, oğlu var,
Çox kiçikdir, uşaqdır.
Siracın ocağını
Çınar yandıracaqdır!..
Meydança dalğalandı
Dəniz kimi bir anda.
Hamı Çinara baxdı, —
Susan da, ağlayan da...
Sonra qara örtüyü
Açıdlar yavaş-yavaş,
Mərmər heykel önungdə
Əyildi yüzlərlə baş.
Çınar heyret içində
Heykələ baxdı, baxdı.

Nə hicqrib ağladı,
Nə gözündən yaş axdı.
O, yeriyb ireli
Qucaqladı heykəli
Sonra da anasının
Cəlib elini tutdu,
Örpəyinin ucuyla
Göz yaşını qurutdu...

Ana-bala əl-ələ
Yardılar izdihamı,
Çınar ilə Sənəmə
Hörmətli baxdı hamı.

...Çınar fikrə gedibdir
Əlləri çənesində...
Çiçəye bax, gülə bax
Torpağın sinəsində.

Ana təbiotin çox
Hikmetləri var imiş,
Dinlə, bu axar sular
Böyük bəstəkar imiş...

Bir gör neca dołanır,
Aylar, illər dalbadal,
Necə böyüyüb Çınar,
Necə böyüyüb Kamal.
Hərəsi bir adamdır,
Hərəsi bir kişidir,
Onlar dost olub yaman
Can deyir, can eşidir.

Sənəmin də quruyub
Əbədilik göz yaşı.
Çinardan deyir ana,
Kəlməbaşı, sözbaşı.

Xatirini isteyir
Bütün kənd camaati,
Deyir: – Kəndsız, Cinarsız
Neyləyirəm həyatı?

Ağarsa da qar kimi
İndi saçı, saqqah,
Bize dayaqdır yenə
Qoca babamız Ali.

Hər evdən, hər küçədən
Görürsən gelir səsi,
Kendde artıb, çoxalıb
Nəvesi, nəticəsi.

Adamlar da dəyişib
Dəyişikcə bu həyat.
Deyirsən cavanlaşır
Gündən-güne camaat...

... Çinar fikrə gedibdir
Əlliçi çənəsində,
Çiçəyə bax, gülə bax
Torpağın sinesində.

Lalələr qıpqırmızı
Yanaq kimi pörtüsüür,
Nəğmə deyir cavanlar
Çöle, düzə ses düşür.
Gəldi bahar,
Coşdu sular
Budaq üstə qondu quş
Əlli-qollu
İnsan oğlu
Alnı açıq yaşamağa
doğulmuş!

KİTABDAKİLAR

Ön söz 4

VƏTƏN

Vətənim	11
Mənə belə gelir ki	12
Vətənimiz	14
Azərbaycanımız	15
Bu əllərdə	16
Bakı	16
Bakı	18
Quba	18
Lenkeran	19
Sumqayıt	20

MÜHARİBƏ

Min beş yüz əlli!	21
Xatirat	22
Onun qızı	25
Dostum	26
Sevir, sevmayır	28
Eşqimiz nağılı olsun	28
Bahar gelib	30
İki kəlmə	30
Ay doğanda gələrdi!	31

LİRİK ŞEİRLƏR

Etiraf	33
Biləydi	34
Yana -yana	35
Mən cavandım, sen də uşaq	35
Gözəller	37
Deyirsən ki...	39
Əlindən	39
Sırr	40
Qaynaqçı	40
Geder	41
Gənclik arzusu	42

Olob	44
Ola bilməz	44
Yazmazdin	45

MÜXTƏLİF ŞEİRLƏR

Mirza Cəlile	46
Arzular	48
Bir dostə gül iyə	50
Elə bil ki...	51
Ayaq sesleri	53
Niye görə?	55
Söhbət	56
Görürük	57
Ay dost!	57
Sual	58
Başımız üstündə	58
Gedirik	59
Yorulmamışam	61
Bes mənim balam hanı	62
Benna	67
Gerak	69
Sözə bax	70
Qulaq as	71
Bizim dünya	72
Günlər axşın	73
Sərçə	77
Qızlar	81
Tənqid	82
"Tənqid"	82

TƏBİƏT

Əgər bilsəydi...	83
Yağış yağır	83
Güller	84
Söyüd	85
Həyat verək	85
Sual	86
Dəniz	87
Ceyran	88
Sevmirəm buludları	88

Xezer "Qocalır"	90
Qayalar	91

NƏĞMƏLƏR

Sen mənim, mən sənin	93
"Lirik mahm"	94
Nə olar?	95
"Laylay"	96
Gəldi bahar	96
Vaxt olar...	97
Lirik mahm	97
Lirik mahm	98
Badamlı	99
Gənciliyim	100
Qezəl	101
Olmaz!	102
Az gəlir	102
Yalvara-yalvara	102
Sənin üçün	103
Deyin	104
Göz görüb	104
Sən düzə çıxanda	105
Çağır gəlsin	106
Bile-bilə	106
Kime söyləyim?	107
Feqanla insafın mahnısı	108
Süreyya	108
Neftçilər	109
Məzəlli mahni	110
Gecə mahnisi	111
Məzəlli mahni	112
Mahnı	114
İnşaatçılar mahnısı	114
İsmayıllı mahnısı	115
Çay mahnısı	116
Biri bizim, biri sizin deyilmə?	117
Olob	117
Süh mahnisi	118
Gəldi bahar	119
Neyləsin?	119

Olar	120
Kendimiz	121
Kendimiz	121
Əziz Vətən	122
Bakı	123
Səhərim!	124
Nəğmə	125

UŞAQLAR ÜÇÜN

Dərs seheri	126
Uşaqlara	127
Ceyran qızıma	128
Oğluma	129
Sizin səsiniz	130
Əli gülsün!	131
Tapmacalar	134

POEMALAR

Məni bağışlayın	138
İçərişəhər	146
Karvan gedir...	156
Qonaq	167
Qardaşlar	183
İgid ölmür	189

ZEYNAL CABBARZADƏ

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“AVRASIYA PRESS”

BAKİ-2005

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piriyev*
Kompyuter səhifələyicisi: *Azər Quliyev*
Korrektor: *Günel Hacıbəyli*

Yığılmağa verilib 30.09.2004. Çapa imzalanıb 29.03.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 14. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 63.

Kitab “Şərq-Qerb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.